

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI

Jurnal 1970-ci ildən çap olunur.

2009, № 4 (189)

MƏKTƏBƏQƏDƏR VƏ İBTİDAİ TƏHSİL

(Elmi - metodik jurnal)

Baş redaktör: prof. Y.S. Kərimov

Redaksiya heyəti:

Arif Muradov	Təhsil Nazirliyi şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdürü
Asəf Zamanov	Bakı Pedaqoji Kadrların İxtisaslaşdırma və Yenidənəhazırlanma İnstitutunun direktoru, fizika-riyaziyyat elmlər doktoru, professor
Nurlana Əliyeva	Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru
Vaqif Əmiraslanov	Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun direktoru, tarix elmləri namizədi
Vidadi Xəlilov	Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdürü, pedaqoji elmlər doktoru, professor
Ramiz Əliyev	Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun psixologiyə və yaş fiziologiyası şöbəsinin müdürü, psixologiya elmləri doktoru
Pirah Əliyev	Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun tərbiyə problemləri şöbəsinin müdürü, pedaqoji elmlər namizədi, dosent
Mircəfər Həsənov	Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdürü, pedaqoji elmlər namizədi, professor
Akif Əliyev	Təhsil Nazirliyi təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin məsləhətçisi
Nərminə Alnağıyeva	Təhsil Nazirliyi şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi
Azadxan Adıgözəlov	Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdürü, fizika - riyaziyyat elmləri doktoru, professor
Həqiqət Hacıyeva	Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, biologiya elmləri namizədi, dosent
Zemfira Əsədova	Nizami rayonu, 175 nömrəli körpələr evi- uşaq bağçasının müdürü
Esmira Ağayeva	İ. Əfəndiyev adına Elitar Gimnazianın ibtidai siniflər üzrə direktor müavini
Bibixanım İbadova	Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun ibtidai təhsil kurikulumu şöbəsinin müdürü, pedaqoji elmlər namizədi
Könül Həsənova	Nəsimi rayonu, 111 nömrəli körpələr evi- uşaq bağçasının tərbiyəçisi
Sevda Abbasova (məsul katib)	Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedaqoji elmlər namizədi, dosent

Yığılmaga verilmiş 20.11.2009. Çapa imzalannmış 10.12.2009

Kağız formatı 70x100 1/16. Şərti çap vərəqi 6.

Sifariş № 1 / Tiraj 900. Qiyməti 2 manat 50 qəpik.

Redaksiyanın ünvanı: AZ 1010. Bakı, Zərifə Əliyeva küçəsi, 40.

Tel. 493-84-41, mob. (050) 370-60-11.

«RS Poliqraf» MMC-nin mətbəəsində hazır diapozitlərdən çap olunmuşdur.

Ünvan: Bakı ş. A. Məmmədov, 113, tel. 437-98-20

Bu nömrədə

Kərimov Y.	Şagirdlərin təlim müvəffəqiyyətlərinin qiymələndirilməsi didaktik tələblərə əsaslanmalıdır.....	
<u>Yeni pedagoji texnologiyalar</u>		
Ağayev Ə.	İbtidai təhsil: təlim texnologiyalarından istifadənin nəzəri və təcrübi məsələləri.....	1
Məmmədova S.	Riyaziyyatın tədrisində integrasiyadan istifadə.....	21
Orucova İ.	Linqvistik şərh və ana dilinin tədrisi metodikasında onun tədqiqinə dair.....	2
<u>Məktəbəqədər təhsil</u>		
Məmmədova K.	Məktəbəqədər yaşı uşaqların ailə tərbiyəsinin bəzi məsələləri.....	3
Rəhimova S.	Təlim fəaliyyətinin oyun və əmək fəaliyyəti ilə əlaqələndirilməsinin vasitə və yolları.....	30
Almuradova S.	Uşaq bağçalarında musiqi tərbiyəsi nəzəriyyəsinin mahiyyəti.....	41
<u>Fənlərin tədrisi və qabaqcıl təcrübə</u>		
Haşimova S.	Qeyri-standart dərslərin təşkili.....	48
Məmmədov V.	İbtidai siniflərdə şifahi hesablamanın aparılmasına dair.....	5
Hüseynova A.	Riyaziyyat dərsində fəal təlim metodlarından istifadə.....	56
<u>Psixologiya və defektiologiya</u>		
Aslanova Z., İbrahimov C.	Şagirdlərdə yaradıcı fəallığın artırılmasında inkişafetdirici təlimin rolu.....	60
Məmmədova N.	Altıyaşlıların qabiliyyət və istedadının inkişaf etdirilməsində başlıca amillər.....	64
Məmmədova K.	Kiçikyaşlı məktəblilərin kollektivə adaptasiya olunmalarında müəllimin rolu.....	6
Dostuzadə D., Səfərəliyeva G.	Gözdən əlil uşaqların inkişafının xüsusiyyətləri.....	7
<u>Pedagoji sosiologiya məsələləri</u>		
Vahidova V.	Kənd məktəblərinin sosial xüsusiyyətləri: realıqlar, problemlər.....	7
<u>Tərbiyə məsələləri</u>		
Həsənov M.	Oxu dərslərində kiçikyaşlı məktəblilərin vətənpərvərlik tərbiyəsi	8
<u>Təhsilimizin tarixindən</u>		
Axundbəyli P., Kərimova E. O,	həm pedaqqoq, həm də şair idi.....	
Rüstəmov F.	Görkəmli pedaqqoq alim İsfəndiyar Vəlixanlı.....	
<u>Təqnid və bibliografiya</u>		
Bəşirov N.	IV sinif üçün «İnformatika» dərsliyi və onunla işləməyin bəzi məsələləri	

ŞAGİRLƏRİN TƏLİM MÜVƏFFƏQİYYƏTLƏRİNİN QİYMƏLƏNDİRİLMƏSİ DİDAKTİK TƏLƏBLƏRƏ ƏSASLANMALIDIR

Prof. Y.S. KƏRİMÖV

Təhsilin keyfiyyətinin yüksəlməsinin təmin edən mühüm şərtlərdən biri onun qiymətləndirilməsidir. Məhz bunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ümumi təhsil sisteminde Qiymətləndirmə Konsepsiyası»nı təsdiq etmişdir. Dövlətimizin təhsil siyasetinə uyğun hazırlanmış bu çərçivə sənədi Milli Kurikulum çərçivə sənədinin tərkib hissəsi olmaqla dünya təhsil standartlarına uyğundur.

Bu sənəd sadəcə olaraq şagirdlərin təlim müvəffəqiyyətlərinin, qiymətləndirilməsi ilə məhdudlaşdırır, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Sənəddə qiymətləndirmə fəaliyyətinin qarşısında qoyulan tələblərdən biri qiymətləndirmə vasitəsilə şagirdlərin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasıdır.

Qiymətləndirmə fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə qiymət meyarlarının, qiymətləndirmə metodlarının dəyişdirilməsi, şagirdlərin fəaliyyətinin nəticələrinin obyektiv əsaslandırılması nəzərdə tutulur. Qiymətləndirmənin mexanizmində subyektivliyə yol verməmək, şagirdləri əzbərləməyə, qiymət alma xatirinə oxumağa təhrik etməyin qarşısını almaq, onlara özünüqiymətləndirmə imkanının verilməsi əsas götürülür.

Konsepsiada qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Qiymətləndirmə təlim nəticələri və təlim verənlə təlimalan arasında əks-əlaqə vasitəsi olmaqla aşağıdakı komponentləri əhatə edir: qiymətləndirmə məlumatları; məlumatların toplanması; qiymətləndirmə nəticələri; qiymətləndirmə standartları.

Sənəddə qiymətləndirmənin prinsipləri də verilir: məqsədə uyğunluq; adambaşına düşən təhsil xərcləri; məişət problemləri ilə bağlı məsələlər; toplanmış məlumatların keyfiyyətə müvafiqliyi və etibarlılığının təmin edilməsi; qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqli razılışma və əməkdaşlıq; təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi.

Sənəddə qiymətləndirmənin əsas növləri belə verilmişdir: ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə); şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə); yekun (summativ) qiymətləndirmə. Bundan əlavə, hər 6 həftədən gec olmayıaraq şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqinin keçirilməsi məsləhət görülür.

Qiymətləndirmə əhatə dairəsinə görə müxtəlisidir: məktəbdaxili qiymətləndirmə, mili qiymətləndirmə, beynəlxalq qiymətləndirmə. Konsepsiyada sinif müəllimlərinin fəaliyyəti ilə daha çox əlaqədar olan məktəbdaxili qiymətləndirmə aşağıdakı komponentləri əhatə edir: şagird nailiyyətinin və irəliləyişlərinin monitorinqi; şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə qiymətləndirmə); ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının aparılması). Bütün bunlar sinif müəllimlərinin qiymətləndirmə ilə əlaqədar nəzəri biliklərini zənginləşdirmələrinə zəmin yaradır.

Bu gün təhsildə baş verən innovasiyalar təlim prosesində şagirdlərin fəaliyyətinin artırılmasını, inkişafının təmin edilməsini mühüm bir məsələ kimi irəli sürür. İndii şagirdlərdən eşitdikləri, oxuduqları üzərində daha çox düşünmək, müqayisə, tutuşdurma, təsnifetmə, mütərrədləşdirmə, ümumiləşdirmə, nəticə çıxarma kimi idraki keyfiyyətlərə yiyələnmək tələb olunur. İndi şagirdlərdən özünə nəzarət etmək, dərsdə verdiyi cavabı qiymətləndirmək, nə üçün həmin qiməti aldığıni əsaslandırmaq, gəldiyi nəticənin müəlliminki ilə üst-üstə düşüb-düşmədiyini yoxlamaq bacarığı tələb olunur. Qiymət o zaman güclü tərbiyəvi təsir göstərir ki, şagird daxilən müəllimlə razlaşın.

Keçən əsrin 70-ci illərində şagirdlərə öz fəaliyyətlərini qiymətləndirməyi öyrətmək məqsədini qarşıya qoyduq. Ana dili dərslərində müəyyən mətnin məzmununu nəql edən, şeir oxuyan şagird müəlliminin tələbi ilə öz cavabını qiymətləndirirdi. Fərz edək ki, o, cavabını «4» balla qiymətləndirir. Müəllim ondan həmin qiməti əsaslandırmağı tələb edir. Şagird bildirir ki, şerin bir bəndini unutduğundan bir az dayandı, fasılə verdi, sonra söylədi. Ona görə cavabını «4» bala layiq görür. Müəllimin təklifi ilə yoldaşları işə qarışırlar. Şagirdlərdən iki nəfər cavab verənin özünü qiymətləndirməsi ilə razılaşdığını bildirir. Bir nəfər şerin bir bəndinin necə başlanması unutmağı ciddi nöqsan hesab edərək qiymətin «3»-ə endirilməsini tələb edir. Başqa bir şagird yoldaşının cavabını «5» balla qiymətləndirməyi lazımlı bilir. O, fikrini belə əsaslandırır:

– Doğrudur, yoldaşımız üçüncü bəndi əzbərdən deməyə başlayarkən bir qədər duruxdu, amma tez xatırladı. O, şeri məzmununa uyğun olaraq aramla, ifadəli oxudu, intonasiyanı gözlədi, məntiqi vurğudan yerində istifadə etdi, ədəbi tələffüz normalarına, fasılıyə əməl etdi. Oxu təsirli oldu. Ona «5» vermək olar.

Müəllim sinfə müraciət edərək soruşturdu:

– Necə bilirsiniz? Yoldaşınızın cavabını neçə balla qiymətləndirək.

Şagirdlərin əksəriyyəti xorla 5 bal verilməsini tələb etdi.

Bütün fənlər üzrə qiymətləndirmənin belə təşkili bir müddətdən sonra şagirdlərin özünüqiymətləndirmə bacarığına yiyələnmələrini təmin etdi.

Onlar ev tapşırıqlarını, dərsdənkeñərlər tətbiq etmərlər və qiymətləndirməyi öyrəndilər.

Həmin illərdə şagird cavab verdikdən sonra yoldaşlarının sual vermələri də geniş yayılmışdı. Bundan məqsəd cavab verənin materialın məzmununu şüurlu mənimseyib-mənimsemədiyini aşkara çıxarmaq idi. Belə bir tədbir cavab verənləri ciddi hazırlaşmağa, şüurlu fəaliyyətə cəlb edirdi. Cavab verən hərtərəfli düşünür, qarşıya çıxa biləcək suallara hazır olmağa çalışırı. Bununla belə, bəzən mənasız, mövzuya dəxli olmayan suallar qarşıya çıxdığından, yeknəsəkliyə yol verildiyindən onun qarşısı alınmalıdır.

Şagird müvəffəqiyyətlərinin qiymətləndirilməsinin mexanizmini işləmək və ona ciddi əməl etmək lazımdır. Bunun bir-iki cəhətinə toxunaq.

Qiymətləndirmədə birtərqliyə yol verilməməlidir. Bəzi müəllimlər hekayənin məzmununu dayanmadan, ardıcıl, müfəssəl nəql edən şagirdə «5», eyni məzmunu qısa nəql edən şagirdə isə «3» qiymət verirlər. Birinci halda əzbərçilik, mexaniki nəqletmə, nitqdə monotonluq, ifadəliliyin olmaması, dialektizmlərə yol verilməsi, məzmunun şüurlu başa düşülüb-düşülməməsi və s. nəzərə alınır. İkinci halda isə şagirdin ədəbi tələffüz normalarını gözləməklə ifadəli ən başlıcası, məzmunu yiğcam şəkildə nəql etməsi nəzərdən qaçırlır. Müəllim unudur ki, heç bir əsas məsələni buraxmadan mətnin mahiyyətini, əsas ideyasını bir neçə cümlə ilə ifadə etmək şüurluluq əlamətidir. Müəllim unudur ki, elmi-idraki mətnlərin oxusu prosesində şagirdin mətnin məzmununu yaradıcı (əlavələrlə, düzəlişlərlə) nəql etməsi, həyatla əlaqələndirməsi əsl hünərdir.

Qiymətləndirmə müəllimin nəzəri və metodik hazırlığından xəbər verir. Qiymətləndirmə tərbiyənin qüdrətli vasitəsi kimi çıxış edir. Qiymət hər bir şagirddə özünəhörmət, iftixar şəxsi ləyaqət və daha yaxşı olmaq hissi tərbiyə edir.

Çalışmaq lazımdır ki, şagirdlər qiymətə görə deyil, bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün səy göstərsinlər. Qiymət şagirdləri qorxutmaq üçün vəsaitə çevrildikdə əhəmiyyətini itirir. Uşaq hələ məktəbə gedənədək «2» almaq qorxusunu yaşıyır. Anası, tərbiyəçi onu məktəbdə müəllimin dediklərini yerinə yetirməsə, «2» alacağı ilə qorxudur. İlk müəllimin də onu bu «silahla» qorxuzması uşaqla təhsil almağa marağı azaldır. Görkəmli psixoloq, akademik D.B.Elkonin «2»ni şagirdin alnına tuşlanmış tüsəng hesab edirdi. Bunu nəzərə alaraq keçən əsrin 60-cı illərində üçillik təhsil üzrə eksperimental təlim prosesində balla qiymətləndirmədən imtina edildi. Sonralar 6 yaşdan təlimə başlanarkən də I siniflərdə verbal qiymətləndirmədən istifadə olundu. Müəllimin «Aferin!», «Cavabın xoşuma gəldi!», «Çox sağ ol!», «Uşaqlar, siz də belə yazmağı öyrənin!» və s. kimi sözləri uşaqlara qol-qanad verirdi. Müəllimlər ən yaxşı cavabları

ulduz, bayraq, açıqca, gül və s. ilə qiymətləndirirdilər. Belə qiymətləndirmə müəllim-şagird münasibətlərini normal məcraya salır, sinifdə işgüzar şərait yaradır. Müəllim unutmamalıdır ki, şagirdlərin təlim müvəffəqiyətlərinin qiymətləndirilməsi həm də özlərinin qiymətləndirilmələridir.

Məktəb təcrübəsi göstərir ki, müəllimlərin böyük bir qismi şagirdlərin təlim müvəffəqiyətlərinin qiymətləndirilməsinin praktik məsələlərində çətinlik çəkir. Bunu nəzərə alaraq Qiymətləndirmə Konsepsiyasının çox kiçik bir sahəsi – ana dilindən şagirdlərin təlim əməyinin qiymətləndirilməsinin mexanizmi üzərində dayanmağı lazımlı bildik. Bu mexanizmdə xırdaçılıq kimi görünən hər bir tələb xüsusi əhəmiyyət kəsb edir (Əslində bəzi məsələlər əhatə olunmamışdır.). Bu mexanizm, hər şeydən əvvəl, müəllimin öz fəaliyyətinin nəticələrini yoxlaması üçündür.

Ana dili üzrə fərdi təhlilin mümkün variantını nəzərdən keçirək:

Oxu texnikası.

- Oxuya bilmir (... nəfər).
- Hərfləri qarışdırır (... nəfər).
- Hərfləyə-hərfləyə oxuyur (... nəfər).
- Gah hərfləyə-hərfləyə, gah hecalarla oxuyur (... nəfər).
- Hecalarla oxuyur (... nəfər).
- Gah hecalarla, gah bütöv sözlərlə oxuyur (... nəfər).
- Bütöv sözlərlə oxuyur (... nəfər).

Oxu vərdişləri.

a) Oxunun düzgünlüyü.

- Oxuyarkən nitq səslərinin bəzilərini düzgün tələffüz etmir (... nəfər).
- Sözlərdə hərf buraxır (... nəfər).
- Sözlərə hərf əlavə edir (... nəfər).
- Hərfi tələffüzə oxşar hərfə əvəz edir (... nəfər).
- Sözdə heca buraxır (... nəfər).
- Söza heca əlavə edir (... nəfər).
- Cümlədə sözu buraxır (... nəfər).
- Cüməyə söz əlavə edir (... nəfər).
- Cümlədə sözü başqası ilə əvəz edir (... nəfər).
- Cümlədə sözün qrammatik formasını digəri ilə (cəmi təklə, yerlik hal şəkilçisini çıxışlıq hal şəkilçisi ilə) əvəz edir (... nəfər).
- Cümlədə sözü, ifadəni təkrar edir (... nəfər).
- Oxunun rəvanlığına əməl etmir (... nəfər).

b) Oxunun sürəti.

- Dəqiqədə 5 söz oxuyur (... nəfər).
- Dəqiqədə 10-15 söz oxuyur (... nəfər).
- Dəqiqədə 15-20 söz oxuyur (... nəfər).
- Dəqiqədə 20-25 söz oxuyur (... nəfər).
- Dəqiqədə 25-30 söz oxuyur (... nəfər).
- Dəqiqədə 30-35 söz oxuyur (... nəfər).
- Dəqiqədə 35-40 söz oxuyur (... nəfər).

- Dəqiqədə 40-45 söz oxuyur (... nəfər).

Daha dəqiqliyi təmin etmək üçün işaret (hərf) meyar götürülür. Axı, *respublika-mızdakılar, azərbaycanlılarımdır, o, və, az, çox, bil* sözlərinin hər birinin oxunması üçün müxtəlif vaxt tələb olunur. Oxunun sürəti ölçülərkən dil açandan sürətlə danişan uşağın normadan artıq sürətlə oxuması rəqəbtənləndirilməməlidir. Belə oxu dinləyənlərin məzmunu başa düşmələrinə imkan vermir.

c) Oxunun ifadəliliyi.

- Nəfəsalma çox ləngdir (... nəfər).
- Nəfəsalma surətlidir (... nəfər).
- Səsin tonu çox ucadır (... nəfər).
- Səsin tonu çox aşağındır, hətta eşidilmir (... nəfər).
- Diksiyaya əməl edə bilmir (... nəfər).
- Tələffüz qaydalarına (orfoepik normalara) əməl etmir (... nəfər).
- İntonasiyanı gözləmir (... nəfər).
- Vurğudan istifadə edə bılır (... nəfər).
- Məntiqi vurğudan istifadə edə bilmir (... nəfər).
- Fasılə çox olur (... nəfər).
- Fasılə az olur (... nəfər).
- Psixoloji fasıləyə əməl edə bilmir (... nəfər).
- Melodikliyə əməl olunur (... nəfər).
- Melodikliyə əməl olunmur (... nəfər).

c) Oxunun şüurluluğu.

- Mətnin əsas ideyasını başa düşür (... nəfər).
- Mətnin əsas ideyasını başa düşmür (... nəfər).
- Mətnin, ondakı faktların, hadisələrin məzmununu başa düşür (... nəfər).
- Mətnin, ondakı faktların, hadisələrin məzmununu başa düşmür (... nəfər).
- Mətnin hissələrinin məzmununu qiymətləndirə bilir (... nəfər).
- Mətnin hissələrinin məzmununu qiymətləndirə bilmir (... nəfər).
- Əsərin qəhrəmanlarının hərəkətlərini qiymətləndirə bilir (... nəfər).
- Əsərin qəhrəmanlarının hərəkətlərini qiymətləndirə bilmir (... nəfər).
- Mətnin hissələrinə başlıq verə bilir (... nəfər).
- Mətnin hissələrinə başlıq verə bilmir (... nəfər).
- Mətnin planını tuta bilir (... nəfər).
- Mətnin planını tuta bilmir (... nəfər).
- Mətnin məzmununu müfəssəl nəql edə bilir (... nəfər).
- Mətnin məzmununu müfəssəl nəql edə bilmir (... nəfər).
- Mətnin məzmununu yiğcam nəql edə bilir (... nəfər).
- Mətnin məzmununu yiğcam nəql edə bilmir (... nəfər).
- Mətnin məzmununu yaradıcı (əlavələrlə) nəql edə bilir (... nəfər).
- Mətnin məzmunu yaradıcı (əlavələrlə) nəql edə bilmir (... nəfər).

3.Yazı.

a) kalliqrafik normalar

- Hərflərinin elementlərini tanıyor (... nəfər).
- Bəzi hərflərin elementlərini tanımir (... nəfər).
- Böyük və kiçik hərfəri düzgün yazır (... nəfər).
- Bəzi böyük hərfəri yazımaqda çətinlik çəkir (... nəfər).
- Hərfləri düzgün bitişdirir (... nəfər).

- Bəzi hərfləri bitirdişdirməkdə çətinlik çəkir (... nəfər).
- Hərflər və sözlər arasındaki məsafləni gözləyə bilir (... nəfər).
- Hərflər və sözlər arasındaki məsafləni gözləyə bilmir (... nəfər).
- Yazıda meyli gözləyir (... nəfər).
- Yazıda meyli gözləyə bilmir (... nəfər).
- Sətir xəttini gözləyə bilir (... nəfər).
- Sətir xəttini gözləyə bilmir (... nəfər).

b) yazı vərdişləri

- Üzündən səhvsiz köçürür (... nəfər).
- Üzündən köçürmədə səhv'lərə yol verir (... nəfər).
- Müəllimin diktəsinə əsasən sözləri, cümlələri, kiçikhəcmli mətni səhvsiz yazır (... nəfər).
- İmla yazarkən ciddi səhv'lərə yol verir (... nəfər).
- Kiçik şeir parçasını əzbərdən yazır (... nəfər).
- Əzbər yazarkən səhv'lərə yol verir (... nəfər).
- Bir neçə əşya şəklinə baxıb, onların adlarını yaza bilir (... nəfər).
- Əşya şəkillərinə baxıb adlarını yaza bilmir (... nəfər).
- Əşya şəklinə əsaən və ya sərbəst bir cümlə yaza bilir (... nəfər).
- Əşya şəklinə əsaən və ya sərbəst cümlə yaza bilmir (... nəfər).
- İfadə yaza bili (... nəfər).
- İfadə yazmaqdə çətinlik çəkir (... nəfər).
- İfadə yaza bilmir (... nəfər).
- İnşa yaza bilir (... nəfər).
- İnşa yazmaqdə çətinlik çəkir (... nəfər).
- İnşa yaza bilmir (... nəfər).

Yeri gəldikcə inşanın növləri (əşya şəkli, seriya şəkillər, sucetli şəkil, müşahidə əsasında təsvir, mühakimə xarakterli) də nəzərə alınmalıdır.

4. Dil qaydaları.

- Səs və hərfi fərqləndirir (... nəfər).
- Sait və samiti fərqləndirir (... nəfər).
- Saitləri sadalayır (... nəfər).
- Hecannın nə olduğunu bilir (... nəfər).
- Sözləri hecalara ayıra bilir (... nəfər).
- Bəzi sözləri hecalara ayırmada çətinlik çəkir (... nəfər).
- Sözləri sətirdən-sətrə keçirə bilir (... nəfər).
- Bəzi sözləri sətirdən sətrə keçirməkdə çətinlik çəkir (... nəfər).
- Sözlərdən cümlə düzəldir (... nəfər).
- Müstəqil cümlə qurur (... nəfər).
- Müstəqil cümlə qurmaqdə çətinlik çəkir (... nəfər).
- Cümənin axırında durğu işarələri qoya bilir (... nəfər).
- Cümənin axırında nida işarəsi qoymaqda çətinlik çəkir (... nəfər).

5. Nitq inkişafı.

- Şagird başqasını dinləyir və eşitdiyini anlayır (... nəfər).
- Şagird dinləyir, lakin eşitdiyini şərh etməkdə çətinlik çəkir (... nəfər).
- Sual verməyi bacarır (... nəfər).
- Sual verməkdə çətinlik çəkir (... nəfər).
- Suala cavab verə bilir (... nəfər).
- Suala cavab verməkdə çətinlik çəkir (... nəfər).

- Dialoqda fəal iştirak edir (... nəfər).
- Dialoqda qeyri-fəal iştirak edir (... nəfər).
- Lügət ehtiyatını zənginləşdirməyə çalışır (... nəfər).
- Lügətini fəallaşdırıa bilir (... nəfər).
- Lügət ehtiyatındaki yeni sözləri cümlə içərisində az işlədir (... nəfər).
- Lügət ehtiyatının təmizliyini gözləyir (... nəfər).
- Nitqində dialektizmlərə yol verir (... nəfər).
- Ədəbi dilin orfoepik (tələffüz) normalarını görəyir (... nəfər).
- Ədəbi dilin orfoepik normalarını gözləmir (... nəfər).
- Əşya və ya onun şəklinə baxıb cümlə qurur (... nəfər).
- Əşya və ya onun şəkli əsasında cümlə qurmaqdə çətinlik çəkir (... nəfər).
- Seriya şəkillər üzrə hekayə qurub nəql edir (... nəfər).
- Sujetli şəklə əsasən kiçikhäcmli hekayə qurub nəql edir (... nəfər).
- Sujetli şəklə əsasən hekayə qura bilmir (... nəfər).
- Müşahidə əsasında hekayə qura bilir (... nəfər).
- Müşahidə əsasında hekayə qurmaqdə çətinlik çəkir (... nəfər).
- Verilmiş mövzü ətrafında hekayə qurub nəql edir (... nəfər).
- Verilmiş mövzü ətrafında hekayə qurmaqdə çətinlik çəkir (... nəfər).

Digər fənlər üzrə təlim müvəffəqiyyətlərinin qiymətləndirilməsinin də özünəməxsus meyarları müyyənləşdirilməlidir.

Qiymətləndirmə belə meyarlara (heç olmasa, onun əsas müddəalərinə) əsaslanarsa, təsadüfiliyə yol verilməz. Qiymətləndirənlər ədalətlə hərəkət edərlər. İlin müəllimi seçilərkən belə meyarlara qiymətləndirmənin nəticələrinə əsaslanmaq olar.

Ibtidai təlim çoxlarının əhəmiyyət vermedikləri xüsusiyyətlərlə fərqlənir. Təlimin bu mərhələsi dərindən öyrənilib təhlil edilərkən adama belə gəlir ki, mükəmməl ibtidai təhsil insanın inkişafı üçün hər şey deməkdir. Bu mərhələdə nələr öyrədilir? İbtidai təhsili müasir tələblər səviyyəsində müvəffəqiyyətlə başa vuran şagirdlər sonrakı mərhələlərdə müstəqil fəaliyyətə tez alışırlar.

HÖRMƏTLİ OXULAR!

«Məktəbəqədər və ibtidai təhsil» jurnalına 2010-cu il üçün abunə yazılısına başlanmışdır. Jurnalın abunə yazılmış, məzmunlu məqalələr göndərməklə onu daha oxunaqlı edə və fəaliyyətini artırıa bilərsiniz.

Bir nüsxənin qiyməti 2 manat 50 qəpik, illik abunənin qiyməti 10 manatdır.

Aşağıda adları göstərilən mətbuat yayımı müəssisələrində abunə yazılmış mümkündür:

«Azərbəjən» ASC	440-39-83
«Qasid» ASC	493-16-43
«Qaya»	441-35-33
«Səma»	494-09-59
«Kaspi»	432-39-55

İBTİDAİ TƏHSİL: TƏLİM TEKNOLOGİYALARINDAN İSTİFADƏNİN NƏZƏRİ VƏ TƏCRÜBİ MƏSƏLƏLƏRİ

ƏJDƏR AĞAYEV,
pedaqoji elmlər doktoru, professor



İbtidai təhsil ümumi təhsil sistemində bünövrə rolunu oynayan ilkin mərhələdir. Beş yaşa qədərki dövrdə uşaqlarda gələcək inkişafın potensial əsası qoyulduğu kimi, ibtidai təhsil dövründə də onlar bilik, bacarıq və vərdişlərinin ilkin və baza əsasına yiyələnirlər. Ona görə də təhsil sisteminde ibtidai təhsil xüsusi yer tutur.

Əsrlər boyu bütün ölkələrdə ibtidai təhsil kütləvilik qazanmış, insanların həyatı bacarıqlara sahib olunmalarında mühüm rol oynamışdır. İbtidai təhsilin neçə tədris ilini əhatə etməsi və təlimə neçə yaşıdan başlanması, təbii ki, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi, intellektual inkişafına uyğun olaraq həmişə yeniləşmə prosesi keçmişdir.

Psixoloji, pedaqoji, metodik eksperimentlər, dərsliklər və tədris vəsaitlərinin sınaqdan keçirilməsi, təlim metodları və texnologiyalarının ilkin tətbiqi məhz ibtidai təhsil bazasında baş vermişdir.

Zaman yeniləşdikcə iqtisadi, sosial münasibətlər təzələnir, elm, texnika inkişaf etdikcə təhsilin məzmunu və metodları yeni yanaşmalardan bəhərələnərək zənginləşir, cəmiyyət sivil səviyyəyə qalxdıqca uşaqların bacarıqları artır və nəticədə təhsil sistemi, təlim prosesi, təhsilin məzmunu, təlim metodları və priyomları, pedaqoji texnologiyalar və s. yeniləşməyə, təzələnməyə məruz qalır. Bu prosesdə o şəxslər uğurlu fəaliyyət göstərirler ki, onlar ənənəvi olanları, inkişaf tendensiyasını mükəmməl bilir, varisliyin mahiyyətini dərk edir, yeniləşmənin istiqamətlərini, yeni yanaşmalarla meydana çıxan texnologiyaları həvəslə öyrənir, tətbiq edirlər.

Pedaqoji prosesin həyata keçirilməsində və onun nəzəri əsaslarının hazırlanmasında bir-birini tamamlayan iki cəhət nəzərə alınmalıdır:

- tədris, təlim, tərbiyə işinə-pedaqoji prosesə bələdlik; bu təcrübənin yüksək səviyyədə daşıyıcısı, ustası olmaq;
- bu məsələlər üzrə elmi-nəzəri fikrə, ideyalara, pedaqogika elminə dərindən yiyələnmək.

Bunlar təkcə görünən tərəflərdir. Pedaqoji işdə intuisiya, ləyaqət və mənəviyyat saflığı tələb edən, müəllim – şagird, əməkdaşlığı şəraitində meydana çıxan münasibətlər də mühüm rol oynayır.

Pedaqogika pedaqoji prosesi və pedaqoji fəaliyyət sahəsini əhatə edir. Bu işin mahiyyəti və məzmununa bələd olmayanlar elmə nabələdlik üzündən çox böyük səhvə yol verir və təhsil elmini məcradan uzaqlaşdırır, səmərəsiz, əhəmiyyətsiz, anlaşılmaz söz yığınına çevirirlər. Pedaqoji elm və pedaqoji fəaliyyət o qədər mürəkkəbdür ki, o sahədə mütəxəssislər belə həmişə çəvik informasiya almasalar, yenilikləri öyrənməsələr, köhnəlmış fikirlərlə gərəksiz ola bilərlər. Pedaqogika həmişə yeniləşən, inkişafda olan bir elmdir.

Neçə ildir ki, «fəal təlim metodları», «interaktiv metodlar», «təlim texnologiyaları» terminlərinə tez-tez rast gəlirik. Beynəlxalq təşkilatlar, milli qurumlar müasir təlim metod və texnologiyalarının təbliği, müəllimlər arasında yayılması ilə əlaqədar seminarlar, müzakirələr, layihələr (treninqlər, monitorinqlər) keçirirlər. Nəticə isə diqqətəşayan deyil. Yeni metod və vasitələrlə, priyomlarla işləyənlərin sayı azdır. Yenilikdən bəhs etmə informasiya vasitələrində geniş yer tutsa da, sözdən əməli işə keçid zəifdir. Ona görə ki, yeni yanaşmaların öyrədilməsi ənənəyə və varisliyə əsaslanır. Digər tərəfdən yeniləşmə «dərsləri» keçənlərin əksəriyyəti pedaqoji işin fəlsəfəsinə, didaktik tələblərinə, inkişaf ənənələrinə lazımlıca bələd deyildirlər. Onlar ancaq uşağa oyun öyrədən kimi, dərsdə texniki təşkili məsələləri öyrədirlər. Bu, nə qədər maraqlı olsa da, «göydəndüşmə» yox, varisliyin yeni təzahürü kimi - təbii olaraq təqdim edilməlidir.

Hazırda interaktiv metodlarla işləmək həvəsi ibtidai sinif müəllimləri arasında genişlənməkdədir, lakin bir çox insanlar işlədikləri məktəbdən kənara çıxmadıqları və müasir yanaşmalardan bəhs edən ədəbiyyatı əldə edə bilmədikləri üçün yeniliklərdən xəbərsiz qalır təqdim ediləni mexaniki şəkildə əzberləməklə kifayətlənirlər. Məsələ yalnız metodlara, vasitələrə praktik yötəriliyə yiyətəməkənə ötmür. Yeni yanaşmada tədrisin fəlsəfəsi, ideologiyası, interaktiv imkanları kimi məsələlər də müəllimlərə çatdırılmalıdır. Məhz bu məqsədlə əvvəlcə «interaktiv» anlayışı ilə əlaqədar bəzi məqamlara toxunmaq istərdim.

Tədqiqatçıların fikrincə, yeni anlayış kimi meydana çıxan «interaktiv pedaqogika» ifadəsini ilk dəfə 1975-ci ildə alman tədqiqatçısı Hans Frits işlətmışdır. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi bu proses iştirakçılarının davranış modelini dəyişdirmək və yaxşılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv təbiyə prosesi kimi danışır. Belə ki, alım görə, təlimdə interaktivliyi müəllim və şagirdin qarşılıqlı təsir - əməkdaşlıq qabiliyyəti kimi izah etmək olar. Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən - mövzudan,

şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoqdan ibarətdir. Yəni bu tərz irəlicədən planlaşdırılmır, işin - təlim prosesinin gedişi bu məqamı ortaya çıxarıır. Bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq təşkilatçılıq, koordinator, məsləhətçi, fasilitator funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış strategiyasını hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə - öz aralarında mübahisə edərək, diskussiya apararaq - işləyirlər. Beləliklə, interaktivlik şagirdlərin öz aralarında da ola bilir.

Hər bir şagirdin öz fikri, ideyası olur. Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə, psixoloji ab-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədə fəal iştiraka qoşulurlar; kollektiv müzakirələrdə biri-birini dinləməyə alışırlar. Hər bir təlim tapşırığının bu cür həlli vasitəsi ilə onlar idraki axtarıcılıq taktikalarını təkmilləşdirir, təlimdə öz müvəffəqiyyət formulunu hər kəsin özü qurur. Beləliklə, təlim prosesində şagirdlərə əlaqə, qarşılıqlı təsir və əməkdaşlıq əsas olur. Onların qarşılıqlı qüvvəsi ilə təlimin nəticəsi əldə edilir. Bütün bunlar imkan verir ki, şagidlər:

- biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;
- öz fikrini formalaşdırmağı, onu düzgün ifadə etməyi, öz nöqtəyinə nəzərini əsaslandırmağı, sübut etməyi öyrənirlər;
- başqasını eşitməyi, dinləməyi, alternativ fikrə hörmət etməyi öyrənirlər;
- müxtəlif sosial vəziyyətləri modernləşdirməyi, müxtəlif həyatı vəziyyətlərə qoşulmaqla, onu duymaqla öz sosial təcrübələrini zənginləşdirirlər;
- qrupda konstruktiv münasibətlər qurmağı, burada öz yerini müəyyənləşdirməyi, konfliklərdən qaçmağı, onları həll etməyi, kompramis axtarmağı, dialoqa səy etməyi öyrənirlər;
- təlim materiallarını təhlil edir, onlara yaradıcı yanaşırlar;
- problemin ümumi həllini tapırlar;
- layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı işlər görməyə alışırlar və s.

Xarici təcrübənin nəticələri olan bu fikirlərlə biz də razılaşırıq.

Azərbaycanda interaktiv metodlarla işləyən bəzi müəllimlərin iş təcrübəsi xarici təcrübənin səmərəliliyini təsdiq edir, lakin təlim prosesində məsələyə yanaşmada tam təqlid, köçürmə olmamalıdır. Hər bir fəal, işgüzər Azərbaycan müəllimi şagirdlərin sosial şəraitini, ictimai mühitini, milli mentalitetini, adət-ənənələrimizi, fənni, mövzunu, fənlərarası əlaqəni, ineqrasiyani, digər pedaqoji-metodik, psixoloji-iradi xüsusiyyətləri nəzərə almaqla prosesin təşkilinə yaradıcı yanaşmalıdır. Deməli, interaktiv təlim metodlarından həmişə istifadə etmək onun təsirini azalda bilər. Həqiqi

təlim üçün metod və texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı olaraq seçilməlidir. Ona görə də müəllimlər məqsəd və şəraitə, fənnə, mövzuya, şagirdlərin təcrübə və bilik səviyyəsinə görə bütün təlim model-lərindən, müxtəlif metodika və texnologiyalardan istifadə edə bilərlər. Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin, onlara düşünmək, müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək bacarıqları aşılasın; onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini həll edə bilmək qabiliyyəti formalaşdırın.

Deməli, interaktiv təlim dedikdə, təlim prosesində meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti, müəllim-şagird əməkdaşlığı, nəzərdə tutulur. İnteraktiv metodlar isə həmin prosesdə öyrənmə və anlaşmaya, şagirdlərin müvafiq keyfiyyətlərə yiyələnmələrini həyata keçirən metodlar, tərzlər, yanaşmalar, vasitələrdir.

Bunlar inqilabi yeniliklər deyil. Ənənəvi təlim metodları təsnifatına daxil olan metodların formasını, tətbiq dairəsini yeniləşdirən, başlıcası şagirdi mürəkkəb, plansız bazar iqtisadiyyatına hazırlayan metodlardır.

İnteraktiv metodları aktuallaşdırın şərtlər:

- insanların bazar iqtisadiyyatı (kapitalizm) cəmiyyətində yaşaması və hər kəsin özünü bu cəmiyyətdə yaşama bilmək üçün hazırlanması zərurəti;
- uşaqların dünyagörüşünün, sosial, texniki məlumatlılıq səviyyəsinin xeyli yüksək olması.

Deməli, çevik, düşündürücü idrak fəallığını doğurmayan metodlar uşaqların marağını təmin etmir, onları canlandırmır, fəaliyyətə qoşmur.

Bütün bu şərtlər müasir təlimin məzmunca, metod və texnologiyalara görə yeniləşməsini zəruri edir.

Bəs bu mühüm vəzifələri yerinə yetirmək, müasirlərimiz olan uşaqların öyrənmə tələbatını, həyati maraqlarını ödəmək iqtidarında olan müəllimlərimiz varmı? Təəssüf ki, kifayət qədər deyil. Nə ali və orta-ixtisas pedaqoji məktəblər, nə də ixtisasartırma və yenidən hazırlanma institutları müasir tələblərə cavab verən kadrlar hazırlamır. Həmin təhsil müsisi-selərində çox ciddi kadr və məzmun islahatı həyata keçirilməlidir.

Yeni tələblərə cavab verən pedaqoji kadr olmadan təhsili yüksək səviyyəyə qaldırmaq mümkün deyildir. Məktəb binasının olması, avadanlıqla təchizat, kompyuter texnologiyasının yerləşdirilməsi hələ hər şey deyil. Hər şey müəllimdən, təhsili idarə edən insanlardan, onların vətəndaşlıq amalından, ləyaqət, mənəviyyat, mədəniyyət və müasir tələblərə cavab verən peşə-ixtisas hazırlığından asılıdır.

Yeniliklərdən yananların, məktəblərimizə istiqamət verənlərin bir çoxu prosesə dialektik yanaşmadan qaçı, xaricdən götürülmüş interaktiv metodları idealizə edir və elmi əsassız izaha çalışırlar. Bu yanaşma müəllimləri inandırmır, ona görə də onlar özləri deyib, özləri də eşidirlər.

Onların eksəriyyəti «fəal» və «interaktiv» sözlərini eyniləşdirirlər. Əslində isə belə deyil. Doğrudur, fəal və interaktiv metodlar biri-birilə səx bağlıdır, amma eyni deyillər.

İnteraktiv metodların hansı prosesdə zərurətə çevrildiyini irəlidə qeyd etmişik. Bəs fəal təlim metodları nədir? Qeyd edim ki, bu anlayış Azərbaycanda XX əsrin 80-ci illərindən işlənməyə başlanılmışdır. «Fəal» sözü bəlli olduğu kimi daha işlək, daha üstün hərəkətdə, təsirdə olan mənasını verir. Fəal təlim metodlarının interaktiv təlim metodları ilə yaxınlığı onun mahiyyətindən doğur, lakin doğuluş və seçim tərzinə görə biri-birindən fərqlənir. Belə ki, əgər interaktiv metodlar dərsdə təlim prosesinin gedisindən doğursa, yəni biri digərini əvəz edərək meydana çıxır və öyrənənlərin hamısının birlikdə tam müstəqil fəaliyyətini təmin edirsə, fəal metodlar irəlicədən planlaşdırılmaqla təlimin fəallaşdırılmasına şərait yaradır. Ənənəvi söz metodları, əyani, praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rollu oyunlar, müxtəlif xarakterli didaktik çalışmalar, esse, test tapşırıqlarının icrası, diskussiya, müzakirə və s. fəal metodlardır. Təlimin fəal metodları dedikdə, öyrənənlərin məlumatlanması, idrak müstəqilliyyini, fikir fəallığını, yaradıcılığını artırın metodlar nəzərdə tutulur.

Beləliklə, istər interaktiv, istərsə də fəal adlanan metodların müəyyənləşdirilməsi və tətbiqi müəllimin məharətindən və peşəkarlıq səviyyəsindən, nəzəri və praktik hazırlığından asılıdır. Müəllim interaktiv metodlar sırasına özünün təcrübədə hasil etdiyi priyomları daxil edə bilər.

Xarici ədəbiyyatda interaktiv metodlar (priyomlar) sırasına daxil edilir: rollu oyun, debatlar, söz assosiasiyları, əqli hücum, qruplarla iş, cütlərlə iş, ideyalar xalısı, qərarlar ağacı, təqdimat (prezentasiya), sənədlərlə iş, vəziyyət üzrə praktikum, sosioloci tədqiqat, diskussiya, hərə digərini öyrədir, fikrən gəzinti, mozaika, mediasiya, danışıqlar, problemin həlli, mövqe tutun və s. Bu adların verilməsi nəzəri ideyadan deyil, praktikanan - təlim təcrübəsindən irəli gəlmüşdür. Əgər hər hansı işini müəkkəməl bilən, yaradıcı işləyən müəllim öz təcrübəsində şagirdlərarası fəallaşdırmanı təmin edən hansı metodusa işləyib, tətbiq edərsə, özü də onun adını verə bilər.

Fəal və interaktiv metodlardan istifadə edərək səmərəli nəticə alan müəllimlərin iş təcrübəsi göstərir ki, şagirdlərin fəallığının artırılmasında, onların sərbəst düşünmələrində, özündürəkində, təşəbbüslerlə çıxış etmələrində, tərbiyəvi keyfiyyətlərin və sosial inkişafın yüksəlməsində bu metod və priyomlar əhəmiyyətli təsir göstərir.

Bakıdakı 29 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Solmaz Yusifovanın yeni təlim metodları ilə IV sinifdə «Oxu» dərsində «Xocalı faciəsi» mövzusunda keçdiyi bir dərsin gedisində diqqət yetirək.

Müəllimin təqdimatı:

«Əvvəlcə dərsin mövzusunu, onun gözlənilən nəticələrini, təlim standartlarını qeyd edir, sonra məqsədi aydınlaşdırırıam. Mövzunun tədrisində məqsəd Xocalı faciəsi, onu törədənlər barədə şagirdlərə məlumat vermək, müharibələrə, soyqırımı yaradınrlara nifrət hissi oyatmaqdır.

Dərsdən gözlənilən nəticələr isə ondan ibarətdir ki, şagirdlər dərsin sonunda öyrəndikləri yeni sözləri sadə formada izah edə, cümlədə işlədə bilməli, kiçik həcmli mətni sürətli, düzgün, şüurlu və ifadəli oxumağı bacarmalıdırılar.

Dərsin tipi kimi induktiv, iş forması kimi böyük qruplarla işi seçirəm. Dərsdə, əsasən, beyin həmləsi, diskussiya, klaster cədvəli metodlarından istifadə edirəm.

Mövzunun tədris edərkən rəsm və həyat bilgisi fənləri ilə əlaqə yaradıram.

Dərsdə əyani vəsaitlərə, Xocalı faciəsini əks etdirən fotosəkillərə üstünlük verirəm.

Dərsə başlayarkən ilk növbədə motivasiya yaradıram. Problemin qoyuluşu üçün müharibənin əks olunduğu plakatı yazı taxtasından asır və şagirdlərə aşağıdakı suallarla müraciət edirəm:


- Şəkildə nə görürsünüz? (Adamlar öldürülüb, evlər dağıdırılıb).
- İnsanları niyə öldürüblər? (Fərziyyələr: torpaqlarına, var-dövlətlərinə sahib olmaq üçün).
- Buna nə deyirlər? (mühərabə)
- Bizim torpaqlarımıza kim sahib çıxməq istəyir? (ermənilər)
- Siz erməniləri necə tanıyırsınız? (Fərziyyələr dirlənilir.)
- Ermənilərin törətdiyi faciələrdən biri də Xocalı şəhərində baş verib. Siz Xocalı haqqında eșitmisinizmi? (Xocalı yerlə yeksan edilib, qocalar, uşaqlar, qadınlar öldürülüb, meşədə şaxtadan donublar).

Sonra kitabdakı mətni oxuyur, şagirdlərin həmin mətn barədə nə düşündüklərini onlardan soruşuram. Hər şagird onu başa düşdüyü şəkildə ifadə edir.

Xocalı faciəsi haqqında artıq müəyyən bir təsəvvürü olan şagirdlərə bu soyqırımın timsalında mühərabə haqqında təsəvvürlərini genişləndirirəm. Bunun üçün «Mühərabə ətraf aləmə necə təsir göstərir?» kimi tədqiqat suali əsasında şagirdlərin fərziyyələrinin dəyişilməsi və ya taxtasında qeyd edilir.

Tədqiqatın aparılması böyük qrupla keçirilir. Şagirdlər belə sual üzərində düşünürlər: «Mühərabə kimə, nəyə təsir edir?»


Onların verdikləri cavablar əsasında klaster cədvəlini qurur və şagirdlərin mülahizələrini orada qeyd edirəm.



Sonra onlara «Bəs «mühəribə» sözünün əksi nədir?» deyə müraciət edir və «Sülh» cavabını alıram.

- Sülh zamanı həyat necə olur?

Bu sualın da cavabına əsasən klaster cədvəli qurur və şagirdlərin mülahizələrini qeyd edirəm.



«Mühəribə» və «Sülh» sözləri üzərində qrammatik iş də aparıram. Onların necə sözlər olması barədə sualıma şagirdlər «Antonim sözlərdir» deyə cavab verirlər.

Sonra dərsin - məlumatın müzakirəsi və təşkili hissəsinə keçirəm. Bu hissədə 15 dəqiqə ərzində şagirdlərə yönəldici suallar verməklə onları nəticələrin çıxarılmasına hazırlayıram:

- Nə üçün Xocalı faciəsi baş verdi?

- Mühəribə ilə sülhün fərqi nədir?
- Siz torpaqlarını qorumaq üçün nə edərdin?
- Vətənimiz Azərbaycanı necə görmək istərdiniz?

Müzakirə zamanı müəyyən düzəlişlər edir, lazımlı gəlsə, düzgün variantı deyirəm. Sonra nəticə çıxarılır.

«Azərbaycan zəngin ölkədir. Özünün təbii sərvətləri – nefti, qazı, pambığı və s. ilə daim diqqəti cəlb etmişdir. Buna görə də o, həmişə işğala məruz qalmışdır. Gah ərəblərin, gah farşların, gah da rusların işğalı altında olmuş, ikiyə bölünmüşük. Vətən oğulları Azərbaycanı yox olmağa qoymamış, təslim olmamışlar. Tapdaq altında qalan torpaqlarımız geri qaytarılacaq, Xocalı şəhidlərinin qanı yerdə qalmayacaq».

Dərsin sonunda Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqlik sükütlə yad edir və yaradıcı tətbiqetmə üçün onlara sülhü tərənnüm edən şəkil çəkmələrini tapşırıram.

Dərsin belə təşkili qarşıya qoyulan məqsədin əldə edilməsinə səbəb olur, onların dərketmə qabiliyyəti inkişaf edir. Ona görə də mən bütün dərslərə yaradıcı yanaşır, onlara ciddi hazırlıq görür və yüksək səviyyədə keçməyə çalışıram».

244 nömrəli orta məktəbin müəllimi Almaz İsmayılovanın IV sinifdə «Həyat bilgisi» fənnindən bir dərsinə diqqət yetirək:

«Mövzu: Səs və onun yayılması

Məqsəd:

1. Səs mənbələri və onların hansı mühitdə necə yaranması.
2. Səsin dalğavari mahiyyəti, onun havada, havasız fəzada, suda yayılması.
3. Təbiətdəki səslər, onların əhəmiyyəti və zərəri.
4. Səsin ölçülülmə vahidi, ondan elmin müxtəlif sahələrində necə və hansı məqsədlə istifadəsi.
5. Şagirdlərin səs anlayışını sadə şəkildə izah etmələrinə şəraitin yaradılması.
6. Şagirdlərdə yüksək mənəvi hissələrin (mərhəmət, humanizm, xeyriyyəçilik, valideynlərə məhəbbət və hörmət kimi xüsusiyyətlərin aşilanması, onların əlil, qulaqdan kar uşaqlara münasibətinin) düzgün qurulması (Uşaq hüquqları konvensiyası 23-cü maddə).
7. Onlarda estetik zövqün inkişaf etdirilməsi musiqiyə marağının yaradılması.

İnteqrasiya:

- Azərbaycan dili (danişiq səslərinin necə yaranması, tələffüzü);
- riyaziyyat (ışıq və səsin sürət fərqlərinin və cəminin hesablanması);
- musiqi (musiqi səsləri, musiqi alətləri);
- oxu (elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatların edilməsi);

- iş forması (müzakirə, beyin həmləsi, BİBO);
- resurslar (işçi vərəqləri, şəkillər, slaydlar, qiymətləndirmə materialları, simli alət).

Dərsin gedişi:

I mərhələ. Motivasiya, problemin qoyuluşu: Ekranda «Duyğu orqanları» nümayiş etdirilir və hər birinin funksiyası xəbər alınır. Qulağın rolü, onun hansı səsləri və necə qəbul etməsi soruşulur, ekranda eşitmə orqanının hissələri, onun səs dalğalarını necə qəbul etməsi göstərilir. Hər bir üzvün vəzifəsi haqqında suallar verilir. Danışq səsləri necə yaranır? Bu səslərin yaranmasında hansı orqanlar iştirak edir? (Ekranda danışq üzvləri nümayiş etdirilir).

II mərhələ. Tədqiqat suali: Təbiətdə hansı səslər mövcuddur? Ekranda quşların, heyvanların, baliqların (delfinlərin), kəpənəklərin qanadlarının, hətta yarpaqların xışlıtlisinin, ildirimin və yağışın səsi verilir. Yağış damlaşının suyun üzərinə düşməsinə diqqət yetirilir. Səsin yayılma xüsusiyyətinin olduğu bildirilir. Səsin titrəmə nəticəsində yaranması (tarın səslənməsi nümayiş etdirilir), səslərin ölçülü vahidləri haqqında məlumat verilir. Təbiətdə elə səslərin mövcudluğu olduğu vurğulanır ki, onu insan qulağı eşitməyə qadir deyil (Ekranda delfinlər nümayiş etdirilir). 16 hertsdən aşağı-infrasəslər, 20.000 hertsdən yuxarı-ultrasəslərdən ibarət olduğu haqqında məlumat verilir.

Şagirdlərə kiçik şəkilli kartlar (üzərində musiqi notları, hərfəri, müxtəlif canlıların təsviri və maşınlar) paylanır və sinif qruplara ayrılır.

Desibel (dB) – səsin ucalığının ölçmə vahidi;

Herts – səsin tezlik vahidi

Diapazon – Səsin ötürülmə və qəbul edilməsi tezliyi (İnsan üçün 16-20.000 herts);

Infrasəs – insanın eşidə bilmədiyi səs (16 hertsdən aşağı);

Ultrasəs – ən yüksək səs (20.000 hertsdən yuxarı).

Musiqi səsləri – Musiqi səsləri necə yaranır? Onlar kağıza necə köçürürlür? Musiqinin əhəmiyyəti nədir? Bu sahədə kimlər çalışır?

Danışq səsləri – Danışq səsləri hansı canlılara aiddir? Onlar necə yaranır? Azərbaycan dilində neçə səs var, bunlar neçə yerə ayrırlar? Danışq səsləri Azərbaycan dilinin hansı bölməsində öyrənilir?

Təbiət səsləri – Təbiətdə hansı səslər mövcuddur? Nə üçün ildirim çaxarkən əvvəlcə onun parıltısı görünür, sonra isə gurultusu eşidilir? İşığın sürəti ilə səsin sürətinin cəmini və fərqini tapın.

Qeyri-adi səslər – Hansı səslər sizi narahat edir? Belə səslərdən necə qorunmaq olar? Uca və gurultulu səslərin orqanizmə təsiri necə ola bilər. İnsan qulağı eşitməyən səslər hansılardır? Bu səsləri hansı canlılar daha yaxşı eşidir?

III mərhələ. İnformasiya mübadiləsi

Qrupların liderləri işin nəticələrini təqdim edirlər. İşçi vərəqləri yazı taxtasından asılır.

IV mərhələ. İnformasiya müzakirəsi

Şagirdlərin təqdimatından sonra şagirdlərin diqqəti dərsə yönəldilir, dərsliklə iş aparılır. Aşağıdakı suallarla şagirdlərə müraciət olunur.

- Səsin ucalığı nədən asılıdır?
- Nə üçün ağaçanadın viziltisinin səsini, bal arısının səsindən daha yaxşı eşidirik?
- Əks-səda necə yaranır?
- Sizin üçün həyatda ən əziz səs hansıdır? («Ana» mahnısı mus: S.Əliyeva)
- Hansı insanlar səsləri eşitmır?
- Belə insanlara münasibətiniz necədir?
- Əlil uşaqlarla bağlı «Uşaq hüquqları konvensiyası»nda nə deyilir?
- Dövlətimiz bu sahədə hansı işləri görür? (H.Əliyev adına Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlərdən fragməntlər. BİBO cədvəli əsasında şagirdlərin nəyi öyrəndikləri və daha nəyi öyrənmək istədikləri müəyyənləşdirilir.)

V mərhələ. Nəticə və ümumiləşdirmə

Şagirdlərin diqqəti tədqiqat sualına yönəldərək qeyd olunur ki, təbiətdə səslər qaz, maye və bərk mühitdə dalğavari yaranır və yayılır. Səsi hər hansı bir əşyanın titrəyişi doğurur. Bu titrəyiş havanın da titrəməsinə, havada dalğaların yaranıb yayılmasına və bizim bu dalğaları qulağımızla eşitməyimizə səbəb olur. Bərk cisimlərdə səs daha böyük sürətlə yayılır. Su havadan sixdır, o səsi daha tez ötürür. Suda səsin sürəti 1500 m/san, havada isə 340 m/san-dır. Vaakum – havasız fəzada səs yayılmır. Kainatda ən səssiz yer Kosmosdur. Yeri gəlmışkən şagirdləri Amerika kosmonavtları ayda rastlaşduğuları maraqlı hadisə - azan səsini eşitmələri ilə tanış edirəm. (Ekranda ayda azan səsi səsləndirilir, Bu səsinin nə olduğu şagirdlərə izah edilir. Mənəviyyatın formallaşmasında dinin mühüm rol oynadığı qeyd olunur).

Öyrəndiklərimiz əsasında ekranın cədvələ diqqət yetirilir.

Qiymətləndirmə: Hazırlanmış meyar cədvəlində dərsin bütün mərhələlərində qiymətləndirmə aparılır.

Bu cür nümunələri hər kəs qabaqcıl müəllimlərin dərslərini dinləməklə – təcrübə mübadiləsi ilə öyrənə bilər. Müşahidələrimiz göstərir ki, tarixən mövcud olan ənənəvi qabaqcıl təcrübədən müasir tələblər səviyyəsində faydalanan, yenilikləri onlarla sintezdə tətbiq edənlər daha səmərəli nəticələr ala bilirlər.

RİYAZİYYATIN TƏDRİSİNĐE İNTEQRASIYADAN İSTİFADƏ

SEVDA MƏMMƏDOVA,

Azərbaycan Təhsil Problemləri İnstitutunun aspiranti

İbtidai təhsil sisteminin modernləşdirilməsi riyaziyyatın tədrisinə yeni yanaşmalar tələb edir. İbtidai siniflərdə riyaziyyatın tədrisi həm tədqiqatçılar, həm də müəllimlərin böyük marağına səbəb olmuşdur.

Bu gün təlimin istiqaməti dəyişir. Diqqət konkret biliklərin verilməsinə yox, daha çox tətbiqetmə bacarığının inkişaf etdirilməsinə yönəldilməlidir. Şagirdləri müstəqil, yaradıcı şəxsiyyət kimi inkişaf etdirmək təlimin mühüm vəzifələrindən biridir. Təhsil Konsepsiyasında (Milli Kurikulumda) göstərilir: «Ümumi təhsilli şəxs ... həyatda müstəqil yaşayib, fəaliyyət göstərmək, inkişaf etmək, müstəqil mövqeli olmaq keyfiyyətlərinə yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri bilik, bacarıq və vərdişlər qazanan şəxssdir.» (1, 132).

Mühüm vəzifələrdən biri də şagirdlərdə dünyani vahid, bütöv şəkildə dərk etmək bacarığı formalaşdırmaqdır. Məhz buna görə də inteqrasiya milli kurikulumun əsas prinsiplərindən biri kimi götürülmüşdür.

İbtidai siniflərdə riyaziyyat kursunun məqsədi təkcə riyazi anlayışları və onların xüsusiyyətlərini öyrətmək deyil, həm də bu anlayışlar vasitəsilə ətraf mühitin həcmi ilə fərqlənən, rəqəmlərlə ifadə olunan formalar, əşyalar çoxluğundan ibarət olması barədə ilkin bacarıqlar formalaşdırmaqdır (3, 64).

Riyaziyyatın digər fənlərlə inteqrasiyası həyati hadisələrdə əks olunmasında özünü göstərir. Riyaziyyatın əsas xüsusiyyətlərindən biri onun tətbiqi xarakter daşımاسıdır. Riyaziyyat, demək olar ki, bütün elmlərə tətbiq olunur. O, bilikləri bütün müxtəlisiliyi ilə tam şəkildə birləşdirən əsas vasitələrdən biridir. Ona görə də bu fəndən ibtidai kursun dərindən mənimsənilməsi üçün riyaziyyatın tədrisində digər fənlərdən sistemli şəkildə istifadə olunması əsas şərtlərdən biridir. Bu da onu deməyə əsas verir ki, riyaziyyatın tədrisində riyaziyyat fənni kurikulumunun ümumi təlim nəticələrində əksini tapmış məsələlərin reallaşdırılması əsasdır:

- riyaziyyatın gerçəkliyi təsviretmə və dərkətmə metodu olması barədə təfəkkür tərzi formalaşdırmaq;
- riyaziyyatın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olması haqqında təsəvvürler yaratmaq;
- təhsili davam etdirmək, digər fənləri öyrənmək, praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaratmaq (2, 91).

Riyaziyyat dərslərində inteqrasiyanın əsası kimi ümumi faktlar (ədədlər, həndəsi fiqurlar, həcm, forma haqqında sadə anlayışlar), müxtəlis bacarıq və vərdişlər, fəaliyyət növləri, təlimin təşkilinin forma və yolları götürülə bilər. Riyaziyyat dərslərində inteqrasiyanı informatika, həyat bilsəsi, texnologiya və digər fənlərlə həyata keçirmək olar.

Riyaziyyatın tətbiqi xarakterinin açılmasında onun texnologiya fənni ilə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bu imkanlar fənlərin ədəd, qurma, ölçmədən qarşılıqlı şəkildə istifadəsi prosesində özünü göstərir. Texnologiya ilə

İnteqrasiya şagirdlərə həndəsi fiqurların forma və xüsusiyyətləri haqqında dəqiqlik təsəvvür yaratmağa imkan verir. Bunun üçün riyaziyyat dərslərində həndəsi fiqurların quruluşuna dair karton və ya kağızdan fiqurların kəsilməsi, eləcə də qurma və modelləşdirmə kimi tapşırıqların verilməsi məqsədəuyğundur.

Riyaziyyatın informatika ilə inteqrasiyasının zəruriliyini şərtləndirən amillər:

- cəmiyyətin intensiv şəkildə informasiyalasdırılması, kompyuterin həyatın bütün sahələrinə praktik şəkildə tətbiqi;
- informasiya texnologiyaları əsasında təlimin təşkilinə keçid;
- riyaziyyatın informatika ilə sıx əlaqəsinin mövcudluğu.

Riyaziyyatın informatika ilə inteqrasiyası prosesində obyekt, model, alqoritm, struktur, çoxluq anlayışları əsas mənbə ola bilər. Həmçinin inteqrasiyanın fəaliyyət növü səviyyəsində də (modelləşdirmə, layihələşdirmə, proqnozlaşdırma və s.) həyata keçirilməsi mümkündür.

Riyaziyyatdan ölçmə, temperatur, pul, miqyas, zaman vahidləri kimi mövzuların mənimsənilməsində həyat bilsisi ilə inteqrasiya daha əlverişlidir. Həyat bilsisi ilə inteqrasiya şagirdlərin idraki fəallığını yüksəldir, riyaziyyat dərslərinin tərbiyədici və inkişafetdirici funksiyasının həyata keçirilməsinə nəticə etibarilə müəyyən mövzuların şüurlu mənimsənilməsinə imkan yaradır, riyazi anlayışların ətraf mühitdə əyani şəkildə eks olunduğuunu aşkar edir. Bununla da dunyanın bütöv olması anlayışı formalaşır.

II sinifdə riyaziyyatın informatika ilə inteqrasiyasına dair dərs planını nəzərdən keçirək.

Mövzu: Tək və cüt ədədlər. Alqoritm nədir?

Standart: 1.1.6.

İnteqrasiya: İnformatika. 2.1.1., 2.1.3.

Məqsəd: 1) ədədin cüt və təkliyini müəyyənləşdirmək;

2) verilən hərəkətləri ardıcılıqla icra etmək.

İş forması: böyük və kiçik qruplarla iş.

İş metodu: müzakirə, didaktik oyun.

Resurslar: dərsliklər, işçi vərəqləri, şəkillər.

Dərsin gedişi

Motivasiya, problemin qoyuluşu. Yazı taxtasında rəqəmlər yazılır:

3, 5, 9, 7, 15, 1, 11

4, 6, 8, 2, 14, 16

Müəllim:

- Uşaqlar, yazı taxtasında iki sıradə ədədlər yazılıb. Hər ədədi ikiyə bölün. Nə alındı? (Birinci sıradakı ədədlər ikiyə bölünmür, ikinci sıradakılar isə bölünür).

Müəllim izah edir ki, ikiyə bölünən ədədlər – cüt, bölünmeyənlər isə tək ədədlərdir.

Şagirdlərlə «Robot» adlı oyun keçirirlər. Robot – insanların əmrlərini yerinə yetirən maşındır. Əmrlər anlaşıqlı və ardıcıl olmalıdır. Bir şagird robot rolunu oynayacaq. Gəlin ondan günəşin şəklini çəkməyi xahiş edək.

Bununla əlagədər ümumi müzakirədən sonra hərəkətlərin ardıcılılığı müəyyənləşdirilir: 1. Dur ayağa. 2. Yazı taxtasına yaxınlaş. 3. Tabaşırı götür. 4. Günəşin şəklini çək. 5. Tabaşırı yerinə qoy. 6. Dayan.

Bu sıralanmanın necə adlandığını bilmək üçün rebusu tapaq.

Müəllim yazı taxtasının o biri tərəfini açır və onun üzərində çəkilmiş «ardıcı» bitkisinin şəklini göstərir.

Uşaqlar rebusu tapırlar: Ardıcıl.
Onun yanında *alqoritm* sözü yazılır.

Müəllim: Hərəkətin ardıcılılığı alqoritm adlanır. Biz sizinlə birgə robotun hərəkətinin ardıcılığını—alqoritmi müəyyən etdik. İndi isə tək və cüt ədədin alqoritmini müəyyən edək.




Müzakirə prosesində aşağıdakı alqoritm alındı:

1. Ədədi oxu.
2. Ədədi ikiyə bölmək olar?
3. Bölmək olarsa, cüt, olmazsa, tək ədəddir.
4. Dayan.

Müəllim: Bu alqoritmi sxem şəklində də göstərmək olar.

Şagirdlərlə birgə sxem qurur:



Tədqiqatın aparılması. Müəllim uşaqlara 4 həndəsi fiquru təsvir edən şəkillər paylayır: üçbucaq, dördbucaqlı, dairə, düzbucaqlı. Fiqurlara əsasən şagirdlər qruplara bölünürlər.


İşçi vərəqi 1. x -in qiymətini tapıb, cədvələ yazın.

Nümunə: $a=18$

$$18:3=6 \quad 6 - \text{cüt ədəddi}$$

$$6 \times 5=30$$


$$x=30$$



a	12	15	6	9
a				


İşçi vərəqi 2. Alqoritmə görə əməlləri həll edin:

59-50 24:3 3×5 67-53



İşçi varəqi 3. Misalları alqoritmə görə həll edin:

18:2 16+3 78-62 4x5 84-71 6x3 15:3 4+14



İşçi varəqi 4. Misalları alqoritmə görə həll edin: 2, 4, 5, 9, 6,



İnformasiya mübadiləsi. Hər qrupun nümayəndəsi nəticələri təqdim edir. Qrupların işi təqdim edildikcə yazı taxtasından asılır.

İnformasiyanın müzakirəsi. Nəticələrin təqdimatından sonra müəllim aşağıdakı suallar vasitəsilə işlərin müzakirəsinə keçir.

1. Bu gün biz hansı ədədlərlə işləyirdik?
2. Ədədin tək və yaxud cüt olduğunu necə müəyyən etmək olar?
3. Bu gün biz nə ilə işləyirdik?
4. Alqoritm nədir?

Cavablar:

1. Tək və cüt ədədlərə.
2. Ədəd ikiyə bölündürsə o cütdür.

3. Alqoritm ilə.

4. Alqoritm – hərəkətin ardıcıl planıdır.

Nəticə və ümumiləşdirmə: Müəllim şagirdlərin cavablarını ümumiləşdirir, deyilən fikirlərə əsaslanaraq qeyd edir ki, ədədlər tək və cüt ola bilər. Ədəd ikiyə bölünürsə cüt, əks halda təkdir. Ardıcıl hərəkətlər alqoritm adlanır.

Ev tapşırığı: Cüt və tək ədədləri bildirən əşya adları yazın.

Qiymətləndirmə: Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində qiymətləndirmə aparır. Qiymətləndirmə «+» işarəsi ilə göstərilir.

Baca-riqlar	Tək və cüt ədədləri müəyyən edir	Alqoritmə görə hərəkət edir	Misalları həll edir	Nəticə çıxarır	Əməkdaşlıq edir
Səviyyəyələr	I II III Σ	I II III Σ	I II III Σ	I II III Σ	I II III Σ
Qrup-lar	I II III Σ	I II III Σ	I II III Σ	I II III Σ	I II III Σ

LİNQVİSTİK ŞƏRH VƏ ANA DİLİNİN TƏDRİSİ METODİKASINDA ONUN TƏDQİQİNƏ DAİR

İLAHƏ ORUCOVA,
Azərbaycan Müəllimlər İnstitutunun aspiranti



Şagirdlərə məntiqi düşünmə, ətraf aləmə yaradıcı yanaşma, problemi müstəqil həll etmə qabiliyyətləri aşılamağı bir məqsəd kimi qarşıya qoyan müasir pedaqoji-psixoloji baxışlar ana dilinin tədrisi məzmununda daha çevik şəkildə həyata keçirilməkdədir. Məzmun dəyişikliyi yalnız o zaman effektli təsir gücünə malik olur ki, təlimin forma və metodları da ona uyğunlaşdırılsın. Tədrisinin daha canlı təşkilinə zəmin yaradan, şagirdləri idraki əməliyyatlara cəlb edən belə metod və vasitələrin müəyyənləşdi-

rlməsi Azərbaycan təhsilinin inkişafı üçün olduqca əhəmiyyətlidir.

Tədqiqat göstərir ki, təlim metodları, geniş mənada, təlim texnologiyaları ümumpedaqoji, xüsusi metodik və lokal (məhdud) səciyyə daşımaqla 3 səviyyədə qruplaşdırılır (3, 72-73). Birinci səviyyəyə aid metodlardan bütün fənlərin, ikinci səviyyəyə aid metodlardan konkret fənlərin, üçüncü səviyyəyə isə müəyyən mövzuların tədrisində istifadə olunur. Haqqında bəhs etdiyimiz linqvistik şəhər metodu xüsusi metodik səviyyəyə aid olub, metodik ədəbiyyatda mahiyyətcə yaxın olan «şəhər», «şəhətəm», «müəllimin sözü» və s. kimi müxtəlif terminlərlə təqdim edilir.

Ümumiyyətlə, pedaqoji tədqiqatlarda təlim metodlarının mahiyyəti və xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif təsnifatlar verilir. Ə.Paşayev və F.Rüstəmovun təqdimatında belə təsnif olunur:

- yerinə yetirdiyi təlim vəzifələrinə görə;
- bilik mənbələrinə görə;
- idraki fəaliyyətin tipinə (xarakterinə) görə;
- təlim məqsədlərinə görə;
- tədris-idrak fəaliyyətinin funksiyasına görə;
- ümumi əlamətlərinə görə;
- polinar (çoxtərkibli) xüsusiyyətlərinə görə;
- təlimin başlıca mərhələlərinə görə (9, 179-185).

Əgər İ.Y. Lerner və M.N. Skatkinin təsnifatında şəhətəm izahlı-illus-trativ və problemlı şəhər metodlarının mühüm komponenti kimi götürülürse, N.Kazimovun təsnifatında yeni tədris materialının qarvanılmasına yardım edən təlim metodları sırasında verilir. Şəhəri «müəllim sözü əsasında tədris materialının şagirdlər tərəfindən qarvanılması və anlaşılması» kimi açıqlayan alim onun səmərəliliyini təmin etmək üçün mühüm tələbləri belə fərqləndirir:

- danışilan məzmunun etibarlılığı – faktların dəqiqliyi;
- fikirlərin inandırıcı olması;
- şəhərin obrazlılığı və emosionallığı;
- nitqin aydınlığı və düzgünlüyü» (5, 146).

Diqqəti belə bir cəhət çəkir ki, araşdırılarda şəhər metodu, əsasən, müəllimin, yəni öyrədən tərəfin təlim prosesində tətbiq etdiyi metod kumi xarakterizə olunur, lakin Azərbaycan pedaqoqlarından Y.Talibov, Ə.Ağayev və b. tanınmış alımların birgə hazırladıqları «Pedaqogika» dərsliyində fərqli yanaşma müşahidə olunur. Müəllimin şifahi şəhəri kimi konkretləşdirilən bu metod şagirdlərin idrak maraqlarının inkişafına şərait yaradan metod kimi açıqlanır və təlim prosesindəki üstün cəhətləri belə səciyyələndirilir: «Şəhər zamanı şagird qarvadığı yeni materialı keçmiş təcrübəsi və mövcud biliyi ilə əlaqələndirir, fikri fəallıq priyomlarını işə salır, müqayisələr aparır, yeni məlumatı öz münasibətini bildirir. Bu prosesdə müəllimin məharəti, ustalığı da üzə çıxır» (10, 155). Çatışmayan cəhətləri isə sadalanarken qeyd olunur ki, şərhədə fasiləsizlik idrak fəaliyyəti prosesini çətinləşdirir. Şagirdlər diqqətlərini şəhər olunan məsələlər ətrafında cəmləşdirməkdə çətinlik çəkirlər. Məimsəmədə onların fərdi xüsusiyyətlərini nəzərə almayan müəllim bəzən materialı problemlı-problemsiz aydınlaşdırır (10, 156). Göründüyü kimi, müəlliflər şəhəri şagird fəaliyyətinin mühüm elementi kimi götürdükdə onda müsbət, müəllimin fəaliyyət metodu kimi götürdükdə isə nöqsanlı cəhətləri üzə çıxarırlar.

Sözsüz, təlim prosesində müəllim-şagird münasibətləri qarşılıqlı əlqədə olub vəhdət təşkil edir. «Subyekt-subyekt» modeli əsasında qurulan bu prosesdə şagird fəaliyyəti məhz müəllimin nəzarəti altında həyata keçirilir. Müəllim bilik, bacarıq və vərdişlərin qazanılmasının bələdçisi rolunda çıxış edir. On əhəmiyyətlisi budur ki, göstərilən cəhət müasir təlimi ənənəvi təlimdən fərqləndirən xüsusiyyətlərdən sayılır. Beləliklə, müəllimin şərhi şagirdi idrakı fəallığa sövq edən, onu müstəqil düşünməyə, axtarışlar aparmağa təhrik edən bir vasitə rolunu oynayırsa, şagirdin şərhi onun fikir və düşüncələrinin dırıştılıyünü üzə çıxaran, təlim fəaliyyətinə yaradıcılıq ruhu aşlayan vasitə kimi dəyərləndirilir.

Buradan aydın olur ki, şərh metodu ümumpedaqoji səviyyədə daha çox müəllimin fəaliyyət metodu kimi götürülmüşdür. Linqvistik şərh metodu isə xüsusi səciyyə daşıyıb, dil dörslərində istifadə olunmaqla şagirdlərdə linqvistik təfəkkürü formalasdırmağa xidmət edir. Kəsişən və kəsişməyən məqamlarına baxmayaraq, onların hər biri müstəqil əlamətlərə malikdir. Bəs dil təlimi metodikasında onun araşdırılma səviyyəsi nə dərəcədə işlənmişdir?

Rus dilinin tədrisi metodikası elminin yaradıcısı sayılan F.I. Buslayev ibtidai siniflərdə dil təlimini qrammatik qaydalar üzərində müşahidəyə və şüurlu dərkətməyə əsaslanan canlı bir proses saymaqla, dörd mühüm tələbə əməl etməyi təklif edir. Bu zaman nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsi öncə çəkilir (8, 32). O, canlı dilə təbii yiylənməklə yanaşı, sadə dil qaydalarını gözləməyi də vacib hesab edir. Ana dili təlimində oxu və yazı bacarıqlarının formalasmasını başlıca məqsəd kimi görən N.F. Bunakov və F.F. Fortunatov bu mərhələdə dil üzərində müşahidə, müqayisə və ümumiləşdirmə tələb edən qabiliyyətlərin aşilanmasını vacib bilirlər (8, 188, 214).

Böyük rus didakti və metodisti K.D. Uşinski şagirdlərin ümumi inkişafında qrammatika təliminin rolunu yüksək dəyərləndirmiş və bu zaman müəllimin rəhbərliyi altında onların müstəqil fəaliyyətinə, xüsusən dil materialları üzərində müşahidələrinə önəm vermişdi. Onun fikrincə, kim şagirdin dil bacarıqlarını inkişaf etdirmək istəyirsa, hər şeydən əvvəl, onda düşünmə bacarıqları yaratmalıdır (11, 126-140). Buna görə yazılırdı: «Qrammatika hər yerdə artıq yaranmış olan dil üzərində müşahidənin bir nəticəsidir. Hər bir qrammatik qayda artıq uşaqların mənimsədikləri formanın işlədilməsindən bir nəticə kimi çıxarılmalıdır. Bu nəticəni nə zaman çıxarmaq lazımdır. Bu məsələni ancaq təcrübə həll edə bilər: müəllim öz sinfinin zehni səviyyəsini yaxşı bilməli, bu və ya başqa qrammatik qaydanın nə zaman uşaqlar tərəfindən mexaniki əzbərlənməyərək aydın başa düşülsə biləcəyini hiss etməlidir; çünki qrammatikani əzbərləmək məntiqi və hesabi əzbərləmək kimi bir şeydir, lakin uşaqlarla şifahi müşahidə apararkən, oxu və yazı təmrirləri ilə məşğul olarkən müəllim, vaxtı gələndə, uşaqlara söykənəcəyi qrammatik qaydanı daim nəzərində tutmalı və işi elə qurmmalıdır ki, qayda sonralar təmrirlərdə onların zəruri məntiqi nəticəsi kimi meydana çıxsın» (11, 145).

Buradan bir neçə qənaəətə gəlmək mümkündür: əvvəla, qrammatika, müasir anlamda linqvistik biliklər şagird müşahidələri əsasında ümumiləşdirilməlidir; ikinci, bu biliklər praktik nitq vərdişlərinin, oxu və yazı bacarıqlarının formalasmasına istiqamətlənməlidir; üçüncü, şagirdin məntiqi təfəkkürüün inkişafına xidmət etməlidir.

Müəllif dil təliminin şagirdin məntiqi təfəkkürünün formallaşmasına təsirini belə izah edir: «Zəngin söz və şəkil ehtiyatına, onları işlətməkdə inkişaf etmiş vərdiş malik olan şagird bunların hamisini bir sistemdə birləşdirir. Bunun faydası ondadır ki, o, uşağın şüurunu inkişaf etdirir, öyrənmiş olduğunu möhkəmləndirir, uşağı bir tərəfdən ruhu məsələlər üzərində düşünməyə, o biri tərəfdən məntiqi sistəmə, ilk elmi sistəmə alışdırır» (11, 145).

Metodik fikrin sonrakı inkişaf tarixi göstərir ki, ibtidai siniflərdə ana dili təlimində qrammatik biliklərin hansı həcmində, necə öyrədilməsi həmçə diqqət mərkəzində saxlanılmış, şagirdlərin dilə sistemli şəkildə yiyələnmələrində və məntiqi təfəkkürünün inkişafında mühüm rol oynadığı qabardılmışdır.

Məlumdur ki, məhz bu fənn vasitəsilə şagird oxu və yazı bacarıqlarına yiyələnir, onun dünyagörüşü genişlənir, əqli inkişafı, müstəqil intellektual və yaradıcılıq qabiliyyəti təkmilləşir və bununla da öz qarşısında daha yüksək motivlər qoyur. Bu zaman təlim prosesinin düzgün təşkili və idraki əməliyyatlardan səmərəli istifadə olduqca önəmlidir. N.S. Rojdestvenski gerçəkliyin əşya və hadisələrinin, anlayışların dərkində təhlil və tərkib, mücərrədləşdirmə, konkretləşdirmə, müqayisə və qarşılaşdırma, ümumiləşdirmə, təsnifetmə və sistemləşdirmə kimi idraki əməliyyat tələb edən öyrətmə metodları sırasında ən mühümü və faydalısayaraq, ana dili təlimindəki rolunu belə dəyərləndirir təhlil-tərkib metodu «dilin təbiətinə uyğundur, dil düşünmə prosesi ilə six bağlıdır, düşünmə prosesi isə ilk növbədə təhlil və tərkibdir». Təfəkkür və dil təlimi metodları arasında təbii eynilik görən alim aşağı sinif şagirdləri üçün yuxarıda sadaladığımız idraki əməliyyatları məxsusi əlamətlərdən sayır və belə bir qənaətə gəlir ki, kiçik və böyük yaşılı məktəblilərdə fərq onlardan istifadə qabiliyyətində deyil, mücərrədləşdirmə və ümumiləşdirmənin dərinliyindədir. Mövcud metodik fikri sərf-nəzər edən tədqiqatçı dilin nəzəri baxımdan öyrənilməsini ona yiyələnmək hesab etməsə də, nitqin düzgünüyüünə, məntiqiliyinə əsas yaratdığı, şüurlu dərkinə və zənginliyinə imkan verdiyi qənaətinə gəlir.

Ana dili təlimində şagirdlərin linqvistik təfəkkürünün inkişaf məsələləri L.I. Bojoviç, D.N. Boqoyavlinski, A.A. Lyublinskaya, S.F. Juykov və b. Tədqiqatçıların əsərlərində də araşdırılmışdır. Vurğulu hecaların müəyyənləşdirilməsi, düzgün yazı qaydalarına yiyələnmə, sözlərin nitq hissələri üzrə qruplaşdırılması və s. məsələləri əhatə edən bu araşdırmalarda şagirdlərin fəal idraki fəaliyyətə qoşulma prosesi öyrənilmişdir. L.I. Aydarova eksperimental materiallara istinadən ikincilərdə sözə linqvistik münasibət formallaşmasını onun daxili mənəsi arasındaki əlaqənin dərki şəklində qoyur. Sözü başlıca dil vahidi kimi götürən mütəxəssis onun kommunikativ funksiyasının şagirdlərə aşilanmasını və bu əsasda da digər dil vahidlərinin: söz birləşməsi və cümlələrin mənimsədilməsini irəli sürür (1, 303-304).

Çox təəssüf ki, qeyd olunan tədqiqatlarda şagirdlərin linqvistik təfəkkürünün formallaşmasına xidmət edən linqvistik şərh metoduna toxunulmamışdır. Belə bir yanaşma müəyyən mənada Azərbaycan məktəblərində ana dilinin tədrisi metodikası sahəsində də özünü göstərir. Dilə yiyələnmə prosesində şüurluluq, fəallıq, müstəqillik kimi tələblərdən ətraflı bəhs edilsə də, təlimdə bu tələblərin gözlənilməsinə imkan yaradan və şagirdlərin elmi-idraki fəaliyyətinin formallaşmasına istiqmətlənən linqvistik şərh metodu

təsadüfi hallarda xatırlanır. Bu isə ilk növbədə müəllimin şəhi anlayışının daha geniş kontekstidə işlədiyi və müəyyən dərəcədə linqvistik şəhər anlayışının mahiyyətini özündə ifadə etməsi ilə bağlıdır.

Prof. Y.Kərimovun elmi-metodik araşdırımlarında qrammatik anlayışların şüurlu mənimsədilməsi həmişə aktual problem kimi diqqəti cəlb etmişdir. O, ibtidai təhsilin qarşısında duran müasir problemləri araşdırarkən şagirdlərin əqli fəaliyyətini fəallaşdırın priyomlardan istifadəyə geniş yer verilməsini məsləhət bilərək yazar: «Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, dərsdə təlimə fəal münasibət yaratmaq üçün onların fikri fəallığını saxlamaq, tədris tapşırığını yerinə yetirərkən şagirdə düzgün fikirləşməyi öyrətmək lazımdır. Təfəkkür fəaliyyətinin fəallaşması üçün birinci şərt şagirdlər qarşısında müəyyən tədris vəzifələrinin qoyulmasıdırsa, ikinci şərt bu vəzifənin necə qoyulması və onun həllinə şagirdlərin necə maraqlandırılmasıdır» (6, 47-48). Onun fikrincə, şagirdlərin gərgin əmək, iradə, intellektual qüvvə tələb edən təlim fəaliyyəti meyil və maraqlar üzərində qurulmalı və bu zaman onları əqli fəaliyyətə təhrik edən təhlil-tərkib, ümumiləşdirmə, müqayisə, təsnifətmə, sistemləşdirmə, mücərrədləşdirmə əməliyyatlarına geniş yer verilməlidir. O, təlim prosesində şagird müştəqilliyinə xüsusi əhəmiyyət verərək göstərir: «Sinifdə elə atmosfer yaradılmalıdır ki, hər kəs nəyə isə qabiliyyəti olduğunu hiss etsin. Müəllim uşağın qabiliyyəti ilə tələb olunan arasında körpü yaratmalıdır. Yaxşı müəllim uşaqları müştəqil işlətməyi, fəallaşdırmağı bacarmalıdır» (6, 50).

Şagirdlərdə linqvistik təfəkkürün formallaşması mücərrədləşdirmə və ümumiləşdirmə prosesi ilə ifadə olunan məfhumlara yiyələnməklə həyata keçirilir. Dillə bağlı nəzəri anlayışların mənimsədilməsi praktik vərdişlərin möhkəmliyinə, sabitliliyinə şərait yaradır. Prof. M.Həmzəyev bunu ibtidai sinif şagirdlərində düzgün yazı vərdişlərinin formallaşmasının əsaslarından sayaraq fikirlərini belə ümumiləşdirir: «Qrammatik məfhumları mənimsəmək şagirdlərin istər şəhər, istərsə də düzgün yazılı nitqinin səlisliyinə, bu sahədə düzgün vərdişlərin yaranmasına təsir edən başlıca şərtidir» (4, 3). Dilə nəzəri baxımdan şüurlu yiyələnmə şagird nitqinin normal inkişafına təkan verir, onun yazılı və şəhər şəkildə ifadəsinə təkmilləşdirir.

III-IV siniflərdə yaradıcı inşaların öyrədilməsi problemini araşdırıran K.Məmmədova belə bir «III-IV siniflərdə yaradıcı yazılı inşaların öyrədilməsi üzrə işin təşkili» mövzusunda namizədlik dissertasiyasında belə bir nəticəyə gəlir ki, inşa yazılarının keyfiyyəti şagirdlərin qrammatik qaydaları dil, hadisələrini nə dərəcədə mənimsəmələrindən asılıdır. Onun fikrincə, qrammatik, leksik, üslubi məsələləri yaxşı öyrənmiş şagirdlərin yazılı inşalararı da yaxşı olur. Eyni zamanda dil qanunlarını yaxşı mənimsənilməsi şagirdlərə cümlənin genişləndirilməsi, fikrin daha dəqiq və obrazlı ifadə olunması, eyni fikrin müxtəlif variantlarda verilməsi kimi əməli bacarıqları nümayiş etdirməyə imkan verir.

Son dövrlərdə aparılan bəzi tədqiqatlarda ana dili dərslərində şagirdləri əqli fəallığa təhrik edən məsələlər konkret dərs nümunələri vasitəsilə açıqlanmışdır. Kiçikyaşlı məktəblilərdə mücərrədləşmənin formallaşma problemini tədqiq edən A. Məmmədova belə bir nəticəyə gəlir ki, təlim prosesində şagirdlərdə mücərrədləşdirmə bacarığı inkişaf etdirilməzsə, onlar əsas olanı, başlıcanı ikinci dərəcəli məsələlərdən ayira bilməz, təlim materialını dərk

etmədən anlayışları mexaniki öyrənər və bununla da biliklərə formal iyiyələnlərlər

Göründüyü kimi, ana dili tədrisi metodikasında linqvistik şərh metodu ayrıca tədqiq olunmasa da, şagirdlərin şifahi və yazılı nitq bacarıqlarının formallaşması və məntiqi təfəkkürünün inkişafı ilə bağlı şərhlərdən faydalana bilinmişdir. Şübhəsiz, yeni iş formaları və təlim metodları ilə həyata keçirilən müasir dərs şagirddən müstəqil idraki fəaliyyət tələb edir ki, dil təlimində linqvistik şərhlərdən məqamında istifadə müvafiq qabiliyyətlərin daha çevik üzə çıxmasına imkan yaradacaqdır.

Ədəbiyyat

1. Айдарова Л.И. Формирование лингвистических отношений к слову у младших школьников. В книге «Возможности усвоение знаний», Москва, 1966, стр. 236-309.
2. Дидактика средней школы. Под ред. М.А. Данилова и М.Н. Скаткина, Москва: 1975.
3. Əlizadə Ə.Ə. Yeni pedaqoji texnologiyaların bəzi psixoloji və pedaqoji məsələləri. Kurikulum. Elmi-metodiki jurnal, 2008, № 1, səh. 71-79.
4. Həmzəyev M.Ə. Şagirdlərin düzgün yazı vərdişlərinə iyiyələnmə xüsusiyyətləri. Bakı, 1984.
5. Kazimov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Pedaqoji institut və universitet tələbələri üçün dərslik. Bakı, «Maarif», 1996.
6. Kərimov Y.Ş. İbtidai təlim: problemlər və vəzifələr. Bakı, «Nasir», 2000.
7. Kərimov Y.Ş. Təlim metodları (dərs vəsaiti). RS «Poliqraf» MMC, Bakı, 2007.
8. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, «Nurlan», 2007.
9. Talibov Y.R., Ağayev Ə.A., İsayev İ.H., Eminov A.İ. «Pedaqogika», Ali məktəblər üçün dərs vəsaiti. Bakı, «Maarif», 1993.
10. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, «Azərnəşr», 1953.

Метод лингвистических комментариев и его исследование

в методике преподавания родного языка

РЕЗЮМЕ

В осознанном усвоение языка учащимися начальных классов определенное значение имеет комментарий лингвистических фактов и явлений. Изложенное в такой компактной форме толкования открывает дорогу для развития логического мышления, формируют в них способности к наблюдению, сравнению, анализу и обобщению. Хотя в методике преподавания и выдвигаются определенные мысли и соображения, однако отдельного исследования в данной сфере не проводилось.

Methods of linguistic commentary and its application
to methods of teaching of native language

SUMMARY

In conscious learning of language in primary classes commentary of linguistic facts and phenomenon has a definite significance. Commentary in compact form opens a way for development logical thinking, forms abilities of observation, comparison, analyse and generalization. Separate investigations are not conducted in sphere of methods of teaching up to now.

**MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN AİLƏ
TƏRBİYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ**

KİFAYƏT MƏMMƏDOVA,

Azərbaycan Təhsil Problemləri İnstitutunun elmi işçisi



Adətən, uşaqda təsadüf olunan xoşagelməz halların, xüsusiyyətlərin anadangəlmə olduğunu qeyd edirlər. Anadangəlmə keyfiyyətlər onun temperamenti, gücü, düşünmə tərzi və hərəkət sürəti kimi halları hesab olunur. Sonra uşaq, imitasiya dövrünü yaşayır. Bu vaxt onun nitqi, hərəkətləri, ümumiyyətlə, bütün tipik halları formalaşır.

Hər bir ana uşağından üzərində müşahidə aparır, ümumi inkişafı ilə ciddi

maraqlanır, müəyyənləşdirir ki, onda baş verən dəyişikliklər və mühakimələrindən meydana gəlir. Bunu dərk edən valideyn özünün hər bir hərəkətində diqqətli olacaq, hər cür özbaşnalılıqdan qaçacaq, övladının şəxsiyyətini düzgün qiymətləndirəcəkdir. Bununla da o, söz və əməli arasındakı vəhdətlə uşağıni da düzülüyə, həqiqətə, səmimiliyə yönəldəcək, övladının mənəvi xarakterinin inkişafı üçün də düzgün təməl qoyacaqdır.

Məktəbəqədər yaşlı uşaqların mənəvi keyfiyyətlərinin inkişafında böyüklerlə ünsiyyətin düzgün qurulması xüsusi əhəmiyyət kəsb edir. Məşhur psixoloq L.S.Viqotski də müxtəlif fikirlər söyləmiş, böyüklerlə düzgün təşkil olunmuş ünsiyyət tələbatının uşaqın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi olduğunu qeyd etmişdir.

İnsanın məişət və təhsil şəraitini tədqiq edən psixoloqlar belə qənaətə gəlirlər ki, inkişaf etməkdə olan uşağa yaxın adamlarının, ilk növbədə valideynlərinin dedikləri sözlərdən çox, etdikləri hərəkətləri, tərbiyəçinin əməyə məhəbbəti, işi və düzgünlüyü təsir göstərir. Ona görə də uşağı əhatə edən böyükler hərəkətlərinin ölçüsünü bilməli və öz davranışlarına daim nəzarət etməlidirlər.

Məktəbəqədər yaşlı uşaqlarda diqqətin davamsızlığı, həmçinin bilik, bacarıq və vərdişlərə yiyələnmənin zəifliyi ilə əlaqədar anadangəlmə mövcud olan pis meyllərdən, uşaqların «çətin islah olunan keyfiyyətlər»indən danışır, belə qənaətə gəlirlər ki, bu keyfiyyətlər öz-özünə yaranıb və buna

görə də uşaq günahkardır! Büyüklərin rəhbərliyi isə çox vaxt kölgədə qalır. Onlar inanmaq istəmirlər ki, məktəbəqədər yaşlı uşaqın «xarakter pozulmaları» və onlarda yaranan kütlük mənəvi və ya əqli deyil, düzgün qurulmayan pedaqoji səhvərin mənfi təzahürüdür. Deməli, düzgün qurulmayan pedaqoji şərait uşaq şəxsiyyətində mənfi fəsadlar törədir, onun xarakterində çətin düzələn mənəvi korlanma izlərini buraxır, zehni gücünü zəifləməsi və bütün bunlar da uşaqda əqli və fiziki ləngimələr, ixtiyari diqqətin zəifləcməsi və geriqlalma hallarına səbəb olur. Bütün bunlara görə isə tərbiyəçi və ya müəllim böyük məsuliyyət daşıyır.

Hamiya məlumdur ki, tərbiyə işində (ailə, uşaq bağçası və məktəbə) əsas diqqət çox vaxt uşaqın «necə öyrədilməsi»nə yönəldilir ki, bununla da «cəza vermək», «qorxutmaq» və s. anlayışlarını nəzərdə tuturlar. Əlbətdə, nə qədər ki, kor-koranə, hər addimdə düşünmədən köhnəpərəst metodlarla gedilərsə, həmçinin uşağa özünüdərketmə, səbəblə nəticə arasında əlaqə yaratmağın necəliyi aşilanmazsa, onda evdə, ailədə olduğu kimi, məktəbdə də məcburedici xarakterli pedaqoji yollar hökm sürməkdə davam edəcəkdir.

Adətən, düşünürlər ki, uşağı aldatmaq da olar: axi o, sadəlövhədür, hər sözə tez inanır. Əslində isə uşاقlar çox həssasdırlar, onlar həqiqətlə yalan arasındaki fərqi məhz eşitdikləri, gördükleri və hiss etdiklərini müqayisə etməklə dərk edirlər. Əgər ona «anan evdə yoxdur» deyirlərsə, lakin o, təsadüfən anasını görürsə, artıq bundan sonra ona nə isə xoş gəlmədikdə özünün evdə olmadığını elan edəcək. Ailədə uşağı nə qədər tez-tez aldadırlarsa, valideynlərinin dediyi sözlə işləri arasındaki uyğunsuzluğu nə qədər çox görürsə, o zaman uşaq yalançlılığı meylli olur, həqiqəti söyləməkdən uzaqlaşır və özünə sərf etdikdə istədiyini danışmaq, yəni həqiqətə yalan donu geyindirmək onun üçün asan olur. Yadda saxlamaq lazımdır ki, uşaq hiss orqanlarının köməyi ilə əldə etdiyi təəssüratları bilir, onlara tabe olub, yalnız bu real təəssüratların əsasında hərəkət edir. O, yalnız özünə xoş olan hərəkətləri yerinə yetirir, özünə xoş olmayanlardan uzaqlaşır. Adətən, uşaqdan hər şeyi gizlədirlər, o isə görür ki, ətrafdakılar ondan gizlədilən əşyadan özləri istifadə edir, ona isə icazə vermirlər. Bundan sonra, artıq uşaq əlinə düşən ilk fürsətdən istifadə edərək ona maraqlı olan həmin əşyanı götürür və monipulyasiya hərəkətlərini dəfələrlə təkrar etməyə can atır. O, öz hərəkətlərinə görə ələ keçdiqdə və cəzalandırıldıqda isə belə qərara gəlir ki, bundan sonra ehtiyatlı olmalıdır, qadağa olunmuş əşyanı götürdükdə elə etməlidir ki, onu heç kim görməsin. Göründüyü kimi, uşaga verilən cəza onu həqiqətdən uzaqlaşmağa gətirib çıxarıır, artıq onda yalan danışmağa meyllilik yaranır. Kiməsə açıqlandırıldıqda həmin adamlı o, məhz onun özünün böyükler tərəfindən cəzalandırıldığı kimi davranacaqdır.

Həm ailədə, həm məktəbəqədər müəssisədə, həm də məktəbdə uşaq-larla davranış zamanı sadə, səmimi və həqiqi tərifdən başqa heç bir mükafatlandırma və cəzalandırmaya yol verilməməlidir. Adətən, uşaq dünyaya gələndə böyükər onu həddən artıq «süni qıcıqlandırmaya» öyrədir, uşaqın normal inkişafına mane olurlar. Bildiyimiz kimi, körpəni əldə gəzdirir, yelləndirir, müxtəlif oxşamalarla əzizləyir, öpür, onun çıxardığı səslərə uyğun səslər çıxarırlar. Bütün bunlar uşaq təsir edən süni qıcıqlardır. Bunlardan sonra uşaq təlimə başlıdılqdə ölgün, apatik və tənbəl təəssüratı oyadır. Uşaqda təlimə, təhsilə maraq oyatmaq üçün böyükər yenə də çoxlu təriflər, yüksək qiymətlər, hədiyyələr, mükafatlar kimi yersiz həvəsləndirmələrə əl atırlar. Belə həyat tərzi keçirən uşaq zaman keçdikcə rəngarəng təəssüratlar arxasında qaçmağa başlayır: məsələn, qənnadı məməlumatlarına üstünlük, müxtəlif qiymətli oyuncaqlara hərislik və hər dəfə də istədiklərinin valideynlər tərəfindən sözsüz yeninə yetirilməsinə nail olmaq uşaqları daha da ərköyün edir. Artıq belə uşaqlar böyüyəndə daha da «böyük istəklər» ardınca qaçırlar və valideynlərinin imkanı xaricində olan bu istəklərinin dərhal yerinə yetirilməsini tələb edirlər. Yetkinlik yaşına çatanda onlardan bəziləri şəraba, içkiyə meylli olur və bu cür özbaşnalığın nəticəsində də yeniyetmələr arasında dunyanın «böyük bələsi» olan narkomaniyaya qurşanma halları yaranır. Bu cür faciəli hallar belə gəncləri yaşıdlarından fərqli olaraq həyat üçün lazımlı olan bütün insanı dəyərlərdən məhrum edir və onlar mənasız həyat tərzi keçirirlər. Artıq onların daxili aləmi yox dərəcəsində olur, öz əqli mü-kəmməlləşmələri qayğısına qala bilmirlər. Belə vəziyyətdə gəncləri pozulmuş mənəviyyatlarına görə qıñayır, lakin onların inkişafına təsir göstərən amilləri nəzərdən qaçırlırlar. Unudurlar ki, pedaqqoji cəhətdən düzgün qurulmayan ailə və məktəb həyatı onlarda tipik halların kök salmasına şərait yaradıb. Nəticədə onun mənəvi aləmi korlanıb.

Erkən yaşlarda əldə olunmuş vərdişlərin əhəmiyyəti böyükdür. Sonralar bu vərdişlərdən imtina etmək çox çətin olur, bəzən isə tamamilə mümkün olmur. Normal inkişaf şəraitində uşaq müşahidəcilik qabiliyyəti ilə seçilir. O, nəzərdə tutduğu hərəkəti təkrarlayır və özünə uyğun mü-hakimə yürüdə bilir. Bu, sərfəli inkişaf yolunda ona kömək etmək lazımdır. Bu zaman uşaq onun üçün əlçatmaz halların üzərində daha çox dayanır. Uşaq ixtiyarı diqqətini öz gücү və bacarığına uyğun olan həmin halların üzərində cəmləşdirir. Uşaqın müşahidəcilik qabiliyyətini süni şəkildə inkişaf etdirmək olmaz. Uşaqın əhval-ruhiyyəsini aşağı salan güclü təsirləri hər an ondan uzaqlaşdırmaq lazımdır. Bundan başqa, ona bilik, bacarıq və vərdişlərə yiyələnməsi üçün lazım olan materialın tədricən inkişafyonümlü dəyişilməsilə də təsir göstərmək olar.

Uşağın müşahidəçilik qabiliyyətini inkişaf etdirmək üçün istifadə olunan yollar içərisində çatışmayan əsas cəhətlərdən biri də uşağın şəxsi maraqlarının valideyn tərəfindən nəzərə alınmamasıdır. Adətən, uşaq yeni hallarla qarşılaşarkən böyükler onların maraqlarını nəzərə almayıaraq, diqqətini istədikləri halların üzərinə cəlb edirlər. Belə hallarda uşaqlar qəbul etdiklərini yaxşı mənimşəyə bilmirlər. Nəticədə uşağın gücü və hazırlıq səviyyəsinin qiymətləndirilməsində böyükler səhvə yol verirlər. Müşahidənin ardınca uşaq, ona güclü təsir bağışlayan hərəkəti təkrar edir. Bununla da o, adı həyatda tətbiq olunan müxtəlif qaydaları öyrənir. Bu cür qaydaların, hərəkətlərin süni surətdə öyrədilməsi uşağın müstəqil hərəkət seçməsinə mane olur. Uşaq yalnız tələb olunanı imitasiya etməli olur. Beləliklə də, uşağın fiziki inkişaf səviyyəsi bu cür hərəkətlər edə bilmə qabiliyyəti ilə üst-üstə düşmür. Bütün bunlar da uşağın müstəqil fəaliyyətinə mane olur və sanki onu dar çərçivəyə salır.

Uşaq, böyüklerin yox, yalnız özünün şəxsi istəyi ilə müşahidə etdiyini təkrarlıdıqda onun mənasını çox həvəslə və asanlıqla müstəqil müzakirə edir. Bu müsbət keyfiyyət başlıca olaraq onun ixtiyari qavrama səviyyəsini inkişaf etdirir, həm də onun özbaşına hərəkətlərinə məhdudiyyət qoyur və şəxsi keyfiyyətlərini aydınlaşdırır.

Adətən, belə hesab edirlər ki, uşaq yalnız ona tapşırılan tələbatları yerinə yetirməli, öz gələcək fəaliyyəti üçün biliklər toplamalıdır. İnsan ilk dəfə rastlaşdığı hər hansı hadisəyə necə münasibət bəsləyirə, sonralar da elə o cür münasibət göstərir. Əgər o, kiçik yaşlarından öz hərəkət və təəssüratları üzərində müstəqil fikir yürüdə bilməzsə, sonralar da buna çox çətinliklə nail olur. Uşaqlar yeni biliklər qavrayarkən əvvəlki məşğələlərdə mənimşədiklərini daha da möhkəmləndirir, bu da əqli bacarığının inkişafına təkan verir. O, hələ sərbəst şəkildə mühakimə yürütməyə öyrəşməyib. Onun bilikləri sanki cilalanmamış formadadır. Uşaq qəbul etdiyi keyfiyyətlərlə təhlil və mühakimə əsasında tanış olmadığından ümumi nəticə çıxara, obraz qura bilmir. Uşaq görür, düşünür, ancaq mahiyyəti tam dərk etmir. Ona görə də o, hərəkətlərini düzgün istiqamətləndirə bilmir, yalnız bildiyini, eşitdiyini, tərbiyəçinin söylədiklərini təkrarlayır. Uşağın hərəkətləri bir növ təqlidçiliyə istiqamətlənmişdir.

Beləliklə, məktəbəqədər yaş dövründə uşaqların şəxsi xarakteri aşkarlanmamış formada olur, mənəvi xarakterini tətbiq etməsinə isə hələ onun yaş həddi tam imkan vermir. Bu səbəbdən də valideyn, tərbiyəçi və müəllimlər təlim-tərbiyə zamanı uşağın şəxsi maraqlarını nəzərə almalı, onun xarakterinin inkişafının düzgün istiqamətləndirilməsinə çalışmalıdır.

TƏLİM FƏALİYYƏTİNİN OYUN VƏ ƏMƏK FƏALİYYƏTİ İLƏ ƏLAQƏLƏNDİRİLMƏSİNİN VASİTƏ VƏ YOLLARI

SƏDAQƏT RƏHİMOVA,
240 nömrəli körpələr evi- uşaq bağçasının müdürü



Təhsilin modernləşdirilməsinin məqsədi təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılmasından ibarətdir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra məsələlərlə yanaşı, məktəbəqədər təhsilin müasir tələblərə cavab verməsi də vacibdir.

Məktəbəqədər təhsilin məzmununun yeniləşməsi bu gün aktual problem kimi qarşıda durur və artıq bu sahədə müəyyən işlər görülür.

Pedaqoji prosesin yüksək səviyyədə təşkili, təlim prosesinə yeni metod və priyomların, demokratik idarəetmənin, pedaqoji texnologiyaların tətbiqi və ənənəvi metodların yenidən

qurulması təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Uşaq bağçalarında tərbiyə və təlim elə qurulmalıdır ki, böyükən nəsil özünü uşaq həyatı ilə, onun üçün səciyyəvi olan tələbat və maraqla yaşasın. Uşaq tərbiyəvi təsirin obyekti deyil, subyekti olsun, şəxsiyyət kimi fəaliyət keyfiyyəti qazansın, hərtərəfli fəaliyyət prosesində formalşa bilsin. Təlim uşaqların həyatında mütəşəkkil məşğələlərin təsiri altında formallaşan xüsusi fəaliyyətdir. Tərbiyəçinin sistemli və məqsədönlü şəkildə məktəbəqədər yaşı uşağa təsiri, əsasən, məşğələ formasında həyata keçirilir.

Məktəbəqədər yaşı uşaqların fəaliyyətinin müxtəlif növlərinə kompleks yanaşma zərurəti onun müxtəlif sahələri arasında məntiqi əlaqələrin olmasından irəli gəlir. Kompleks yanaşma müxtəlif vasitə və metodların vəhdətini tələb edir.

Uşaqların düşünmələri, materialı şüurlu mənimsəmələri çox vacibdir. Təcrübə göstərir ki, çoxlu faktlarla dolu, genişhəcmli material uşaqların fikri fəaliyətini təmin etmir. Müqayisə, sualların qoyulması, əmək tapşırıqları, uşaqların təcrübəsinə istinad etmək, onların tərbiyəçiyə, bir-birinə sual vermələrini təklif etmək, oyun və s. priyomlardan istifadə buna çox kömək göstərir.

Dünyani dərk etməkdə, uşağı bədəncə möhkəmlətməkdə, həyata hazırlamaqdə oyunun böyük rol oynadığına dərin inam bəslədiklərinə görədir ki, bütün xalqlar tarix boyu tərbiyə fəaliyyətində müxtəlif növ oyunlardan istifadə etmişlər. Oyunların icrası uşaqları əzmkarlıq, təşəbbüskarlıq, çeviklik, yoldaşın köməyinə çatmaq, dözümlülük, çətinlikdən qorxmamaq, maneələri aradan qaldırmağı bacarmaq kimi tələblərə əməl etmək zərurəti qarşısında qoyur. Uşaq oyunlarda iştirak edə-edə əməyin müxtəlif növləri ilə əlaqədar zəruri keyfiyyətlərə yiyələnir.

Təlimin şəxsiyyətöñümlü xarakneri kiçikyaşlı uşaqın təlimi prosesində özünü bürüzə verir. Tərbiyəçinin əsas rolu çox həssashlıqla, hiss olunmadan uşağa

öz daxili keyfiyyətlərindən istifadə edərək, onu inkişaf etdirməklə ətraf aləmi müstəqil dərk etməyə kömək göstərməkdir. Pedaqoqun hər hansı bir «müdaxiləsi» düşünülmüş xarakter daşımmalıdır. Beləliklə, tərbiyəçilər uşaqların öyrənmək meyllərini gücləndirir, onları sual verməyə həvəsləndirir və uşaqların suallarına dəqiq cavab verirlər. Marağın göstəricisini uşaq sualları təşkil edir. Uşaq nə qədər çox sual verirsə, həmin suallara cavabda bir o qədər çox iştirak edir, onun dərkətmə marağı daha dolğun və məzmunlu olur.

Tərbiyəçilər uşaqların tədqiqatçılıq fəaliyyəti və eksperiment üçün xüsusi fəaliyyət mərkəzi yaradırlar. Tərbiyəçi ilə uşaq arasında şəxsiyyətyönümlü qarşılıqlı əlaqənin əsas prinsiplərindən biri fərdi yanaşmadır. Bu prinsipin reallaşdırılması üçün müxtəlif vasitələr mövcuddur. Bu, hər şeydən əvvəl, hər bir uşağa verilən tapşırıqları, fəaliyyət növlərini, materialları seçmək imkanıdır. Bu, həm də uşaqların davranışlarının müşahidə və qeydə alınma sistemidir. Bu sistemin tətbiqində əsas məqsəd bağçada hər bir uşaqın inkişafı üçün daha olverişli şəraitin yaradılması, uşaqın fərdi xüsusiyyətlərini nəzərə alaraq ona lazımi köməyin göstərilməsidir. Müşahidələrin nəticəsi uşaqların fəaliyyət və davranışlarının subyektiv şərhələri və onların əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi deyil, uşaqların təlim-tərbiyəsinin fərdi məqsədlərinin müəyyənləşdirilməsinə imkan verən informasiya olmalıdır. Gələcəkdə bu məqsədlərə əsaslanaraq tərbiyəçi uşaqda müəyyən hadisəni qavramaq üçün maraq oyatmaq, eyni zamanda onun inkişafı üçün yeni imkanlar yaratmaq məqsədilə inkişafetdirici mühiti yenidən dəyişə bilər.

Uşaqların idrak fəallığını yüksəltmək və emosional mühit yaratmaq məqsədilə oyun priyomlarından tez-tez istifadə etmək lazımdır. Məlum həqiqətdir ki, normal məktəbəqədər tərbiyə yeni-yeni sevinc və hadisələrlə uşaq həyatının daim təzələnməsidir. Tərbiyəçilər bunu hiss edir və ona uyğunlaşmağa çalışırlar. Məktəbəqədər dövrün hər ili üçün ilbəil yeni-yeni iş formaları düşünürlər ki, alınan nəticə təsirli olsun.

Bakının Xətai rayonundakı 240 nömrəli uşaq bağçasında eksperimental qruplarda «Alma və armudla tanışlıq» mövzusunda integrativ məşğələ belə təşkil edildi:

T.- Uşaqlar, nənə və baba bizə qonaq gələndə nə gətirmişdilər? (*kök, turp, kartof, kələm, xiyan, pomidor, çuğundur*)

Tərbiyəçi uşaqlara tanış tərəvəz şəkillərini göstərib xəbər alır:

- Baba bunları harada yetişdirmişdi? (*dirrikdə*) Baba bu gün də bizə qonaq gəlməlidir. O, təkcə tərəvəzlər deyil, meyvə də yetişdirir. Uşaqlar, mən babaya zəng edib, onu qonaq çağırıım. (Tərbiyəçi oyuncaq telefon götürüb, nömrə yiğir.)

T. -Alo, bu nağıldır? Zəhmət olmasa, «Turp» nağılından babanı çağırın. Baba, salam. Sizə uşaq bağcasından zəng edirik. Zəhmət olmasa bizə qonaq gəlin.

- Hə, uşaqlar, baba tezliklə gələcək. Kənddə babanın dirriyindən başqa, bağlı da var. Orada alma, armud yetişir.

Tərbiyəçi meyvə bağlı təsviri olunan tablo asır.

T. - Bu meyvə bağıdır. Burada alma, armud, heyva, nar, ərik, şəftalı yetişir. Babanın da bağlında alma, armud yetişir.

Qapı döyüür. Tərbiyəçi əlində alma, armudla dolu səbət olan babanı qarşılıyır.

Metodlardan kompleks istifadə uşaqların meyvələrlə daha yaxından tanış olmalarına, onların təsəvvürlərinin formallaşmasına imkan yaradır.

T. - Salam baba. Biz siz çoxdan gözləyirik.

B.- Salam uşaqlar! Sizi görməyimə çox şadam.

T. - Mən uşaqlara sənin kənddə bağın olmasından danışdım.

B. - Düzdür, mənim bağım var, orada alma, armud, heyva, xurma və başqa meyvələr yetişir. Mən sizə öz bağımdan hədiyyə gətirmişəm. (Göstərir, amma adını söyləmir.)

T. - Bu nədir, uşaqlar? (alma) O nə rəngdədir? Gəlin, hərəniz bir alma götürün. Onun forması necədir? (yumru) O bərkdir, yoxsa yumşaq? (bərk) «Əlinizi sırtın, deyin, alma necədir? (hamardır). Ətri necədir? (Gözəl ətri var).

Tərbiyəçi «baba» ilə birlikdə uşaqlara bağbanın əməyi, meyvələr, onların əlamətləri keyfiyyətləri haqqında məlumat verir. Onlar öyrənirlər ki, alma və armudun yetişdirilməsi böyük vaxt və zəhmət tələb edir.

B. - Görürəm alma xoşunuza gəlir. Bəs, bu nədir? (armud) Hərəniz bir armud götürün. (Uşaqlara bir-bir müraciət edərək, nə götürdüklərini soruşur).

T.- Armud daha çox nəyə oxşayır? (Tərbiyəçi elektrik lampasını göstərir). Armud nə rəngdədir? Bərkdir, yoxsa yumşaq? (yumşaq)

B. - Mənim armudlarım sarı və yumşaqdır.

T. - Baba, alma və armud çox xeyirlidir. Onları uşaqlar çox sevirlər. Mən armud haqqında şeir söyləyəcəyəm.

Armudam, armud,

Saplağımdan tut.

Özün üz məni,

Yerə düz məni.

Dəymişəm, dərin!

Məni yeyəndə,

Nuş olsun, deyin!

(H. Ziya)

B. - Nə yaxşı şeirdir. Mənim çox xoşuma gəldi.

T. - Uşaqlar, gəlin biçaqla bu meyvələri doğrayıb, dadına baxaq (kəsir). Hərəniz bir dilim götürün. Almanın dadı necədir? (*turşa-şirin, dadlı*). Almada çoxlu vitamin var. Ona görə də o çox xeyirlidir.

B. - Bəs armud necədir?

T. - Baba, armud yumşaq olduğu üçün o tez doğranır. O, yumşaq və suludur. Baba, dadlı alma və armuda görə çox sağ olun!

Məşğələyə oyun priyomunun daxil edilməsi onu daha maraqlı edir. Öyrənilən hər bir material daha yaxşı mənimsinilir və yadda qalır.

Savad təlimi məşğələsində «N» səsi və hərfi ilə tanışlıq məqsədilə «Neft» mövzusunda müsahibə məşğələsinə nəzər salaq. Məşğələ prosesində fonematik təhlillə bərabər, fənlərarası əlaqədən istifadə edildi, uşaqlarla ünsiyyəti dialoq formasında aparmaq, tərbiyəçinin suallarına düzgün cavab vermək, tərbiyəciyə sual vermək bacarığını inkişaf etdirmək üzrə iş getdi.

Öyrənilmiş hərflərin təkrarı üzrə işdən sonra yeni mövzuya keçilir.

T. - Uşaqlar, tabloda nə görürsünüz?

U. - Azərbaycanın sərvətlərini.

T. - Kim onların adlarını deyər?

U. - Neft, pambıq, limon, üzüm, nar, çay, barama.

Tərbiyəçi Əjdər Fərzəlinin "Azərbaycan deyirəm" şerindən bir parça oxuyur:

Pambığı bol, nefti bol,
Çörəyi bol, çayı bol.
Anam deyir ki, böyü,
Bu diyara layiq ol!

T. – Uşaqlar, Azərbaycan çox zəngin ölkədir. Ölkəmiz neftinə görə bütün dünyada məşhurdur.

Sonra tərbiyəçi neftin çox olduğu yerlərin adlarını (Bakı, Siyəzən, Neftçala, Şirvan, Kürdəmir, Neft daşları) sadalayır.

T. – Uşaqlar, bəs neftdən nə hazırlayırlar?

U. – Benzin, aq neft, mazut, ətir, yağ və s.

T. – Benzindən harada istifadə edirlər?

U. – Avtomobilərdə, gəmilərdə, təyyarələrdə və s.

Tədqiqat prosesində fəaliyyətin digər fəaliyyət növləri ilə əlaqələndirilməsi müsbət nəticə verdi. Belə ki, bu zaman uşaqların zehni cəhətdən yüksəlmələrinin qarşısı alınır. Verilən məlumatlar daha asan qavranılır və yadda qalır.

«Balaca neftçiyəm mən» mahnisi səsləndirilir. Tərbiyəçi «Neft daşları» şəklini göstərir və bu haqda uşaqlarla dialoqa girir.

Tərbiyəçi Bakı-Ceyhan neft kəməri haqqında da məlumat verir.

T. – Neftdən danişdiqu, neftçi haqqında mahni dinlədik. Gəlin *neft* sözü üzərində dayanaq. Bu söz hansı səslə başlayır?

U. – *N* səsi ilə.

T. – Dözdür. Bu gün *N* səsi ilə tanış olacaqıq.

T. – Uşaqlar, *N* səsi ani halda tələffüz olunur. (Tərbiyəçi səsi tələffüz edir və onu deyərkən dilin hansı vəziyyəti aldığıni, havanın ağızdan necə keçdiyini başa salır)

T. – Gəlin, *N* səsini xorla tələffüz edək!

Uşaqlar tələffüz edirlər.

T. – Uşaqlar, Görürsünüz, *N* səsi tələffüz olunarkən hava axını agzımızda maneəyə rast gəlir. Dilimiz üst dişlərimizə söykənir. Səsi istədiyimiz qədər uzada bilmirik. Deməli, *N* səsi uzanmayan səsdır.

Sonra tərbiyəçi uşaqlarla «Tap görüm» oyununu təşkil edir. O, stolun üstüne müxtəlisf əşyalar qoyub, uşaqları stolun yanına çağırır. Çağırılmış uşaq əşyaların içərisindən adının əvvəlində *N* səsi olan əşyanın (nağara) şəklini götürüb, onu bütün uşaqlara göstərir, həmin əşyani adlandırır, sözü hecalara (na-ğ-a-ra) ayırır.

Tərbiyəçi uşaqlarla «Şəkilləri kim tez çəkər?» oyununu keçirir. İş gedər-kən «Xəzər neftçiləri» mahnisi səsləndirilir. Şəkilləri tez çəkən uşaqlar mükafatlandırılırlar.

Bütün bunlar uşaqlarda neft haqqında müəyyən təsəvvürlərin formalaşmasına, *N* səsi və hərfi ilə tanışlığın səmərəli təşkilinə imkan verir.

Qəbələ rayonu 3 nömrəli uşaq bağçasında eksperimental qruplarda taxıl zəmisinə ekskursiyadan sonra taxılçının əməyi haqqında məlumatın verilməsinə həsr olunmuş məşğələ belə təşkil edildi:

Tərbiyəçi əvvəlcə ekskursiyada gördüklerindən söz açdı. Müsahibədə aşağıdakı suallardan istifadə edildi:

- Taxılçıların işində ən çox xoşunuza gələn nə oldu?
- Taxılın becərilməsində hansı peşə sahibləri iştirak edirlər?

- Taxılışəpəni nəyə qoşurlar?
- Taxılı hansı maşın yiğir?
- Yiğilan taxıl harada üyüdülür?
- Taxıldan nələr hazırlanır?

Tərbiyəçi taxılın səpiləndən anbara, dəyirmana, çörək zavoduna (təndirə), mağazaya və stolun üstünə gələnədək keçdiyi yolu təsvir etdi.

Bütün bunlar uşaqlarda kənd əməkçilərinin əməyinə hörmət, çörəyə məhəbbət hissini artırdı. Tərbiyəçi «Çörək» şerini oxudu:

Yayda isti gün oldu,
Bugda dəni un oldu.
Un-xəmir,
Xəmir-çörək.
Çörək süfrəyə bəzək!

Ellər yeyib çörəkdən,
Belə dedi ürəkdən:
-Çöllər zəmiylə dolsun,
Cörəyimiz bol olsun!
(H.Ziya)

Uşaqlar şeri əzbərləməyə çalışdılar. Sonra tərbiyəçi aşağıdakı tapmacanı da öyrətdi.

Əlində oraq,
Qolları daraq.
Üstü xırman,
Altı dəyirman.

Uşaqlar bunun kombayn olduğunu bildirdilər. Onlar kombaynının yanında yük maşının olduğunu öyrəndilər, sürücünün taxılı hara aparması haqqında da məlumat aldılar.

Sonra tərbiyəçi traktorçu, kombaynçı, sürücü oyunlarını keçirdi. Biçinə həsr olunmuş oyunda uşaqların hərəsi bir rolü ifa etdi. Tərbiyəçi uşaqların təxəyyülünə qida vermək üçün deyir:

Traktor, kombayn və maşınlar nə ilə işləyir? Onları kim idarə edir? Onların hər birinin işi nədən ibarətdir? və s.

Beləliklə, uşaqların təsəvvürü daha da genişləndi, taxılın yetişdirilməsində, çörəyin hasil olmasında nə qədər müxtəlif peşə sahiblərinin iştirak etdiyini öyrəndilər. Taxılçı əməyinin çoxcəhətli, çətin, lakin çox lazımlı, şərəfli olması qənaətinə gəldilər. Onlarda taxılçılara, ümumiyyətlə əmək adamlarına, əməyə dərin məhəbbət yarandı.

«Təbiət otağına səyahət» mövzusunda oyun - məşğələyə nəzər salaq. Məqsəd heyvanlarla əlaqədar uşaqlarda şən - əhvali ruhiyyə yaratmaq. Təbiət guşəsinin sakinlərinə qayğılaş, qoruyucu münasibət tərbiyə etmək. Uşaqların canlı təbiət guşəsi (xoruz toyuqlarla, ev dovşanı, quşlar, balıqlar, tısbağa) haqqında biliklərini möhkəmləndirmək. Tapmacaya görə müvafiq canlini tapmağı öyrətmək. Heyvanların davranışlarındakı xarakter əlamətləri qeyd etmək. Hər bir heyvanın yemi barədə uşaqların biliklərini dəqiqləşdirmək.

Tərbiyəçi uşaqları heyvanlar, onların xarakterik xüsusiyyətləri, qidalanmaları haqqında yeni bilik əldə etmələrini oyunla əlaqələndirdi.

T.- Uşaqlar, siz səyahət etməyi xoşlaysınız? Onda tez qatara əyləşin, yola düşək. Heyvanları qonaq etmək üçün səbətdə yem aparaq. (Uşaqlar «qatara əyləşib» koridorla təbiət otağına gedirlər).

- Hə, çatdıq, düşün. (Qapı açılır, uşaqlar içəri girirlər). Yadınıza salın, biz təbiət otağına girəndə özümüzü necə aparmalıyıq? (Səs salmaq, qışqırmaq, qaçmaq olmaz).

- Burada, müxtəlif heyvanlar yaşayır. Mən indi sizə tapmaca söyləyəcəyəm, siz isə cavabını tapacaqsınız.

Gəlirdim kənddən.

Səs gəldi bənddən,

Ağzı sümükdən,

Saqqalı ətdən.

(Xoruz)

Burada məşğələ təkcə oyunla deyil, digər məşğələlərlə də əlaqələndirilir.

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz.

Baxın, uşaqlar, o nə edir? (gəzir, bizə baxır). Bəs xoruz necə banlayır? Koruzla birlikdə nə yaşayır? (toyuq). Toyuqlar necə səs çıxarır? Xoruz böyükdür, yoxsa toyuq? Kömək edin, dən gətirib, xoruz və toyuğa səpək. (səpirlər). Baxın, toyuqla xoruz nə edirlər? (dənləyirlər). Kim xoruz haqqında şeir söyləyər? (bir-iki uşaq söyləyir).

Qulaq asın, sizə yenə tapmaca deyəcəyəm.

Qulaqları şək olur,

Quyruğu gödək olur.

O, həm də kökü, kələmi çox sevir. Bu hansı heyvandır? (Dovşan). Dovşan harada yaşayır? Baxın, o nə edir? Onun qulaqları necədir? Dovşan necə tullanır, göstərin! Dovşan nəyi xoşlayır? (Dovşan kök yeyir?)..

- Uşaqlar, biz dovşan üçün kök gətirmişik. Gəlin onu qonaq edək. (Səbətdən kök çıxarıb, dovşana verirlər).

- Növbəti tapmacaya qulaq asın:

Su içində üzərəm,

Sudan çıksam ölürməm.

Əynimdə pullu paltar,

Məni torla tutarlar.

Tapın görək nədir bu?

(Balıq)

- Bu nədir? (akvariumu göstərir). Burada nə yaşayır? Balıq nə edir? (üzür, quyruğunu tərpədir). Balığı ələ götürmək olar? Nə üçün olmaz? Onları nəyə qonaq etmək olar? (balıq yemini). Yemi qaşıqla az götürmək lazımdır. (Uşaqlardan birinə yemi səpmayı təklif edir). Balıq canlıdır, ona qulluq etmək lazımdır, onları yemləmək lazımdır. İndi də tapmacaya qulaq asın.

- Mən sizə akvarium haqqında şeir söyləyəcəyəm.

Akvarium dənizdir,

Şüşələri təmizdir.

Üzür gözəl balıqlarım,

Qızıl pullu balıqlarım.

Suyunu təmizlərəm,

Onlara yem verərəm.

Üzər mənim balıqlarım,

Gümüş pullu balıqlarım.

(O. Zülfüqarov)

O yanı taxta, bu yanı taxta.

Şahqulu bəy otaqda.

(Tısbağa)

T. – Kim təbiət guşəsində tisbağanı göstərər? (Uşaqlar göstərirler) Tisbağalar isti, qumlu yerlərdə yaşayırlar. Tisbağanın bədəni nə ilə örtülüdür? (zirehlə). Zireh daş kimi möhkəmdir. O, tisbağanın evidir. Tisbağa təhlükə hiss edən kimi qınına çəkilir, zirehin içində gizlənir.

-Baxın, tisbağa nə edir? (*başını çıxarıb baxır*). Onu nəyə qonaq edə bilərik? Gəlin ona kələm verək. Tisbağalar kökü də xoşlayırlar.

T. – Bəs bu nəyin qəfəsidir? (*quşların*). Bu hansı quşdur? (*tutuquşu*). O, qanadlarını necə cirpir, göstərin. O nə ilə qidalanır? Gəlin tutuquşunu qonaq edək. (*Uşaqlara yuvaya dən səpmayı təklif edir*). Quşlar nə edirlər? Quşlara su da vermək lazımdır. Quşların suyu gərək təmiz olsun. Baxın, biz quşların qayğısına belə qalırıq.

Məşgələdə hər bir uşağın fəal, praktik fəaliyyəti təşkil edildi.

Biz yəqin etdi ki, məktəbəqədər yaşı uşaqların təsəvvürlərinin formalasdırılması üzrə təlimini səmərəli təşkili məşgələlər də didaktik oyunlardan istifadə ilə mümkündür. Bu zaman çalışdıq ki, didaktik oyun uşaqların əqli fəaliyyətini fəallaşdırmaq, onları əyləndirmək, inkişaf etdirmək, riyazi təsəvvürləri genişləndirmək, dərinləşdirmək, qazanılmış bilik və bacarıqları möhkəmləndirmək problemlərin xidmət etsin.

UŞAQ BAĞÇALARINDA MUSİQİ TƏRBİYƏSİ NƏZƏRİYYƏSİNİN MAHİYYƏTİ

SEVDA ALMURADOVA,

335 nömrəli bağçanın müdürü,

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantı




Musiqi tərbiyəsinin nəzəriyyəsi dedikdə, uşağın musiqi inkişafının idarə edilməsində tələb olunan bilik və anlayışlar sistemi, onların musiqi ilə təmasda olduqları prosesdə qazandıqları mənəvi estetik hissələrin məzmunu nəzərdə tutulur.

Elmi biliklər sistemi kimi musiqi tərbiyəsi nəzəriyyəsi daha mürəkkəb pedaqoji elmlər sistemində daxil olmaqla, özünə-məxsus yer tutur.

Musiqi tərbiyəsinin nəzəriyyəsi üzrə işin məzmunu estetika, psixologiya və ümumi pedaqogika elmlərinə əsaslanaraq qurulur.

Musiqi tərbiyəsi nəzəriyyəsi 6 yaşa qədər uşaqlarla əlaqədar olduğundan bilavasitə məktəbəqədər pedaqogikanın tərkibinə daxildir. Daha dəqiq desək, həmin estetik tərbiyə sahəsinə aid olub, və onun qanuna uyğunluqları uşaqların bütün bədii, o cümlədən musiqi fəaliyyətlərinə öz təsirini göstərir. Digər tərəfdən, musiqi tərbiyəsi nəzəriyyəsi, bilavasitə uşaqların xüsusi musiqi təcrübəsinə əsaslandığından o, qismən, sərbəst xarakterizə olunur. Musiqi

tərbiyəsi nəzəriyyəsinin digər elmlərlə əlaqəsini bəzə bir sxemlə göstərmək olar:



Musiqi tərbiyəsi nəzəriyyəsinin məzmununu və istiqamətini müəyyən edən elmi əsasları nəzərdən keçirək.

Estetika-estetik tərbiyə nəzəriyyəsinin (eyni zamanda musiqi tərbiyəsinin) metodoloji əsasıdır. Dünyanın elmi və estetik qavranılması, öz xüsusiyyətlərinə görə fərqli olsa da, vahid bir dialektik yolla və ümumi qanunlara uyğun olaraq baş verir. Dünyanın əks olunmasının estetik yolu qavrama və insanın praktik fəaliyyəti ilə əlaqədardır. Həqiqətin əmək fəaliyyəti nəticəsində yaranması insanın «gözəllik qanunlarına» əsaslanan yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Estetikada estetik şüurun müəyyən növləri var. Onlardan estetik qavramanı, estetik hissələri, estetik düşüncəni, estetik zövqü göstərmək olar. Bunların hamisini, eyni zamanda, musiqi tərbiyəsinə də aid etmək mümkündür.

Estetik tərbiyə nəzəriyyəsində musiqi obrazlarında baş verən həyatı hadisələri özündə əks etdirən, musiqi incəsənətinin özünəməxsus xüsusiyyətlərini açan musiqi estetikası xüsusi yer tutur. «Musiqi obrazı» anlayışı obrazın psixoloji mahiyyəti anlayışından fərqlənir.

Əsərin musiqi obrazı dedikdə, konkret səslənməsilə insana təsir göstərən ifadə vasitələrinin kompleksi nəzərdə tutulur. Burada bir ifadə vasitəsi kimi əsas fikri və hissələri göstərə bilən melodiya xüsusi yer tutur. Bundan əlavə, melodiyani daha təsirli edən onun sürəti, dinamik nüansları, musiqi fikirlərini göstərə bilən yollar, əsərin quruluşu da musiqi ifadə vasitələri kimi qavrama prosesinə öz təsirini göstərir. Məhz bu musiqi ifadə vasitələri ilə insan hissələrinə təsir edə bilən bədii obrazlar yaranır. Musiqi ifadə vasitələri əsərin məzmununa uyğun olan poetik söz, programla musiqi əsərləri, musiqi obrazlarının daha konkret və daha aydın qavranılmasında böyük rol oynaya bilər. Hətta instrumental əsərin programlı adı olmasa da, müəyyən ədəbi-mətnlə müşayiət edilməsə də, musiqi obrazını qavramaq, onun obrazını təsvir etmək mümkündür.

Bir çox görkəmli bəstəkar və musiqişünaslar (Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, B. Asafyev, Y. Qyulin, Y. Kremliev və b.) söz və musiqi danışılarının

oxşarlığını göstermişlər. Bu obrazlar intonasiyalarda, hərəkətdə və hərəkətlərin fasılələrində, frazalarda, cümlələrə bölünməsində özünü bürüzə verir.

Musiqişünaslıq dönyanın bədii qavranılmasının xüsusi bir forması kimi, musiqinin qanuna uyğunluqlarını və xüsusiyyətlərini açır. Musiqi biliklərinin tarixi və nəzəriyyəsi kimi iki əsas istiqaməti mövcuddur: musiqi tarixi dedikdə, musiqinin ümumi tarixi, müxtəlif ölkələrin və xalqların musiqi tarixi, musiqi ədəbiyyatı və s. nəzərdə tutulur. Musiqi nəzəriyyəsi dedikdə, ümumi musiqi nəzəriyyəsi, melodiya, ritmika, harmoniya, polifoniya, musiqi formaları və s. nəzərdə tutulur. Musiqişünaslıq nəzəriyyəsinə ifaçılıq (musiqi alətləri ifaçılığı, xor və solo ifaçılığı üzrə pedaqogika və s.) və solfecio da aid edilir.

Musiqi tarixinə dair biliklər tarixin müxtəlif dövrlərində musiqi incəsənətinin inkişaf yollarını aydınlaşdırır. Hər bir ictimai cəmiyyət özünün musiqi mədəniyyətinin xüsusiyyətlərini müəyyənləşdirir. Hər bir dövrün bəstəkarları da məlum olan ənənələrə sadıq qalaraq, eyni zamanda novatorluq etməklə öz əsərlərini yaradır. Musiqi ədəbiyyatı öyrənilərkən təkcə bəstəkarların həyat və yaradıcılıq yolları deyil, eyni zamanda müxtəlif dövrlərdə bir çox xalqların musiqi mədəniyyəti də öyrənilir. Bu musiqi nəzəriyyəsi nümunələrinin öyrənilməsi musiqi quruluşlarının, melodik, harmonik, lad və ritmik strukturları ilə bərabər, eyni zamanda onların emosional-obrazlı məzmunu, musiqi obrazlarının inkişaf xüsusiyyətləri, musiqi ifadə vasitələrinin kompleksi vasitəsilə baş verir.

Görkəmli bəstəkar, akademik D.V.Kabalyevski musiqi əsərlərinin tam xarakteristikası haqqında biliklərin verilməsinin tərəfdarı kimi, musiqi quruluşu, fakturası, ifadə vasitələri ilə bərabər, bu əsərlərin hansı şəraitdə yaradılması haqqında məlumatların verilməsilə uşaqları real həyata yaxınlaşdırmağı məsləhət görürdü. Bu cür təhlili D.V. Kabalyevski «bədii əsərin tərcüməyi- halı» adlandırır və belə yazır: «Bütün yarananlar kimi musiqi əsərlərinin də «valideynləri» vardır. Bu valideynlər bəstəkar və həyatdır».

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, musiqi haqqında söhbətlərdə, həyatilik və bədiiliyin birlüyü, məzmun və formanın birliliyi olmalıdır.

Musiqi əsərlərinin quruluşu, not yazılışı, məzmunu haqqında onun səslenməsi zamanı daha aydın söhbətlər aparmaq mümkündür. Musiqi ifaçılığına keçməzdən əvvəl musiqiçəitmə qabiyyyətinin inkişaf etdirilməsi problemləri üzərində dayanaq.

Musiqi əsərinin ifa olunması dinləyicidə müəyyən musiqi eşitmə qabiliyyətlərinin olmasını tələb edir. Belə ki, hamı musiqi dinlədiyi halda, heç də hamida musiqidinləmə qabiliyyəti yoxdur. Məhz bu baxımdan uşaqlara musiqini düzgün dinləməyi, bununla əlaqədar metroritmin, harmoniyanın, quruluş və musiqi incəsənətinin digər elementlərinin qanunlarını öyrətmək hər bir musiqi rəhbərinin əsas vəzifələrindən biri olmalıdır. Bu o deməkdir ki, hər bir uşaq musiqini başa düşməklə dinləməyi bacarmalıdır.

Musiqişünaslığın nəzəri istiqamətində musiqi ifaçılığı xüsusi yer tutur. Uşaq bağçalarında aparılan musiqi məşğələlərində musiqi ifaçılığı dedikdə, mahni oxumaq və uşaq musiqi alətlərində calmaq nəzərdə tutulur. Bağçalarda mahni oxumaq fəaliyyəti solo və xor şəklində həyata keçirilir. Xor, adətən, birsəslə olur, lakin aşağı yaş qruplarından fərqli olaraq yuxarı yaş dövründə ikisəsliliyin sadə elementlərindən də istifadə etmək, uşaqların ibtidai siniflərdə ikisəslə xor ifaçılığı üçün zəmin yaratmaq mümkündür.

Xorda unison (yaxud səslə) oxumağın əsas şərtlərindən biri ansamblın olmasıdır. Uşaqlar gecikmədən, yaxud öz yoldaşlarından qabağa getmədən mahnını eyni vaxtda başlayır və bitirirlər. Ansamblın ikinci şərti hamının xor ifası prosesində musiqi ifadə vasitələrində düzgün istifadə edə bilməsidir.

Ritmika bağçayaşlı uşaqların musiqi təbiyəsində xüsusi bir yer tutur. Ritmika təlim prosesində bilavasitə tətbiqi xarakter daşıyır. Uşaqların ritmik inkişafı ilə əlaqədar isveçrəli musiqişunas və bəstəkar E.C.Dalkrozanın böyük tədqiqatları olmuşdur. O, musiqililiyin formallaşmasında və uşaqların musiqi nəzəriyyəsinə maraqlarının artırılmasında ritmdən istifadə etmək ideyasını irəli sürmüştür. Sovet pedaqogikasında N.Q. Aleksandrova, M. A. Rumer, E.V. Konorova, V.A. Qrinər və digərləri, Azərbaycanda O.M. Rəcəbov, F.B. Sadiqov, V.C.Xəlilov ritmikadan istifadəni elmi cəhətdən əsaslandırmışlar. Ritmikanın əsas vəzifəsi musiqi əsərlərinin obrazlarının qarvanılması və sonradan bunları öz hərəkətlərində göstərə bilmək qabiliyyətinin formallaşdırılmasına təsir göstərməkdir. Daha dəqiq desək, hərəkətdən musiqi qarvamasını fəallaşdırmaq, musiqiyə emosional münasibəti inkişaf etdirmək üçün istifadə olunur. Ritmikanın digər tərkib hissəsi musiqinin xarakterini hərəkətlərdə göstərə bilmək qabiliyyətidir. Hərəkət emosional ifadəli və ritmik olmalıdır. Hərəkələrdə hər bir əsərin xarakteri və əhval-ruhiyyəsi əks olunmalıdır. Musiqi və hərəkət sinxron olduqda, ritmik hərəkətlərin keyfiyyətləri o qədər yüksək olur.

Hərəkət, musiqidə olduğu kimi, müəyyən bir vaxt ərzində həyata keçirilir. Musiqi ritminə uyğun olaraq hərəkətin xarakteri, istiqaməti və quruluşu dəyişilir və rəqsin, məşğələlərin yeni şəklə düşməsinə səbəb olur. Musiqidə olan təzadlılıq və təkrarlar, eynilə hərəkətlərdə də təzadlılığın və təkrarların yaranmasına səbəb olur.

Bələliklə, ritmikanın uşaqların musiqi təbiyəsi nəzəriyyəsində əhəmiyyətini bələ formalasdırmaq olar: ritmika uşaqların hərəkətə, musiqili oyunlara, rəqsələrə olan ehtiyaclarını ödəməklə bərabər, musiqinin emosional qarvanılmasını inkişaf etdirir.

Psixofiziologiya - pedaqogikanın bütün sahələrinin, o cümlədən musiqi nəzəriyyəsi əsasında öz əksini tapır. K.D.Uşinski bu haqda bələ demişdir: «Əgər pedaqogika insanı hər cəhətdən təbiyə etmək istəyirsə, onda onu hər cəhətdən öyrənmək lazımdır».

Uşaqların inkişafı prosesini öyrənen pedaqogika elmi həmişə psixoloji tədqiqatların nəticələrindən istifadə etmişdir. Musiqi təbiyəsinin nəzəriyyəsinin psixofizioloji əsaslarına müxtəlif istiqamətlərdən yanaşmaq mümkündür. Bizim tədqiqatda məqsəd uşaqların psixi inkişafının ümumi dinamik uygunluqlarının təbiyəyə və onların musiqi fəaliyyətinin öyrədilməsinə tətbiqindən ibarətdir. Bu sahədə B.M. Teplovun «Musiqi qabiliyyətlərinin psixologiyası» əsəri çox böyük əhəmiyyətə malikdir. Uşaqların psixi inkişafı ilə əlaqədar məşhur alimlərdən L.S. Viqotski, A.N. Leontyev, P. Y. Qalperin, S.L. Rubinstejn, D.B. Elkonin, A.V. Zaparojes, B.Q. Ananyev, V.N. Myasishov, Azərbaycanın görkəmli psixoloqu Ə.Əlizadə bu sahədə maraqlı tədqiqatlar aparmışlar. Keçmiş sovet psixoloqları marksizm - leninizm klassiklərinin ideyalarına əsaslanaraq göstərildilər ki, hər bir fərd maddi və mənəvi mədəniyyəti mənimşəyir və bunun nəticəsində təcrübə toplamaqla bərabər,

eyni zamanda uşaqla müxtəlif keyfiyyətlər və qabiliyyətlər inkişaf edir. Eyni zamanda göstərilir ki, bu təcrübənin mənimsənilməsi fəal fəaliyyət nəticəsində baş verdiyindən uşağın hərtərəfli inkişaf etməsinə də müsbət şərait yaranır. Bu prosesdə uşağa təbiət tərəfindən verilmiş və potensial şəklində onun daxilində olan qabiliyyətləri də nəzərə almaq lazımdır. Belə ki, psixofiziologiya elminin vəzifələrindən biri də uşağın daxilində potensial şəkildə yerləşdirilmiş qabiliyyətləri, istedadı, talantı düzgün müəyyən edib, onun inkişafına təsir göstərməkdir. Buradan belə bir sual yarana bilər ki, inkişafın hərəkətverici qüvvəsi nədir? Bu haqqda psixoloq A.V.Zaparoyez yazır: «...organizmin anadangəlmə xüsusiyyətlərinin rolunun öyrənilməsi və onların inkişafı əsas şərtidir, lakin baxılan prosesin hərəkətverici səbəbi deyildir. O, psixi fəaliyyətin yeni növlərinin formallaşması üçün anatomofizioloji zəmin yaradır, lakin onların məzmununu və quruluşunu müəyyən edə bilmir»

İctimai mühit uşağın psixi inkişafının mənbəyi hesab oluna bilər. Təribyəni mənimsəməklə, o, dərkətmənin bir pilləsində digərinə keçə bilir, lakin bu proses heç də asanlıqda baş vermir. Yəni uşağın qarşısında məqsədinə nail olmaq üçün müxtəlif maneələr, yeni vəzifələr durur ki, o mütləq bunların öhdəsindən gələ bilməlidir. Məhz bu təzadaların, maneələrin dəf edilməsi uşağın psixi inkişafının hərəkətverici qüvvəsi sayıla bilər.

Uşaqların inkişafında böyüklerin xüsusi rolu var. Məhz onlar bılık, bacarıq və vərdişlərin müəyyən həcmini müəyyənləşdirir və onların uşaqlar tərəfindən mənimsənilməsinin yollarını müəyyən edirlər. Psixi inkişafın müxtəlif dövrlərində uşağın öz yaşıdları və böyüklerlə münasibətlərinin xarakteri və fəaliyyət növləri dəyişir. Beləliklə, sosial mühit, böyüklerlə münasibət, uşağın fəaliyyəti onun inkişafına səbəb olur.

Musiqi ilə əlaqədar xarici təsirlər təkəcə musiqieşitmə orqanlarına deyil, eyni zamanda insanların bütün orqanizminə öz təsirini göstərərək, onda müəyyən reaksiyaların yaranmasına səbəb olur. Akademik İ.P. Pavlov və V.M. Bexterev öz tədqiqatlarında qeyd edirlər ki, musiqi ilk növbədə insanların mərkəzi sinir sistemini öz təsirini göstərərək onlarda müəyyən emosiyaların yaranmasına səbəb olur.


Müvəffəqiyyətli musiqi fəaliyyəti üçün təbii istedad nişanələrinin böyük əhəmiyyəti var və uşaqların fəal musiqi fəaliyyətləri prosesində bunlar qabiliyyətə çevrilir. Bu, ilk növbədə musiqieşitmə analizatorunun quruluşunun funksional təzahürüdür. Musiqieşitmənin itiliyi və fərqləndirmə bacarığı qavrama prosesinin, müxtəlif yüksəklikdə səsləri yadda saxlamağın və onları oxumağın müxtəlif tembr rəngarəngliyin, lad və harmonik hisslerin əsasını təşkil edir. Əgər musiqieşitmə analizatoru anadangəlmədirse, yuxarıda adları çəkilən keyfiyyətlər məhz musiqi fəaliyyəti nəticəsində formallaşır. Beləliklə, anadangəlmə musiqi analizatoruna əsaslanaraq musiqi rəhbəri uşaqların digər qabiliyyətlərini formalasdırıra bilər.

Hər bir insanda anadangəlmə qabiliyyət ünsurları müxtəlifdir. Bu ünsurların qabiliyyətə çevrilməsi xarici pedaqoji təsir nəticəsində baş verir. Uşağın qabiliyyətinin formalşdırılması, bilavasitə musiqi rəhbərinin onu müxtəlif fəaliyyət növlərinə cəlb etməsi vasitəsilə olur. Müəyyən təcrübənin mənimsənilməsi uşaqların fəal hərəkətləri nəticəsində alınır. Məhz belə olduqda uşaqların qabiliyyətləri müvəffəqiyyətlə inkişaf edir.

Uşağıın musiqi ilə temasda olması onun həyatının ilk günlərindən ana layları vasitəsilə başlayır. Məktəbəqədər uşaqlıq dövründə məqsədli olaraq uşaqların musiqi təbiyəsinə başlamaqla onları şəxsiyyət kimi inkişaf etdirmək mümkündür. Yuxarıdan psixofiziologiyaya aid məlumat musiqi təbiyəsi nəzəriyyəsinin vacib problemlərini həll etmək üçün mühüm vasitə ola bilər. Bunlar uşağıın musiqi inkişafının hərəkətverici qüvvələrini düzgün müəyyən etməyə, anadangəlmə istedad ünsürlərinin rolunu qiymətləndirməyə imkan verir ki, məhz onların əsasında musiqi qabiliyyətləri inkişaf etdirilir. Psixologiya uşaqların fərdi və yaş xüsusiyyətlərinə uyğun olaraq keçirdikləri musiqi həyəcanlarının aydınlaşdırılmasına kömək edir və təlimin müxtəlif musiqi qabiliyyətlərinin inkişafındakı rolunu müəyyənləşdirir.

Beləliklə, müxtəlif elmlərin (musiqisünaslıq və onun tərkib hissələri, psixofiziologiya) qarşılıqlı əlaqəsi musiqi təbiyəsinin nəzəriyyəsi kimi elmin yaranmasına səbəb olur.

Hər bir pedaqoji prosesin müəyyən modeli olduğu kimi, musiqi təbiyəsinin modelini də yaratmaq mümkündür. Onu aşağıdakı kimi göstərmək mümkündür:



Məlumdur ki, müntəzəm və ardıcıl, məqsədyönlü, uşaqlıq musiqi təbiyəsi adlanan pedaqoji prosesin son nəticəsi uşaqların musiqi mədəniyyətinin formalaşdırılmasıdır. Yəni musiqi təbiyəsi prosesində uşaqlar musiqi rəhbərinin köməyi ilə müəyyən həcmədə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Digər tərəfdən, musiqi əsərlərinin məzmununu qavrayan uşaqlarda müvafiq olaraq müəyyən mənəvi keyfiyyətlər də yaranır. Mənimsənilmiş bilik, bacarıq və vərdişlər eyni zamanda uşaqlarda mənəvi keyfiyyətlərin formalaşmasına xidmət edir.

QEYRİ-STANDART DƏRSLƏRİN TƏŞKİLİ

SEVİL HAŞIMOVA,
156 nömrəli məktəbin müəllimi



Qeyri-standart dərslərin ilk baxışda belə təsəvvür yaradır ki, burada şagirdlərlə yalnız oyun keçirilir. Belə dərslərə, adətən, oyun-dərslər deyilir. Həqiqətən də bir çox müəllimlər dərsi oyun şəklində təşkil edirlər. Onlar unudurlar ki, dərsi oyunla əvəz etmək olmaz. Təlim ciddi fəaliyyət prosesidir. Tarixən dərsə oyun elementlərinin daxil edilməsindən məqsəd dərsi maraqlı etmək, öyrətmə prosesindəki yorğunluğu aradan qaldırmaq olub. Qeyri-standart dərslərdə isə məqsəd şagirdlərin dünyagörüşünü artırmaq,

tənqid və yaradıcı təfəkkürünü inkişafına zəmin yaratmaqdır. Bu dərs forması adı dərsdəki gərginliyi aradan qaldırır, şagirdlərin potensial imkanlarını aşkaraya çıxarıır, müstəqil işləmək, fikrini sərbəst ifadə etmək imkanı yaradır.

Fənnin xarakterinə uyğun olaraq qeyri-standart dərslər müxtəlif cür olur. Ana dilindən nağıl-dərs, qrammatik oyun-dərs, krossvord -dərs və s.; riyaziyyatdan əyləncəli, məntiqi xarakterli oyun-dərslər, həyat bilgisindən müşahidə-dərs ekskursiya-dərs və s. mövcuddur.

Qrammatik oyun-dərslərin təşkili şagirdlərin şifahi və yazılı nitqinin, yaradıcılıq qabiliyyətlərinin inkişafına, yaddaşın möhkəmlənməsinə xidmət edir. Belə dərslərdə tapmacalar, krossvordlardan istifadə məqsədə uyğundur. Tapmaca xarakterli oyunlar zamanı tapmacalar arxasında gizlənmiş sözləri tapmaqla şagirdlərin lügət ehtiyatı zənginləşir, eyni zamanda onların nitqi inkişaf edir. Onlar həmin sözün leksik mənasını, ədəbi tələffüz qaydasını öyrənirlər.

Krossvordlar təlim materiallarının yaxşı mənimsinilməsinə imkan yaradır. Məntiqi xarakterli krossvordlar yerinə yetirilərkən şagirdlərin yaş və psixoloji xüsusiyyətləri nəzərə alınır. Təlim materialının möhkəmləndirilməsi məqsədilə təkrarların aparılması şagirdlərin fənnə marağını

azaldır. Bu baxımdan yoxlayıcı xarakterli krossvordlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, sinifdə canlanma yaranır, fənnə maraq artır. Krossvordlarla iş I sinifdən aparıla bilər. İlk növbədə onun həlli yolları şagirdlərə izah edilir. Yaxşı olar ki, iş əvvəlcə bütün siniflə aparılsın. Müəyyən bacarıq formalışandan sonra kiçik qruplarla, fərdi şəkildə aparıla bilər. Krossvordun çəkilməsi müəllim üçün çətinlik yaradır. Kompyuter və proyektordan istifadə bu çətinliyi aradan qaldırır. Müəllim proyektor vasitəsilə krossvordu nümayiş etdirir, tapşırıq bütün siniflə birgə fəaliyyət prosesində yerinə yetirilir.

Hər dəfə krossvord çəkilməsin deyə, fərdi şəkildə iş aparmaq üçün dərs ilinin əvvəlində hər bir şagirdə cibclik düzəldilir. Cibciyin üz hissəsi torşəkilli olur, arxa tərəfində şagirdin adı yazılır. Tapşırıqlar cibcik ölçüdə kartocha yazılır. Cavabı yazmaq üçün cibə, torun arxasına cibcik böyüklükdə əlavə ağ kağız keçirilir. Həmin torun arxasına keçirilmiş kağızlar şagirdin cavab kartoçkası kimi onun portfoliosuna yiğilir.

Nümunə üçün «Sait və samitlər» mövzusu ilə bağlı bir neçə tapşırıga nəzər salaq.


Tapşırıq 1. Sözün son hecasına uyğun olaraq yeni sözlər düzəldin:

<i>l</i>	<i>a</i>	<i>l</i>	<i>ə</i>		<i>m</i>
L	ə	<i>m</i>	a	n	a
m	a	n	q	a	l
q	a	<i>l</i>	a	q	a

Tapşırıq 2. Verilmiş hərflərdən sxemə uyğun *k* səsilə başlanan 5 söz düzəlt.

k, ə, l, r, f, a, t ,a, t, k ,o, i, r, o, l, k, r, ə ,d , s ,ə, r, o, n ,k, n ,ə, m

Alınan sözlər: *kisə, kartof, koridor, karton, kələm*



Tapşırıq 3. Hər sətirdə verilmiş hərflərdən bir söz düzəldib yazın.

1.y q q a a ı b a (*ayaqqabı*)

2.o q u d z q (*doqquz*)

3.1 i ə l (əlli)

4. k l ə d l ə (*dəllək*)

Tapşırıq 4. Cədveldə verilmiş hərflərdən 6 heyvan adı alınıb. Onları rəngli karandaşla göstərin.

Alnan adlar: fil, tülkü, şir, ayı, maral, cüyür.

d	ü	f	l	t	y	
o	a	i	ü	ü	r	
v	t	l	m	l	b	
ş	i	r	y	k	ə	
a	y	ı	r	ü	ş	
n	m	t	ü	l	s	ü
s	a	c	ü	y	ü	r
n	r	a	b	o	t	r
s	a	ğ	d	ə	y	n
ü	l	f	ə	z	l	u

Qeyri-standart dərslərdən biri də dərs-ekskursiyadır. Bu dərs formasından ana dili, həyat bilgisi, təsviri incəsənət fənlərinin tədrisində istifadə etmək olar. Bu dərsin əsas xüsusiyyəti odur ki, dərs sinif şəraitində deyil, təbiətlə birbaşa təmasda aparılır. Dərs-ekskursiyanın böyük təribiyəvi əhəmiyyəti vardır. Hər gün təmasda olduqları təbiətin gözəlliklərini duymaq şagirdlərin estetik hissələrinin inkişafına müsbət təsir göstərir, canlılara qarşı qayğılaş, xeyirxah münasibətin formalaşmasına imkan yaradır. Dərs-ekskursiya zamanı tapşırıqları birgə yerinə yetirərkən şagirdlər bir-birilə əməkdaşlıq etməyi öyrənirlər.

Dərsin bu formada keçirilməsindən başlıca məqsəd təbiətdəki əşya və hadisələri müşahidə etmək, onlar arasındaki asılılığı və əlaqəni dərk etməkdir. Həyat bilgisi fənnindən aparılan belə dərslərdə şagirdlər canlı varlıqlar haqqında bilik və bacarıqlara onların mövcud olduğu real şəraitdə yiyələnirlər.

Dərs-ekskursiyanın səmərəliliyi müəllimin hazırlığından asılıdır. İş, əsasən, bu ardıcılıqla yerinə yetirilir: dərsin planı hazırlanır, mövzu və məqsəd, ekskursiyanın yeri, dərs üçün lazım olacaq resurslar müəyyənləşdirilir, şagirdlər təlimatlandırılırlar.

Deyilənlərə nümunə olaraq həyat bilgisindən II sinifdə «Bitkilər və heyvanlar» mövzusunu tədris edərkən Mərdəkandakı Dendiraridə keçir-diyim dərs-ekskursiyanı təqdim edirəm. Şagirdləri ekskursiya zamanı aparacaqları tədqiqatla təlimatlandırıram. İki cütlərlə təşkil edirəm. Hər cütə bir tapşırıq verirəm:

1. parkın ümumi görünüşünü müşahidə etmək, qeydlər aparmaq;
2. yarpaqlarına görə ağacları müşahidə etmək, fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;

3. heyvanları müşahidə etmək fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;

4. quşları müşahidə etmək, fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;
5. kol bitkilərinin fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;
6. bitkilərin fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;
7. cüclərin fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;
8. bəzək ağaclarının fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq;
9. meyvə ağaclarının fərqli xüsusiyyətlərinə dair qeydlər aparmaq.

Sinifdə şagirdlərin sayı çox olduqda tapşırıqlar təkrar edilə bilər.

Resurs kimi qeyd dəftəri, qələm, fotoaparat götürülür. Şagirdlərə müşahidə üçün 20-25 dəqiqə vaxt verilir.

Məşğələnin axırında şagirdlərin qeydlərinin müzakirəsi keçirilir. Müzakirə nəticəsində deyilən fikirlər müəlim tərəfindən ümumiləşdirilir. Beləliklə, əyani şəkildə şagirdlər canlıları görür, müqayisə aparır, onların fərqli xüsusiyyətlərini müəyyənləşdirirlər.

İBTİDAİ SİNİFLƏRDƏ ŞİFAHİ HESABLAMANIN APARILMASINA DAİR

VALEH MƏMMƏDOV,

Azərbaycan Müəllimlər İnstitutunun baş müəllimi

III-IV siniflərdə hesablama aparmaq üçün ilk növbədə I-II siniflərdə öyrənilmişləri təkrar etməklə, müəyyən çatışmazlıqları aradan qaldırmaq lazımdır.

Riyaziyyat dərsi şagirdlərdə məqsədə çatmaq arzusunda olmaq, səli-qəllilik, ciddilik, diqqətlilik, məntiqi mühakimə yürütmək, biliklərə səylə yiye-lənmək, anlayış və tərifləri dəqiq ifadə etmək kimi keyfiyyətləri inkişaf etdirir.

Şifahi hesablama qaydalarının öyrədilməsi şagirdlərin riyazi anlayışları mənimsemələrinə kömək göstərir. Müxtəlif tapşırıq və çalışmalar vasitəsilə şagirdlərə asan və tez hesablama aparmağı öyrətmək məqsədilə I-II siniflərdə öyrənilənləri sistemə salmaq zəruridir. Bunun üçün 100 dairəsində aşağıdakı nümunələrdən istifadə etmək olar.

1) 8·8	2) 6·5	3) 32:8	4) 42:7	5) 54:9	6) 57:7
+16	+24	-10	-8	-8	+48
-48	-30	:5	+2	+2	:8
:18	:18	+24	:10	:5	+23

“71-75” misalını həll etmək üçün şagirdin mülahizəsi: “71-60=11, yaxud $60 > 57$ -dən 3 vahid böyükdür, onda $11+3=14$, yaxud $71-57=14$ ”

«76+16» üçün şagirdin mülahizəsi; $80+16=96$, $80>79$ 1 vahid çoxdur. Deməli, $96-1=95$, yaxud $79+16=95$

1000 dairəsində $420+30$; $420+300$ misallarını şagirdlər aşağıdakı kimi mühakimə aparmaqla həll edirlər: $420+30=(400+20)+30=400+(20+30)=400+50=450$.

$$\begin{array}{c} 420+30 \\ \diagdown \quad \diagup \\ 400 \quad 20 \\ \diagdown \quad \diagup \\ 300 \quad 70 \end{array}$$

$$420+300=420+300=(400+20)+300=(400+300)+20=700+20=720$$

$$370-200=(300+70)-200=(300-200)+70=100+70=170.$$

Göründüyü kimi, burada; $(a+b)+c=a+(b+c)$

$$(a+b)-c=a+(b-c)$$

$$(a+b)-c=(a-c)+b$$

Şifahi hesablamalarda şagirdlərin nisbətən çətinlik çəkdikləri hal «ədəddən cəmin çıxılması»dır. Burada $a-(b+c)=(a-b)-c$ yazılışından səmərəli istifadə olunmalıdır: məsələn, $800-120$ misalının həllində mühakimə aparılır;

$$\begin{array}{c} 800-120 \\ \diagdown \quad \diagup \\ 100 \quad 20 \end{array}$$

$$800-120=800-(100+20)=(800-100)-20=700-20=680$$

Şifahi hesablamani şagirdlərin cəld aparmalarına nail olmaq üçün əməller sırasını möhkəm öyrətmək zəruridir.

Şagirdlər yadda saxlamalıdır ki;

- 1) ();
- 2) · və ya : (güclü əməller)
- 3) +və ya - (zəif əməller)

4) Əgər ifadədə ancaq güclü və ya ancaq zəif əməller varsa, onlar yazılışı sıra soldan sağa icra edilir. Şagirdlər qaydanı yadda saxlamalıdır.

Nümunə üçün $48 \cdot 8 + 32 - 54 : 9 + 7 \cdot 8$ və $6 \cdot 7 \cdot 2 - 72 : 8 + 2 \cdot 9$ çalışmaların həlli göstərilir.

Şagirdlərin hesablama bacarıqlarını daha da möhkəmləndirmək üçün ifadəni güclü və zəif əməlləri əlaqələndirən hissələrə-bloklara bölmək olar. Hesablama zamanı hər hissənin (blokun) qiymətini tapmaq, sonra əlaqələndirici əməlləri sıra ilə soldan sağa icra etmək lazımdır.

$$\begin{array}{c} \text{bloklar} \\ \swarrow \quad \searrow \\ 32 \quad 15 \quad 8 \\ \hline 4 \cdot (7+1) + (30-25) \cdot 3 - 64 : (16:2) = 39 \\ \text{əlaqələndirici əməller} \end{array}$$

Nümunəyə əsasən aşağıdakı çalışmaları da həll etmək olar:

- 1) $64:(25-17) \cdot 6 - 81:9(205-204)$
- 2) $(37+29-18):6 + 35:7 \cdot 5 + (204-192)$
- 3) $60-(91-49):6 - 8 \cdot 5 + (40:5 + 20:4)$

Qalıqlı bölməyə aid şagirdlərin biliklərini sistemə salarkən, aşağıdakiləri nəzərdə saxlamaq vacibdir.

1) Qalıq böləndən kiçik olmalıdır;

2) Əgər bölünən böləndən kiçikdirse, onda qismət həmişə 0 olacaq, qalıq bölünənə bərabər olacaqdır.

Yəni mühakimə aparılır: $18 < 27 \rightarrow 18:27=0$ (qalıq $18:27=0$ (qalıq 18)).

Ardıcıl vurmanı necə aparmalı?

$$24 \cdot 6 = 24 \cdot 3 \cdot 2 = 72 \cdot 2 = 144$$

$$15 \cdot 16 = 15 \cdot 4 \cdot 4 = 60 \cdot 4 = 240.$$

Ardıcıl bölməni necə aparmalı?

$$96:16 = 96(2 \cdot 2 \cdot 4) = 48(2 \cdot 4) = 24 \cdot 4 = 6$$

$$90:15 = (90:3):5 = 30:5 = 6$$

Toplananların yuvarlaqlaşdırılmasını necə aparmalı? $39+42=?$

Bu misal üçün mühakimə aparaq: $40+42=82$, $39 < 40$ 1 azdır

Deməli, $82-1=81$, nəticədə; $39+42=81$.

Cıxılanın yuvarlaqlaşdırılması; $43-29=?$

Mühakimə aparaq: $43-30=13$, lakin $29 < 30$ 1 azdır

Deməli, $13+1=14$, doğrudan da $43-29=14$

Vuruqların yuvarlaqlaşdırılması:

$$1) 18 \cdot 5 = ?$$

Mühakiməni aşağıdakı kimi aparaq:

$$18 \cdot 5 = (20-2) \cdot 5 = 20 \cdot 5 - 2 \cdot 5 = 100 - 10 = 90$$

$$2) 19 \cdot 6 = ?$$

Mühakiməni aşağıdakı kimi aparaq:

$$19 \cdot 6 = (20-1) \cdot 6 = 20 \cdot 6 - 1 \cdot 6 = 120 - 6 = 114$$

Bölnənin yuvarlaqlaşdırılması:

$$1) 84:4 = ? \text{ Mühakiməni davam etdirək:}$$

$$84:4 = (80+4):4 = 80:4 + 4:4 = 20 + 1 = 21$$

$$2) 72:4 = ?$$

Mühakiməni davam etdirək;

$$72:4 = (80-8):4 = 80:4 - 8:4 = 20 - 2 = 18$$

$$3) 134:2 = ?$$

Aşağıdakı kimi mühakimə aparaq:

$$134:2 = (100+34):2 = 100:2 + 34:2 = 50 + 17 = 67$$

Yuvarlaqlaşdırmanın göstərilən hallarına aid şagirdlərlə il boyu çalışmaların həll etdirilməsi çox səmərəli olur. Şagirdlər şifahi hesablamaları cəld yerinə yetirirlər. Bu bacarıq yuxarı siniflərdə daha gərəkli olur.

Yeri gəlmışkən vurmanın xüsusi hallarına aid bir neçə nümunə göstərək. Bu, şifahi hesablamalarda şagirdlərin köməyinə gəlir.

11-a vurma:

$$25 \cdot 11 = 25 \cdot 10 + 25 \cdot 1 = 250 + 25 = 275$$

1) Hasildə alınan iki kənar rəqəmlər elə vurulandakı ədədlərdir, ortadakı rəqəm kənar rəqəmlərin cəmidir.

$$(2+5=7).$$

2) Ədədi 11-ə vurmaq üçün, vurulanın iki kənar rəqəmlərini «aral» yazırıq, onlar arasında vurulanların rəqəmlərinin cəmini yazırıq.

3) Əgər vurulanın iki rəqəminin cəmi 10-a bərabər və ya böyük olarsa, onda təkliyi yazırıq, onluğunu biri mərtəbə vahidinə əlavə edirik:

$$47 \cdot 11 = 517.$$

Şagird mahakiməni belə aparır: $7+4=11$, $11>10$, deməli,

$$47 \cdot 11 = 417 = 517.$$

Sonra aşağıdakı kimi nümunələr də vermək olar:

$$64 \cdot 11; \quad 72 \cdot 11; \quad 89 \cdot 11; \quad 55 \cdot 11; \quad 66 \cdot 11; \quad 98 \cdot 11$$

«Cəld hesablama» (Y.İ.Perelman B.1946, vəsaitdə «»9-a və 11-ə şifahi vurma» aşağıdakı kimi şərh olunmuşdur.

a) Şifahi olaraq ədədi 9-a vurmaq üçün həmin ədədin yanına bir sıfır yazıb, sonra vurulanı ondan çıxməq lazımdır:

$$67 \cdot 11 = 670 + 67 = 737$$

İbtidai siniflərdə bizim təklif etdiyimiz üsulun bundan nisbətən asan olduğu nəzərə alınmalıdır.

9-a vurma:

$$1. \quad 9 \cdot 9 = ?$$

Şagird mühakimə yürüdür.

$$9 \cdot 9 = 10 \cdot 9 - 9 = 90 - 9 = 81.$$

Misal: $2. \quad 15 \cdot 9 = ?$

Mühakimə yürüdək

$$15 \cdot 9 = 15(10-1) = 15 \cdot 10 - 15 \cdot 1 = 150 - 15 = 135.$$

99-a vurma:

Misal: $45 \cdot 99 = ?$

Mühakimə yürüdülür.

$$45 \cdot 99 = 45 \cdot (100-1) = 45 \cdot 100 - 45 \cdot 1 = 4500 - 45 = 4455.$$

101-a vurma:

Misal: $23 \cdot 101 = ?$

Mühakimə yürüdülür: $23 \cdot 101 = 23 \cdot (100+1) = 23 \cdot 100 + 23 \cdot 1 = 2300 + 23 = 2323$

Diqqət yetirsək, «ikirəqəmli ədədi 101-ə vurmaq üçün, bu ədədi iki dəfə yazmaq lazımdır» nəticəsinə gələrik.

Məsələn: $23 \cdot 101 = 2323$

Şagirdlərin yaddaşında qaydanı möhkəmləndirmək üçün aşağıdakı çalışmalar da icra etmək lazımdır.

$$49 \cdot 101; \quad 87 \cdot 101; \quad 68 \cdot 101; \quad 57 \cdot 101; \quad 38 \cdot 101; \quad 93 \cdot 101; \quad 84 \cdot 101.$$

Təcrübəli müəllimlər dərsdə aşağıdakı nümunələrə əsasən xüsusi diqqət yetirməklə, şagirdlərin yazılı hesablama bacarıqlarının artırılması qayğısına qalırlar.

40-28	$45+35$	$75:25$	$5 \cdot 14$	$98:14$	$37+23$	$800:25$
$\cdot 5$	$:5$	$\cdot 15$	-42	$\cdot 60$	$\cdot 5$	$\cdot 20$
$:4$	-9	$+55$	$:2$	$+430$	$+480$	-410
$+45$	$\cdot 12$	-65	$\cdot 4$	$:17$	$:30$	$:10$
$:20$	$+16$	$\cdot 2$	$+34$	$\cdot 15$	$:2$	$\cdot 5$

Ədədin hissəsinin, hissəsinə görə ədədin tapılmasına aid çalışmalarla da şagirdləri işlətmək səmərəlidir.

- 1) 49 ədəдинin $\frac{2}{7}$ hissəsini tapın.

Şagird mühakimə yürüdür: $49:7 \cdot 2 = 14$. Deməli, 49 ədəдинin $\frac{2}{7}$ hissəsi 14-ə bərabərdir.

- 2) $\frac{2}{7}$ hissəsi 14 olan ədədi tapın.

Şagird mühakimə yürüdür: $14 \cdot 2 \cdot 7 = 49$. Deməli, axtarılan ədəd 49-dur.

Şagirdlərin biliklərini möhkəmləndirmək üçün aşağıdakı çalışmaları da həll etdirmək olar.

- 1) Parçanın $\frac{2}{3}$ hissəsi 12 sm-dir. Parçanın uzunluğunu tapın.

- 2) Lentin uzunluğu 18 sm-dir. Onun $\frac{3}{6}$ hissəsi tapın.

- 3) Bağda 54 ağaç vardır. Bu ağacların $\frac{5}{9}$ hissəsi alma abacılarıdır. Bağda neçə alma ağaçları vardır?

- 4) İlin $\frac{2}{8}$ hissəsi neçə saatdır?

Burada şifahi hesablamaların əsas üsullarının mənimsənilməsinə və möhkəmləndirilməsinə aid bəzi nümunələr göstərdik. İstədik sinif müəllimləri bu sahədə daha nümunəvi təcrübələri ilə çıxış etsin, əldə etdikləri nəticələri həmkarları ilə bələşsünlər.

RİYAZİYYAT DƏRSİNĐƏ FƏAL TƏLİM METODLARINDAN İSTİFADƏ

AYSEL HÜSEYNOVA,
«Zəngi» liseyinin müəllimi



III sinifdə fəal təlim metodlarının istifadə etməklə bir dərsin təşkilini nəzər keçirək.

Mövzu: Ədədin hissəsinin tapılması

Məqsəd:

1. Ədədin hissəsi anlayışının başa düşməsini təmin etmək.

2. Ədədin hissəsini və hissəsinə görə adı tapmağı öyrətmək.

3. Şagirdlərin topladığı məlumatın əsasında mühakimə yürütülmələrinə və nəçixarmalarına nail olmaq.

4. Şagirdlərin mümkün ola biləcək hadisələri dərk etmələrini şərhlər vermələrini təmin etmək.

(proqnozlaşdırma).

Forma: cütlər və qruplarla iş.

Metod: müsahibə, müqayisə, disskusiya.

Motivasiya: Ədədin hissələrini bilmək nə üçün lazımdır? Üç aşpaz şəkli verilir və hər birinin əlində eyni böyüklüyündə piroq göstərlilir. Birinci aşpazın əlindəki piroq yarıya, ikinci aşpazın piroqu dörd, üçüncü aşpazın piroqu isə altı bərabə hissəyə bölünüb.


Müəllim şagirdlərə müraciət edir:

-Aşpazların əllərindəki piroqların oxşar və fərqli cəhətlərini deyin.

Mümkün cavablar: şəkillər eynidir, yalnız piroqlar iki, dörd və altı hissəyə ayrılmışdır.

“Hissə” sözünü şagirdlərdən aldıqdan sonra yönəldici suallar verilir:

- Hansı piroq çox hissəyə bölünüb?
Neyə əsasən hissələrə ayrılib ifadəsinizi işlədirsiniz? Sizcə hissələrə ayırmaq nə üçün lazımdır?



Uşaqlar, siz tez-tez *hissə* sözünü işlətdiniz. Bu gün dərsimiz “Ədəm hissəsinin tapılmasıdır”. Bu dərsi öyrənmək üçün gəlin bu sualları cavablandırıraq.

Tədqiqat suah:

Hissə nədir?


Ədədin hissəsi necə tapılır?

Tədqiqat aparmaq üçün sinif qruplara bölünür, işçi vərəqləri paylanması tapşırıqlar verilir.


Verilən tapşırıqlar, müzakirə olunan suallar:

1. Sizi əhatə edən ətraf aləmdə hansı varlıqları hissələrə bölmək olar? Nümunələr söyləyin, şəkillər çəkin.




2. Dovşan kökləri yemək istəyir, lakin o, köklərə çatmaq üçün yolda düzgün seçimlidir. Bunun üçün o, dördə bir, üçdə iki, dördə iki, altıda bir, ikidə bir və dördə üçü göstərən şəkilləri tapmalıdır. Ona kömək edə bilərsiniz mi?



2. Düzbucaqlıları hissələri böyük olandan başlayaraq sırala.



4. Fıqurlara diqqətlə baxın. Şagirdlərdən biri qırmızı, biri yaşıl, digəri isə gey rənglə işləyib. Hansı şagird fiquru daha çox hissəyə ayırib?



5. Dəftərinizdə tərəfləri 9 sm olan kvadrat çəkin. Bu kvadrati 9 bərabər hissəyə bölün. Büyük kvadratın on səkkizdə bir hissəsini rəngləyin.
 6. Aşağıdakılardan hansı bütövün yarısıdır?
 7. Məsələni həll edin.

Qarışqa yuvasına 60 bugda dənəsi daşıdı. 1 ay ərzində bugda dənələrinin beşdə birini yedi. Sonra isə yenidən 9 bugda dənəsi də gətirdi. Yuvada neçə bugda dənəsi oldu?







8. Tapın.

Yarısını

24, 30, 28, 24, 44

Üçdə birini

24, 30, 33, 36, 42

Dörddə birini

48, 40, 56, 80, 124



9. Məsələni həll edin.

Məktəbə 135 qız və 120 oğlan üçün forma verdilər. Bir həftə ərzində formaların beşdə biri paylandı. Nə qədər forma qaldı?

10. Cədvəli tamamlayın.

Oxunuşu	Şəkli
Beşdə bir	
Bütövün yeddidə dördü	

11. Akvariumda verilmiş balıqların dörddə ikisini rəngləyin.
 12. Hissələrə bölünmiş fiqurlar tamın hansı hissəsidir?



Öyrənmə:

Hissə bütövün bərabər hissələrə bölünməsi deməkdir. Məsələn, bizim bir bütöv almamız var və biz onu dostlarımız arasında bərabər bölmək istəyirik. Həyatda rastlaşıdığımız bu cür problemləri həll etmək üçün hissələrə bölməyi bacarmalıyıq. Bizi əhatə edən ətraf aləmdə çoxlu sayıda varlıqları hissələrə bölmək olar və biz gündəlik həyatımızda bununla rastlaşıraq.




Hissələrə bölmə zamanı alınan bütün hissələr bərabər olur. Hissələri tapmaq, oxumaq və yazmaq bizə rastlaşıdığımız problemi həll etməkdə kömək göstərir.

Tətbiqetmə: (oyun)

Hər şagirdin qarşısında kvadratşəkilli kağız var.

Müəllim:

– Kağızı eninə iki qatlayın, sonra açın. Daha sonra uzununa iki qatlayın və yenə də açın. İndi isə kağızı künclərindən qatlayın və açın. Qat izlərinin üstündən xətkəşlə xətlər çəkin.



Neçə eyni üçbucaq alındı?

Kağız neçə bərabər hissəyə ayrılmış oldu?

Rəngli karandaşlar götürün və hər üçbucağı bir rənglə rəngləyin.

Tarixi məlumat:

Gündəlik həyatımızda hər gün qarşılaşıdığımız problemləri həll etmək üçün hissəyə bölməyi mütləq bacarmalıyıq. Qədim zamanlardan insanlar belə məsələlərin həllini tapmaq üçün hissəyə bölməyi biliblər. Hələ 2000 il bundan əvvəl qədim dövlətlərdən olan Mesopotomiyada təqilan Babil mənbəyində üçdə bir, üçdə iki, altıda beş kimi hissə bildirən sözlərdən istifadə edildiyi göstərilmişdir.

Yekunda dərsliklə iş gedir. **Ev tapşırığı:** Gündəlik həyatımızda haralarda, nə zaman hissə, hissəyə bölməyin bizə lazım olduğunu öyrənin.

**ŞAGİRLƏRDƏ YARADICI FƏALLIĞIN ARTIRILMASINDA
INKİŞAFETDİRİCİ TƏLİMİN ROLU**

ZÜLALƏ ASLANOVA,
psixologiya elmləri namizədi, dosent

CƏFƏR İBRAHİMOV,
pedaqoji elmlər namizədi, dosent

İbtidai siniflərdə təlim fəaliyyətinin inkişafetdirici xarakteri fikri fəaliyyətin necə qurulmasından asılıdır. Fikri fəaliyyəti həyata keçirmək üçün qarşıya sual qoymaq lazımdır. Düşünülmüş sual uşağı yaradıcı axtarışa səfərbər edir. Kiçikyaşlı məktəblilərin ümumi intellektual inkişafında onların müvafiq programlar üzrə bilik, bacarıq və vərdişlərə yiye-lənmələrində optimal səviyyədə təşkil olunmuş təlim fəaliyyətinin müstəsnə əhəmiyyəti vardır. Məlum olduğu kimi, ənənəvi təlim şagirdlərin idrak fəaliyyətini hafızə üzərində qurmağa üstünlük verdiyi haldə, yeni təlim texnologiyalarında təfəkkürün inkişafına daha böyük əhəmiyyət verilir.

Təfəkkür təlim materialının mahiyyətinin dərk edilməsinə və şüurlu surətdə mənimsənilməsinə imkan verir. Təfəkkür anlama prosesində özünü göstərir. Anlama təfəkkürün nəticəsi kimi təzahür edir. Şagirdlərdə təfəkkürün səviyyəsinin müxtəlifliyi onların anlama dərəcəsinin də müxtəlifliyi ilə nəticələnir. Anlanmanın dərəcəsi materialın əsas cəhətlərinin nə səviyyədə dərk edilməsi ilə ifadə olunur.

Program materialının tədricən mürəkkəbləşdirilməsi, daha mühüm cəhətlərinin şagirdlər tərəfindən dərk olunması onların təfəkkürünün inkişafına təkan verir. Dərsdə müəllimin izahatı, materialın səbəb və nəticə əlaqələrinin üzə çıxarılması bu prosesi daha da surətləndirir. Program materialının dərk edilməsi baxımından, yeni dərsin izahı zamanı bəzi qüsurlar (şagirdlərin səviyyəsinə uyğun olmayan misalların gətirilməsi, izahatın qeyri-ardıcılılığı olmaması və.s.) müşahidə edilir. Bu zaman müəllim diqqətli olmalıdır.

Məlumdur ki, təlim prosesində öyrədənin əqli, fikri yetkinliyi ilə yanaşı, öyrənənin özünümüşahidə, özünütəhlil, özünənəzarət, özünüdərk, özünütərbiyə istəyi, iradəsi də lazımdır. İradə hər bir şagirdin öz qarşısına fikri məqsəd qoymasından, əqli qüvvəsini cəmləşdirməsindən, dərketmədən və özünənəzarətdən başlayır. Şagirdlərin təlim materialını şüurlu dərk etmələri üçün onlarda möhkəm idraki maraq oyatmaq və təfəkkür fəaliyyətini gücləndirmək lazımdır. İnkişaf prosesi məhz təfəkkürün düzgün formalaşmasında özünü göstərir.

Biz öz tədqiqatımızda şagird təfəkkürün inkişafında anlayışların səmərəli mənimsənilməsinə xüsusi diqqət yetiririk. Anlayışların mənim-sənilməsi sadədən mürəkkəbə, konkretdən mücərrədə doğru gedir. Müəllim tapşırıq verərkən şagirdlərin qabiliyyətlərini, zəif və güclü cəhətlərini, və idrak imkanlarını nəzərə alaraq hər an onların qarşısında problem qoymalıdır.

Kiçikyaşlı məktəblilərdə fikri əməliyyatlar və təfəkkürün formaları qarşılıqlı vəhdətdə inkişaf edir. Əgər I sinif şagirdlərində təhlil prosesi forma və məzmunca hələ çox sadə şəkildə olmaqla əyani-əməli xarakter daşıyırsa, III sinifdə nisbətən mürəkkəb xarakterə malik olur. Prof. Ə. Qədirovun tədqiqatları göstərir ki, kiçikyaşlı məktəblilər təhlili yalnız əyani-əməli planda deyil, əqli planda da apara bilirlər. Təhlillə yansi, onlarda tərkib də inkişaf edir. Tərkib prosesində şagirdlər ayrı-ayrı hadisələri, əlamətləri birləşdirib, tam şəkildə öyrənirlər.

Müqayisə əməliyyatı prosesində şagird fakt və hadisələr, eləcə də obyektlər arasında oxşarlığı müəyyən edir, onları tutuşdurur və fərqli cəhətlərini müəyyənləşdirir. Belə dəyərli funksiyani nəzərə alaraq ondan bütün təlim metodlarının tərkibində istifadə olunur.

Kiçikyaşlı məktəblilərdə konkretləşdirmə əməliyyatı da inkişaf edir. Ümumiləşdirilmiş biliklərdəki mühüm əlamətləri digərlərindən ayırmak lazımdır. Bundan başqa, ümumiləşdirmə zamanı məfhumlar yaradılır, cisim və hadisələrin mühüm cəhətləri nəzərə alınır. Ümumiyyətlə, təlim fəaliyyəti prosesində ümumiləşdirmə konkretləşdirmə ilə vəhdətdə inkişaf edir. Konkret material mənim-sənilərkən qayda və qanunlar konkret misallarla müşaiyət olunur. Təlim prosesində mühüm fikri əməliyyat olan təsnifetmə də inkişaf edir, lakin kiçikyaşlı məktəblilərdə bu, daha çox qavrayışa istinadən baş verir və xarici əlmətlərdə öz əksini tapır.

Prof. Ə. Əlizadə öz yazılarında inkişaf və təbiyəni bu günün başlıca məsələsi kimi ön palana çəkmişdir. O, inkişafda təhlil-tərkib qabiliyyətinin formalasdırılmasının əsas məsələ olduğunu qeyd edir. Təlim və inkişaf anlayışı bir-biri ilə sıx əlaqədardır. Əgər uşaqların inkişaf səviyyəsi yüksək olarsa, təlim prosesinə də öz müsbət təsirini göstərər. Əgər təlim prosesi şagirdin təfəkkür imkanlarının inkişafına stimul yaradırsa, deməli, onun ümumi inkişafında irəliləyiş vardır.

Müasir dövrdə psixoloq və pedaqoq alımların yekdil fikri budur ki, şagirdlərdə təlim zamanı fikri fəaliyyətin başlanması üçün problemsituasiya yaradılmalıdır. Problemi həll etmək üçün mövcud şəraiti təhlil etmək, məsələnin həllinin düzgün variantını tapmaq lazımdır. Bu, hafızə və təfəkkürü inkişaf etdirir. Bütün bu proseslərin əsas təşkilatçısı müəllimdir. Şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün dərsliklərlə yanaşı, müəllimin seçdiyi metodik priyom, onun pedaqoji qabiliyyəti və insani keyfiyyətləri də çox mühüm amillərdəndir.

Kənd məktəblərində apardığımız müşahidələr və müsahibələr göstərir ki, bir çox müəllimlər on illiklər ərzində necə işləmişlərsə, yenə də elə işləyir, innovativ faydalılığı sübuta yetirilmiş interaktivin metod və pryomlara az meyl edirlər. Bu gün zaman və insanlar sürətlə dəyişir, programlar və dərsliklər yeniləşir. Son illərdə dərslərdə istifadə olunan interaktiv təlim metodları və priyomlardan istifadə olunur. Son illərdə istifadə olunan yeni təlim texnologiyaları müəllimin öz üzərində daha çox işləməsini və yaradıcı axtarışlar aparmasını tələb edir.

Təhsil islahatı sahəsindəki yeniliklər kurikulum, innovasiyalar, qabaqcıl təcrübələr, yeni nəsil dərsliklər, təlimdə yeni informasiya texnologiyalarından istifadə və s. məsələlər pedaqoji mətbuatda müntəzəm dərc olunur. Bununla belə, böyük müəllimlər ordusu olan ölkəmizdə abunə yazılmadıqlarına görə 2008-ci ildə «Azərbaycan məktəbi» və «Məktəbəqədər və ibtidai təhsil» jurnalının hər biri 1000 nüsxədən az tiracla çap olunmuşdur. Əlbətdə bu, təessüf doğurur.

«Müasir dərs» dedikdə nə nəzərdə tutulur? Bu mövzuda elmi nəşrlərdə eləcə də «Məktəbəqədər və ibtidai təhsil» jurnalının səhifələrində ara-sıra məqalələr verilir, lakin unutmaq olmaz ki, bu anlayışın əsasını 1970-ci ildə akademik M. Mehdiyadənin «Müasir dərs haqqında» mövzusunda kitabı təşkil edir. Göstərilir ki, «Müasir dərs bugünkü dərs demək deyildir. Çox vaxt müasir dərs dedikdə, onu müasirləşdirmək kimi başa düşülür. Dərs, özünün elmi-nəzəri səviyyəsinə görə müvafiq elm sahəsinin (Azərbaycan dili, tarix, fizika, kimya və s.) ən yeni ugurlarını eks etdirməlidir, lakin müasir dərs anlayışının belə izahi birtərəfli olardı. Dərs, ilk növbədə, pedaqogika, psixologiya sahəsində çalışan alımların ən yeni ugurlarına söykənməlidir. Başqa sözlə, dərs təkcə özünün elmi-nəzəri səviyyəsinə görə deyil, həm də yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olur.

Bu da məlumdur ki, təlim metodları və priyomlarının biri digəri ilə əlaqəlidir. Əsas məsələ müəllimin bu metod və priyomlardan vaxtında səmərəli və bacarıqla istifadə etməsindədir. Bütün bunların müsbət nəticələri şagirdlərin mənimsemə səviyyəsində müşahidə olunur. Ənənəvi təlim metodlarında, yəni orta bilik səviyyəsinə istiqamətlənən dərsdə müəllim şagirdlərin yaradıcılıq imkanlarını üzə çıxara bilmir. Yetirmənin düzgünlüyü vaxtında müəyyənləşdirilməyəndə daha böyük pedaqoji və psixoloji səhvlərə səbəb olur.

Kiçik yaşlardan uşaqlarda idrak tələbatı özünü göstərir. Hələ məktəbəqədər yaş dövründə «Nədir?», «Niyə?», «Nə üçün?», «Necə?» və s. kimi sualları tez-tez eşitmək olar. Bu həvəs sonra ibtidai siniflərdə təlim zamanı da özünü göstərir. Müəllim şagirdləri maraqlandıran məsələlərə geniş yer verməklə, onları tədricən mütaliəyə cəlb etməklə, həyatı məsələlər üzərində düşündürməklə, müstəqil fikir yaradıb öyrənmək həvəsini gücləndirə bilər. Bu zaman idrak maraqları mühüm əhəmiyyət kəsb edir. Belə ki, maraqlı şagirdin müəyyən sahəyə seçici münasibətində özünü

göstərir. Getdikcə həmin maraq inkişaf edərək şagirdin təlim fəaliyyətinin daxili bir stimuluna çevirilir.

İbtidai siniflərdə xarici stimullar da mühüm rol oynayır. Təlim zamanı maraqlı faktlar, oyun ünsürləri, dərsin emosional təşkili bu cür stimullardır. Müəllim və valideynin xoş sözü, şagird yoldaşlarının tərifi onu daha yaxşı oxumağa, səyələ çalışmağa ruhlandırır. Şagird öyrənmənin səmərəli yollarına yiyələndikcə, qarşıya çıxan təlim çətinliklərini öz gücü ilə aradan qaldırıqca, daha da həvəslənir, daha çox uğur qazanır.

Müasir təlim texnologiyalarında biliyin hazır şəkildə verilməsi qəbul olunmur. Şagirdi düşündürmək, nəticə çıxarmaq bacarığı formalaşdırmaq, mənimsemə prosesini təffəkkürün fəal işi ilə əlaqələndirmək tələb olunur.

Məktəbdə müəllim-şagird münasibətləri, ünsiyyət, şagirdlərlə işin təşkili, hər bir şagirdin fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi və s. işlərin ağırlığı və məsuliyyəti müəllimin üzərinə düşür. Müəllim şagirdlərdə yüksək əqli-mənəvi keyfiyyətlər tərbiyə etməklə, təlim prosesində müvəffəqiyyət qazanır. Şagirdlərə münasibət, dərsə münasibətdir; şagirdlərin qiymətləndirilməsi elə müəllimin qiymətləndirilməsidir.

Ə də b i y a t

1. Təhsil Şurası son illərdə görülmüş işləri dəyərləndirdi. «Azərbaycan məktəbi», №4, 2008. s. 37-38.
2. İsmayılov İ. Təlimdə yeni informasiya texnologiyaları vasitələrindən istifadənin didaktik əsasları. «Azərbaycan məktəbi», 2008. №2 s. 44-51.
3. Şirinova Ş. Müasir dərsə verilən tələblər. «İbtidai məktəb və məktəbəqədər tərbiyə», 2007, №1, s.72-74.
4. Aslanova Z., İbrahimov C. İnkişafetdirici təlim konsepsiyasının mahiyyəti. «İbtidai məktəb və məktəbəqədər tərbiyə», 2007, №1 s.90-94.

Р е з ю м е

В современном этапе качество образования превратилось в словный показатель развития нового общества.

В статье анализированы многочисленные параметры, детерминирующие качество образования, группу характеристик моделей его эффективного управления. Даны результаты научно-методических, психолого-педагогических наблюдений.

S u m m a r y

The quality of education has been turned to the main indicator of development of society in modern period. In the article are analyzed the parameters of indicators of quality of education.

ALTIYAŞLILARIN QABİLİYYƏT VƏ İSTEDADINİN İNKİŞAF ETDİRİLMƏSİNDE BAŞLICA AMİLLƏR

NURLANƏ MƏMMƏDOVA,
Təhsil Problemləri İnstitutunun elmi işçisi



Böyüməkdə olan nəslin təlim-tərbiyəsi, ləyaqətli vətəndaş, yetkin şəxsiyyət kimi formallaşması bütün dövrlərdə müəllim və valideynlərin, bütövlükdə cəmiyyətin arzuladığı, diqqət yetirdiyi problemlərdəndir. Təbii olaraq ilk növbədə xüsusi əhəmiyyət verilən məsələlərdən biri də hələ kiçik yaşlarından uşaqlarda qabiliyyət və istedadın aşkar çıxarılması, inkişaf etdirilməsi ilə bağlıdır. Təbiət hər kəsə qabiliyyət bəxş edir. Onu vaxtında müəyyənləşdirib, inkişaf etdiridikdə qabiliyyət istedada çevrilir, şəxsin özü, eləcə də cəmiyyət bundan çox şey qazanır. İstedad isə hər kəsdə olmur. Bir çox hallarda istedada xüsusi diqqət

yetirmədikdə o, itir, yox olur.

Qabiliyyət və istedadın öyrənilməsi və inkişaf etdirilməsi üçün ən optimal vaxt və şərait 5-6 yaşlarda yaranır. Belə ki, fəaliyyət növü dəyişir, uşaq kollektiv həyatında öz imkanlarını inkişaf etdirmək üçün münbit şəraitə düşür, sürətlə dəyişir, onda bacarığını nümayiş etdirmək marağın artırır.

Altiyashlı uşaqın ahəngdar inkişafı bilavasitə onun bacarığı, qabiliyyəti ilə bağlıdır. O, bu və ya digər fəaliyyət növünə yararlı olduğunu müəyyən edir. Onun şəxsiyyətinin özəlliyi fəaliyyətində yüksək nailiyyətləri təmin edir.

Sensor (əşyaların, onların zahiri əlamətlərinin dərk olunması) və intellektual bacarığı özündə birləşdirən idraki qabiliyyət bunlara aiddir. İntellektual qabiliyyət biliklərin, işarələr sisteminin nisbətən asan və məhsuldar şəkildə mənimşənilməsini, bu və ya digər əşyalar üzərində əməliyyat aparılmasını təmin edir.

Uşaqda idraki qabiliyyətlər müxtəlif əşyaların dərk ediməsi zamanı göstərdiyi həssaslıq vasitəsilə üzə çıxır: məsələn, əşyaların xarakterik əlamətlərinə görə ayrı-ayrı qruplara bölünməsi, onlar arasındakı fərqlər, mürəkkəb vəziyyətdən baş çıxarmaq, sual vermək, nitqdə məntiqi-qrammatik konstruksiyalardan (səbəb-nəticə, müqayisə və s.) inamla istifadə, müşahidə qabiliyyəti, zehni fəaliyyət və s. Bu qabiliyyətlərin inkişaf etməsi

üçün ilk növbədə zehni işə maraq olmalı, gərginlikdən, yorğunluqdan çəkinmə hissələri istisnalıq təşkil etməlidir.

6 yaşdan etibarən xüsusi istedad tələb edən bacarıqlar (məsələn, musiqi duyumu) inkişaf edir.

Musiqi duyumu ahəngi hiss etməklə, musiqiyə emosional münasibət bildirməklə və onu incəliklə, ustalıqla fərqləndirərək anlamaqla yaranır. Musiqi qabiliyyətinin olması ilk növbədə uşaqda səslərin düzgün, ahəngdar dərk edilməsindən xəbər verir. Yaxşı inkişaf etmiş musiqi-ritm duyğusu, səsləri yaşamaq, musiqi ritminin emosional ifadəsini hiss etmək, axırincısını olduğu kimi təkrarlamaq bacarığı tələb edir. B.M.Teplova görə bütün bunlar kompleks şəkildə musiqi qabiliyyətinin göstəriciləridir. Musiqi qabiliyyətli uşaqlar eyni zamanda rəqs obrazının tamaşaçıya çatdırılması tərzi ilə, hərəkətlərinin sərbəstliyi ilə (onları musiqinin ritmlərinə uyğunlaşdırması, vaxtında və yerində ifa etməsi), təşəbbüsleri ilə fərqlənirlər.

Musiqi qabiliyyəti daha erkən dövrlərdə də üzə çıxa bilər. Bəzi altyaşlılarda bu, hələ də üzə çıxmamış qalır, lakin belə uşaqları dərhal musiqi sahəsində bacarıqsız olanlar sırasına daxil etmək olmaz. Təcrübə göstərir ki, musiqi qabiliyyətinin inkişaf gedişi hər bir insanda fərdidir. Bəzi uşaqlarda musiqi qabiliyyətinin zəif inkişafı digər bacarıqların yaranmasını ləngidə bilər. Əlbəttə, uşaq musiqi fəaliyyətinə cəlb olunubsa, bu ləngimənin aradan qaldırılması digər qabiliyyətlərin də inkişafına səbəb ola bilər.

Bir çox altyaşlılarda təsviri fəaliyyətə meyl yaranır. Onlar görmənin «kəskin» nöqtəsindən çıxış edir, parlaq ifadə tərzi, dünyanın rəngarəng boyalı fantaziyalarla yaddaşlarına həkk olunması və əl hərəkətləri ilə öz ifadəsini tapmasına görə fərqlənirlər. Təsviri istedadın inkişafı zamanı uşaqda nəinki «sədaqətli» gözlər və bacarıqlı əllər yetişməli, həm də uşaqın təssübkeş, xeyirxah bir istiqamətdə formalaşmasına fikir vermək lazımdır.

Uşaqın göz açdığı mühitdə söz yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Artıq 6 yaşdan etibarən uşaqların şifahi yaradıcılığında ədəbi qabiliyyətin izlərinin görünməsinə baxmayaraq, ədəbi qabiliyyətin fəal inkişafı isə məktəb həyatının bir qədər sonrakı mərhələsində baş verir.

6 yaşı tamam olmuş uşaq özündən nağıllar, şeir və hekayələr quraşdırır. Onların ədəbi yaradıcılıq məhsulları, formaca olduğu kimi, məzmunca da sadədir, təqlididir, lakin ümumilikdə uşaqın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. L.S.Viqotski yazır ki, uşağa yazılıçı kimi baxmaq yanlış və ədalətsiz olardı; onun söz yaradıcılığı ən azı öz «müəlliflik» qabiliyyətinin əhatə dairəsini genişləndirməsi üçün lazımdır.

Həyatın ilk çağlarında bədii ədəbiyyata qəlbən bağlılığı, poeziyadan zövq almağı uşaqa təlqin etmək lazımdır.

6 yaşda qabiliyyətin daha bir növü bədii səhnə yaradıcılığı üzə çıxır. Bu istedadın inkişafı üçün kukla teatri, oyuncaqların stolüstü səhnəcisi, nağılların, təmsil və şeirlərin səhnələşdirilməsi, meydan teatrları təşkil olunur.

Altiyaşlılarda bəzi təcrübi istedadada və bacarığa da rast gəlmək mümkündür. Bu qabiliyyətə malik olan uşaqlar oyunun təşəbbüskarı kimi çıxış edir, rolları iştirakçılar arasında bölüşdürürlər, digərlərinin oyununu qiymətləndirir, oyunun süjetini dəyişdirməyi bacarırlar.

Quruculuq qabiliyyəti əşyanın elementləri arasında məsafəni düzgün, asanlıqla müəyyən edib quraşdırarkən dayaqverici hissələri, kəsişmə nöqtələrini, mühüm hissələri düzəldərkən, texniki-quruculuq məsələlərinin həllində dəyişikliklər irəli sürərkən meydana çıxır. Bu, ən çox oyun üçün lazım olan qurğuların inşası zamanı hiss olunur – işin kontur, sxem, qaydalar və ideya əsasında getməsi, konstrukturla təcrübə buna əyani sübutdur.

Şəxsiyyətin hərtərəfli formalaşmasında yaradıcılığın rolü böyükdür. O qədər böyük ki, şəxsiyyətə mükəmməl istedad kimi baxmağa əsas verir, fəaliyyətin ən müxtəlif növlərində uğurlu addımlar atmağa imkan yaradır. Altiyaşlılarda yaradıcılığın hansı istiqamətdə inkişaf edib formalaşması tərbiyəçilərin, müəllimlərin, valideynlərin övladlarının yaradıcılıq qabiliyyətinin inkişafına diqqətindən, stimul vermələrindən asılıdır. Bu baxımdan uşaqlarda ətraf aləmə maraq oyatmaq, onu dərk etməyə səvq etmək, yaradıcılıq proseslərini düzgün məcraya salmaq vacibdir.

Həyatda yaradıcılıq fəaliyyətinə qəlbən vurulmuş tərbiyəçilər və müəllimlərlə rastlaşmaq uşaqlar üçün necə də əvəzolunmaz fürsətdir!

Uşaqların bədii fəaliyyətdə nə kimi göstəricilərə əsaslanaraq yaradıcılıq işlərinin olub-olmamasına qərar verə bilmək pedaqoqlar üçün çox vacibdir. Bu, bir tərəfdən uşaqların ahəngdar inkişafı üçün vacibdir, digər tərəfdən təlim-tərbiyə işinin səmərəli təşkilinin mühüm amilidir.

Uşaqların qabiliyyətlərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün nəzərə alınmalı olan başlıca keyfiyyət və xüsusiyyətlər hansılardır?

I. Uşaqların yaradıcılığa münasibətini xarakterizə edən göstəricilər: duyuş və təəssüratlarının səmimiliyi, ürəkdən gəlməsi; səvqə fəaliyyətə qoşulma; könüllü cəhdlərinin fəallaşması; təsvir olunan şərti vəziyyət və hadisələrə maraq və meylin yaradılması; yaradıcılıq tapşırıqlarının uğurla yerinə yetirilməsinə yol açan xüsusi bədii istedadın üzə çıxarılması və inkişaf etdirilməsi

II. Yaradıcılıq fəaliyyətinin keyfiyyət göstəriciləri: tanış materialın tamamlanması, əvəz olunması, variasiyası: onda bir sıra dəyişikliklərin aparılması; artıq mənimsənilmiş köhnə elementlərin yeni ahəngə uyğunlaş-

dirilması; təzələnməsi, tətbiq edilməsi; tapşırığın daha yaxşı yerinə yetirilməsi üçün sərbəst axtarışlar, sinaqlar, keçirilməsi; köhnə yollar kifayət etmədikdə yenilərinin tapılması; reaksiyaların cəldliyi, hərəkətlərdə çəviklik, yeni şəraitə tez və asanlıqla adaptasiyası; yaradıcılıq tapşırıqlarının həlli üçün orijinal yolların tapılması.

III. Uşaq bədii yaradıcılığının məhsuldarlıq keyfiyyətinin göstəriciləri: obrazların şəkillərdə, dramatik oyunlarda real əks olunması üçün oxşar ifadə vasitələrinin tapılması; öz münasibətinin ifadəsi və həyata keçirilməsində özünəməxsus seçim tərzi; uşağın yaradıcılıq məhsullarının sadə bədii standartlara cavab verməsi.

Kiçikyaşlı məktəblilərin bacarıqları formallaşarkən bir cəhəti də nəzərdən qaçırmamalıdır. Nadir hal deyil ki, bir neçə nailiyyəti ilə məktəbə qədəm qoyan uşaq tezliklə keçmiş məziiyyətlərindən məhrum olur, istedadı sanki sönürlər. Nəyə görə? İnkişafa nə mane olur?

Əlbəttə, səbəblər müxtəlif ola bilər, lakin daha çox rast gəlinənlərdən biri uşaqlarda əməksevərliyin, hövsələnin və israrlılığın olmamasıdır. Bunlar tərbiyədə çatışmazlıqlara yol açır. Uşaqlarda qabiliyyət və istedadın fərdi imkanlarını tədqiq edən rus psixoloqu N.S.Leytes belə bir nəticəyə gəlir ki, əməyə, zehni işə olan meyl, həvəs deyil, həm də çoxlarında müvəffəqiyyətin keyfiyyətini müəyyən edən fərdi-psixoloji xüsusiyyətdir.

Bəzi uşaqlarda istedad erkən yaşlardan yaranır. Belə uşaqlara münasibət nəcər olmalıdır? Uşağın istedadını inkişaf etdirmək tələb olunur. Rəssamlıq istedadı olan bir uşaq sinifdə (qrupda) digərlərinə verdiklərindən daha çətin tapşırıqlar verərkən, onların işlərinə daha yüksək tələblər qoyarkən, digərlərinə kömək etmək cəhdlərini alqışlayarkən müəllimlər və tərbiyəçilər çox düzgün hərəkət etmiş olurlar. Uşağın artan maraqlarını dəstəkləmək lazımdır, lakin onlardan uşağın simasının digər cəhətlərini bir araya toplayan vasitə kimi istifadə etmək, inkişaf meyllərini birtərəfli qurmaq olmaz. Maraqlarda dominantlıq şəxsiyyətin hərtərəfli inkişafında başlıca funksiyani yerinə yetirməlidir.

Uşağın istedadına böyüklerin düzgün olmayan münasibəti onda mənfi keyfiyyətlərin (təkəbbürlülük, dikbaşlıq, söhrətpərəstlik, egoizm və s.) böyük bir toplu halını alması ilə nəticələnir. Bu keyfiyyətlər həm uşaq, həm də ətrafdakılara xoş olmayan amillərə, şəxsiyyətin keyfiyyətinə çevrilə bilər.

Uşağın istedadı heç də həmişə üzdə olmur. Elə hallar olur ki, onu axtarmaq, tapıb üzə çıxartmaq lazımlı olur. Çox vacib olduğuna baxma yaraq bu, elə də asan iş deyil, çünki hər bir insan maraqlarının düzgün müəyyən edilməsi və qabiliyyətinin inkişafı zamanı bir və ya bir neçə fəaliyyət növündə bacarıqlı olduğunu bürüzə verə bilər. Kiçikyaşlıların daxili dünyasını, meyllərini, maraqlarını öyrənmək, fəaliyyətin müxtəlif

növlərinə olan imkanlarını, gücünü müəyyən etmək lazımdır. Bu, uşağın daha çox qabil olduğu bilik sahəsini, fəaliyyət növünü aşkar etməyə yardımçı olar, hər bir uşaqda istedadın inkişaf etməsi üçün eyniyönümlü metodlar tapmağa imkan yaradır.

Uşaqların maraq dairəsinin, bacarıqlarının öyrənilməsində bütün qüvvələr birləşdirilməlidir. İstər müəllim, istər tərbiyəçi, istərsə də valideynlər heç bir vəchlə bu işə laqeyd, soyuq yanaşmamalıdır. Onlardan hər birinin uşağı müxtəlif şəraitdə, müxtəlif fəaliyyət növlərində izləmək imkanı var. Hər kəs öz müşahidələrini digərləri ilə bölüşməli, nəticələri birlikdə müzakirə etməlidir. O zaman tərbiyə prosesində iştirak edən hər bir böyüyün baxışlarının sərhədi genişlənər, uşağın siması isə tam şəkildə üzə çıxar.

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN KOLLEKTİVƏ ADAPTASIYA OLUNMALARINDA MÜƏLLİMİN ROLU

KƏMALƏ MƏMMƏDOVA,

Nərimanov rayonundakı 45 nömrəli orta məktəbin müəllimi



I sinif uşaqların həyatında ən böhranlı mərhələlərdən biridir. Onlardan çoxu üçün məktəbə daxil olmaq streslə müşahidə olunan emosional vəziyyətdir: adət etdikləri stereotiplər dəyişilir, psixi-emosional gərginliklər artır. Əksər uşaqlarda sonrakı illərdə çalışmaq həvəsi və işin öhdəsindən gəlmək bacarığı məhz ilk təhsil ilində gedən adaptasiyadan asılı olur.

Məktəbə daxil olarkən şagirdə bir sıra amillərin kompleksi təsir edir: valideynlərin qarşılıqlı münasibətləri, pedaqoqun şəxsiyyəti, sinif kollektivi, rejimin dəyişilməsi, hərəki fəallığın adət olunmamış uzunmüddətli məhdudlaşdırılması, yeni, heç də həmişə öyrəşmədikləri öhdəliklərin meydana gəlməsi.

Uşaq orqanizmində fizioloji adaptasiya avtomatik keçirsə, sosial-psixoloji adaptasiya başqa cür həyata keçir, o, özünü fəal uyğunlaşma şəraitində reallaşdırır. Söhbət uşağın məktəbə adaptasiyasından gedirsə, onu yadda saxlamaq lazımdır ki, bu proses birtərəfli baş vermir, uşağa nəinki yeni şərtlər təsir edir, hətta o özü də çalışır ki, sosial-psixoloji durumunu qaydaya salsın. Onun «üzərində qurulmaq» istəmir, onu öz üstündə qurmağa cəhd edir. Digər tərəfdən, müəllimin özü üçün də mütləq yeni

şagirdlərlə qarşılıqlı əlaqə yaratmaq vacibdir. Bir-birinə uyğunlaşma prosesi çox uzun çəkir, müəllim üçünsə bu, bir qədər yüngül keçir, yalnız ona görə yox ki, o, yaşca böyük və müdrikdir, ona görə ki, uyğunlaşma prosesi ona tanışdır. Hələ ilk ünsiyyət dəqiqlərindən etibarən ayrı-ayrı uşaqların hərəkət və davranışlarında, nitq və təfəkküründəki konkret təzahür formaları təcrübəli müəllimin nəzərindən yayılmışdır və bu formalar uşağın daxili aləmi, onun ümumi bilik səviyyəsi, düşünmə tərzi, məktəbə hazırlığı haqqında müəyyən məlumat əldə etməyə imkan yaradır.

Yenice təşkil olunmuş siniflərdə hələ ilk saatlardan, etibarən məktəbə tam hazırlıqlı uşaqların rəftar və davranışlarında müsbət əlamət və keyfiyyətlər eks olunur. Belə uşaqlarla yanaşı bəzən elə uşaqlara da təsadüf edilir ki, onları uzun müddət kollektivə, məktəb həyatına, təlim prosesinə uyuşdurmaq çətinlik törədir. Belələri bəzən öz hərəkət və davranışları (yeməsi, icazəsiz bayır çıxmazı, yuxulaması, oyuncaqla oynaması və s.) ilə məşgələlərin normal gedişinə mane olurlar.

Bəzən dərsin ortalarında heç bir icazə almadan çantasını yiğisdirib, sakitcə qapıya doğru yönələn, müəllimin «Bala, hara gedirsən?» sualına «Evimizə, daha bəsdir» cavabını verən uşaqlara da rast gəlmək olur.

Uşağın məktəbə psixoloji adaptasiyasının əsasını sosial mühit təşkil edir. Müəllimin uşağa olan münasibəti gələcək məktəb fəaliyyətində uşağın müvəffəqiyyətini təmin edir. Bu, həm də onun həmyaşidləri arasında öz mövqeyini nə dərəcədə möhkəm qoruyub-qorunmamasından asılıdır. Fəal və təşəbbüskar uşaq liderə çevrilir, yaxşı oxumağa başlayır, sakit və üzüyola şagird işə başqaları tərəfindən idarə olunur, könülsüz, yaxud da istəyərəkdən oxuyur.

Məlumdur ki, uşağın ilk sosial təlabatlarından biri ünsiyyətə olan tələbatıdır. Həm də belə bir zəruri təlabat uşaqda erkən əmələ gəlir. Belə ki, uşaq anadan olandan bir ay sonra, yəni ikinci ayda yaxınlaşan adının sıfətini gördükdə onda canlanma reaksiyası özünü göstərir.

Uşaqlarda yaşılı adamlarla ünsiyyət təlabatı yeddi yaşa qədər bir neçə mərhələdən keçir:

- birinci mərhələdə diqqət və xoş rəftara güclü təlabat özünü göstərir;
- ikinci mərhələdə yaşılı adamlarla oynamaq, əylənmək təlabatı birinciə əlavə olunur;
- üçüncü mərhələdə uşağa hörmətlə yanaşmağa təlabat əlavə edilir;
- dördüncü mərhələdə ətrafdakılarla qarşılıqlı anlaşmaya olan ehtiyac özünü qabarlıq şəkildə göstərir.

Amerikalı həkim Bendjamin Spok haqlı olaraq göstərir ki, hər bir uşaq əzizlənməsini istəyir, istəyir ki, üzünə gülsünlər, onu sevinclə qarşısınlar, xoş, mehriban danışınlar, oynasınlar, sevşinlər, mehriban olsunlar. Əzizlənmə və sevgidən məhrum olan uşaq böyüdükdə onda soyuqluq,

biganəlik artır. Buna görə də məktəbin şagird kollektivində də müsbət psixoloji iqlimin yaradılması yalnız tərbiyə işini asanlaşdırır, həm də uşaqların əlverişli emosional mühitdə formalaşmasına, onlarda müsbət keyfiyyətlərin inkişafına yaxından kömək edir. Şagird kollektivi daxilində şəxsiyyətlərarası münasibətlərin qarşılıqlı kömək, xeyirxahlıq axarında cərəyan etməsinə səbəb olur. Bununla bərabər, şagird kollektivində müsbət psixoloji iqlimin, əlverişli psixoloji şəraitin, müsbət emosional mühitin olması nəinki onların birgə münasibətlərinə, ən başlıcası, kollektivdə emosional atmosferin yaranmasına ciddi təsir göstərir.

Təcrübə göstərir ki, uşaq qarşılaşdığı çətin vəziyyətdən çıxmaya üçün bir sıra hərəkət edir: dırnaqlarını, saçını çeynəyir, əlini oynadır, qulaqlarını dartır, burnunu qurdalar, ayaqların yerə vurur, gözlərini «döyür», kipriklərini tez-tez qırır, çiyinlərini çekir və s. İlk zamanlar bu hərəkətlər davranış gərginliyini aradan qaldırmağa kömək edir, lakin bu hərəkətləri uşağa qadağan etdikdə gərginliyi artırmış olarıq və o stres vəziyyətə düşə bilər. Məhz ona görə də belə hərəkətlərin qarşısını tədricən almaq, onları yavaş-yavaş uşağı başa salmaqla tərgitmək lazımdır ki, bu hərəkətlər möhkəmlənib avtomatlaşdıqda zərərli vərdişi və adətlərə çevriləməsin.

Təcrübəli müəllim öz şagirdlərinin nöqsanlarını müntəzəm izləməli, daim düzəltməyə səy göstərməli, uşaqlarda qarşılıqlı hörmət və yardım inkişaf etdirməyə çalışmalıdır.

Uşaqın məktəbə adaptasiyası prosesində müəllim bilməlidir ki, çox şey sinfin şəraitindən asılıdır. Uşaq özünü sinifdə maraqlı mühitdə, rahat, təhlükəsiz hiss etməlidir. Qarşılıqlı əlaqə zamanı müəllim uşaqların qayğısına qalmalı və seçmə məşğələlər təşkil etməlidir ki, uşaqlar məktəb həyatına tez alışınlar, yeni sosial mövqelərini dərk etsinlər.

Ailədə həmyaşidləri ilə ünsiyyətdən məhrum olan uşaqlar başqalarının maraq və ehtiyaclarını nəzərə ala bilmirlər. Ailənin yeganə övladları məktəbdə həmyaşidlərinin güzətsiz münasibəti ilə rastlaşanda, diskomfort keçirirlər. Üstəlik müəllim onlarla dil tapa bilməyəndə və ya çox tələbkar olanda mənfi emosional halət yaşayan belə uşaqlar bir müdətdən sonra məktəbə, kollektivə adaptasiya olmur, məktəbə getmək istəmir, evdə, ailədə, böyükələr dünyasında sığınacaq axtarırlar. Belə uşaqlar gələcək həyatlarında da ünsiyyət prosesində problemlər yaşayırlar.

Çoxuşaqlı ailələrdə isə oynamamaq üçün uşaqın yoldaşı var. Güzəştə getməyən və ya güzəşt tələb edən, özünün təlabatlar maraqlarını olan böyük və ya kiçik bacı və qardaşlar tərbiyəçi rolunda çıxış edirlər. Onlar emosional – hissi tellərlə xüsusi uşaq dünyası yaradırlar. Çoxuşaqlı ailələrdə uşaqlar bölüşməyi öyrənirlər. Onların bölüşdükələri heç də təkcə maddi nemətlər yox, həm də valideynlərinin diqqəti, məhəbbəti, qayğısıdır.

Müəllim, hər şeydən əvvəl, təlim şəraitində uşaqlara fərdi yanaşılmalıdır. Bu, uğursuzluqlardan yan keçməyin ən səmərəli yoludur. Təlim prosesinin düzgün təşkili üçün özünəməxsus fərdi yanaşma tərzinin axtarılması ondan ibarətdir ki, hər bir iştirakçının təlim çətinliklərini nəzərdən keçirməyə, onların təzahürünün qarşısını almağa, zərərli keyfiyyətlərin inkişafını ləngitməyə imkan versin. Fərdi yanaşmanın empirik yolları bu problemləri həll etməyə, təlim tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş materialı mənimşətməyə müvəffəq ola bilmir. Yaradıcılıq qabiliyyətlərinin inkişafında çətinliklər yaranır. Uşaq müxtəlif şəraitdə, müxtəlif məzmunda tətbiq olunan təlim tapşırıqlarına müvafiq olaraq öz fərdiliyinə, qabiliyyətlərinə xas olan universal fəaliyyət vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.

Fərdi yanaşmanın şərtləri çoxdur. Bu metod hazırda pedaqoji princip səviyyəsində qəbul edilməkdədir. Bunun üçün bir sıra şərtlər təmin olunmalıdır:

- pedaqoji prosesə sağlam düşüncə tərzi ilə yanaşıldıqda; tərbiyəçi (müəllim) fərdiliyin təbiəti, dəyişməsi, hansı səviyyədə dəyişməsi, yaxud dəyişməməsi haqqında kifayət qədər nəzəri biliklərə malik olduqda;
- uşağın fərdi xüsusiyyətləri haqqındaki elmi biliklərlə tərbiyəçinin özünün fərdi yanaşma təcrübəsi arasında yeni əlaqə imkanı yaradıldıqda;
- hər bir təlim situasiyasında təzahür edən yeni keyfiyyətlərin psixoloji təbiətini müəyyənləşdirərək qarşılıqlı təsir vasitələri seçmək mümkün olduqda;
- hər bir situasiyada təlim fəaliyyətinin fonuna daha tez və asan yiğilan çevik, yaradıcı, iradi keyfiyyətlərindən istifadə etdikdə;
- müxtəlif əsəb sistemində malik olan uşaqları qruplaşdıraraq onlar üçün münasib təlim şəraiti yaratdıqda.

İlk növbədə əsəb sisteminə malik uşaqlar üçün yaradılmalı olan təlim şəraitinin şərtlərini nəzərdən keçirək:

- fiziki imkanı zəif olan, iş qabiliyyətini tez itirən, diqqətsiz, səhvələr buraxan, materialı pis mənimşəyən uşaqlar üçün fasiləli, mərhələli təlim;
- təhliletmə, ümumiləşdirmə, təsnifləşdirmə və qruplaşdırma bacarığı zəif olan uşaqlar üçün sadələşdirilmiş təlim;
- refleksivlik bacarığı zəif, sanqvinik və xolerik tipli, əsəbi, ərköyüñ, ekoist uşaqlar üçün məsuliyyətli, əsəb-psixi, emosional gərginlik tələb edən, müstəqil, yaxud az nəzarətlə kifayətlənən mərhələli təlim;

- refleksivlik bacarığı normal, lakin melonxolik, fleqmatik tipli, qapalı, təlimə maraqsız yanaşan, yeni bilikləri mənimsəməyə meyl göstərməyən uşaqlarla fraqmental təlim (oyunda təlim elementlərindən istifadə).

Əgər müəllim psixoloji metodika və oyunlardan istifadə etsə, sinifdə könüllü ovqat və əməli durum yaranar, uşaqlar bir-birinə tez alışar və dostlaşarlar. Dərs zamanı uşaq başqa həmyaşıdlarından ünsiyyət qurmaq yollarını öyrənməyə çalışır. Məktəbdə özünü aparmaq qaydalarını öyrənir, yoldaşları ilə əlaqə yaratmağın labüdüyüünü anlayır, bununla yanaşı, müəllim onlara izah etməlidir ki, öz enerjilərini zərərli işlərə sərf etmədən faydalı istirahət edə bilərlər.

Mətbəbdə tədrisin birinci ayında müəllim müxtəlif yollarla bu sualları müzakirə etməlidir:

- Sənin həyatında məktəbə gələndən sonra nə baş verdi?
- Məktəbli olmaq nə deməkdir?
- Nəyə görə oxumaq lazımdır?
- Məktəb həyatında hansı qaydalar və şərtlər var?
- Məktəbdə bizim sinif, yeməkxana, tualet, həkim otağı və başqaları harada yerləşir?
- Dərsdə və sinifdə özünü necə aparmalısan?
- Dəsrlərə necə hazırlaşmalısan?
- Dərsliklərlə necə rəftar etməlisən?
- Evdə iş yerin necə olmalıdır?

Yuxarıda göstərildiyi kimi, pedaqoji kollektivə adaptasiya, xüsusilə kiçikyaşlı məktəblilərin adaptasiyası müəllimin fəaliyyətindən, şagirdlərlə qarşılıqlı münasibətləri necə qurmasından çox asılıdır.

Müəllim-şagird arasındaki sosial ünsiyyət bilavasitə iki tərəfin qarşılıqlı münasibətidir. Bu mürəkkəb və çoxcəhətli proses sosial təsir vasitəsidir və psixika ilə birbaşa əlaqədardır. Yəni bu, müəllim və şagird arasında olan mexaniki qarşılıqlı münasibət deyil, çünki eyni müəllimin eyni davranışının müxtəlif şagirdlər tərəfindən fərqli şəkildə qavranıla bilər və qavranılır. Bu, eyni zamanda şagirdlərin eyni davranışına müəllimin fərdli reaksiya verməsində də özünü təzahür etdirir.

Bələ görünür ki, müəllim-şagird münasibəti heç də həmişə həqiqəti eks etdirmir. Şəxsiyyətlərarası münasibətlər çoxtərəfli və çoxistiqamətli olduğundan o yalnız tərəflərin davranışını baxımından deyil, həm də onların daxili motivləri baxımından öyrənilməlidir.

GÖZDƏN ƏLİL UŞAQLARIN İNKİŞAFININ XÜSUSİYYƏTLƏRİ

DİLARƏ DOSTUZADƏ,
AR TPI-nin böyük elmi işçisi,

GÜLNARƏ SƏFƏRƏLİYEVA,
Sumqayıt Dövlət Universitetinin müəllimi

Müasir dövrdə inkluziv tərbiyənin əsas məqsədi sağlamlıq imkanları
məhdud və xüsusi qayğıya ehtiyacı olan bu uşaqların təlim-tərbiyəsi, onla-
rin sağlam böyümələri, cəmiyyətimiz üçün yararlı insanlar kimi
etmişmələrini və cəmiyyətə inteqrə olunmalarını təmin etməkdir.

Şəxsiyyətin tərbiyə prosesində formalasdırılması, onda dəyişikliklər
verənə kimi davam edir. Gözdən əlil uşaqların həyatı və inkişafında
tərbiyə mühüm əhəmiyyətə malikdir.

Gözdən əlil uşaqların özünəməxsus fərdi xüsusiyyətləri olduğu üçün
onlara tərbiyəvi təsir də xüsusi xarakter daşımalıdır. Belə şagirdlərin
üyurluluğunu, mənəvi keyfiyyətlərini nəzərə alıqdə onlara təsir gös-
tərmək imkanı asanlaşır.

Gözdən əlil uşaqların inkişafındaki problemləri aradan qaldırmaq
çünxü xüsusi məktəblərdə bu sahədə sistemli iş aparılır. Xüsusi məktəb-
lərdə ümumtəhsil hazırlığı və əmək tərbiyəsi ilə yanaşı, xəstəliklərin
xarakterinə uyğun müalicə işləri də mühüm yer tutur. Bunun nəticəsidir
ki, son illərdə belə uşaqlar arasında fiziki və əqli inkişafın pozulması
mənəvi xəyli azalmışdır.

Gözdən əlil uşaqların bir qisminin görmə qabiliyyəti tam olma-
ğından, ətrafindakı adamlarla iş aparmaq üçün müəllim-psixoloq-
tərbiyəçi, defektoloq və tiflopedaqoqların qarşısında mühüm vəzifələr
varur. Görmə qabiliyyəti pozulmuş uşaqlarla aparılan təlim-tərbiyə işi
onların əməyə hazırlığı sahəsindəki uğurlar, müəllim-tərbiyəçinin bu cür
qüsurlu uşaqların inkişaf xüsusiyyətlərini bilməmələrindən irəli gəlir. Bu iş
şagirdlərin kompensator imkanlarının, təlim-tərbiyənin forma və
metodlarını müəyyənləşdirməyə imkan verir. Görmə qabiliyyətinin erkən
və dövründə pozulması (zəifgörmə) psixomotor dairədə inkişafdan
qalmasına səbəb olur. Korluq hərəkətətmənin formalasmasını gecikdirir.
Əlində əşya ilə hərəkətsiz dayanma, əl ilə başın sferaoptik hərəkətləri
münəşahidə olunur. Görmə qabiliyyətini daha gec itirən uşaqlarda başqa cür
qanunə uyğunluqlar da özünü bürüzə verir.

Görmə qabiliyyətinin mürəkkəb dərəcəli pozulmaları psixi
funksiyaların formalasmasına təsir göstərir. Görmə qabiliyyətini itirmiş
uşaqlarda nitq pozulmaları nəticəsində ünsiyyət çətinləşir, yəni əşyaların

ayrı-ayrı xassələrinin ayırd edilməsi və əşyavi təəssüratların formalaşması da çatinləşir. Buna görə də nitqin məntiqi ardıcılıqla qurulmasına, uşaqların öz nitqlərini rabitəli ifadə edə bilmələrinə diqqət yetirilməlidir.

Gözdən əil uşaqlar danışan adamların səsini eşidir, lakin onları görə bilmədikləri üçün tanımlırlar. L.İ.Plaskina, İ.S.Neznamova, L.İ.Kovalyova və L.V.Rudakovanın apardıqları psixoloji-pedaqoji tədqiqatlar göstərir ki, gözdən əil uşaqlar məktəbində xüsusi metodikaların tətbiqi təhsilin səmərəliliyinin təkcə xüsusi məşğələlərdə deyil, bütün məşğələlərdə artırılmasına xidmət edir. Pedaqoji-psixoloji təhsilin səmərəliliyi uşağın görmə nöqsanlarının bərpasını sistemli, xarakterinin, qavrayışının, yaddaşının, nitqinin, təfəkkürünün qarşılıqlı təsirinin formalaşması, eləcə də əl hərəkəti ilə obyektləri «görüb» tanımı, yaxud eyniləşdirilməsi ilə müyyəyen olunur.

Gözdən əil uşaqlarda təhliledici görmə qavrayışını yüksək səviyyəyə qaldırmaq üçün əsas onların hissedici etalonları mənimsəmələridir. Görməyən uşaqların görmə qavrayışı, əl barmaqlarındaki hissiyyatdır. Belə uşaqlara hiss orqanlarından düzgün istifadə etməyi öyrətmək, onlarda mühafizə olunmuş görmənin polisensor nümunələri (məsələn, formalar, böyüklük, kəmiyyət) formalaşdırmaq zəruridir.

Kor və zəif görən uşaqlarda bu vəziyyəti əmələ gətirən səbəblər, onların təlim-tərbiyəsi, psixologiyası, müalicə profilaktikası və s. öyrənilməli və aradan qaldırılma yolları işlənməlidir. Gözdən əil uşaqların təlim-tərbiyəsinin düzgün təşkili, onların görmə strukturunun, özünəməxsus psixi inkişafının və kompensator bacarığının öyrənilməsinə imkan yaradır. Bu isə şəxsiyyətin formalaşdırılması üzrə işə tam bir sistem kimi yanaşılmasını tələb edir.

Təlimin gözdən əil uşaqların inkişafına düzgün təsir göstərməsi üçün, onların idrak fəaliyyətinin xüsusiyyətlərini məktəbəqədər yaş dövründən öyrənmək lazımdır.L.S.Viqotski, L.İ.Bocoviç, A.V.Zaparoces və A.İ.Leontevin göstərdikləri kimi, uşaq fəaliyyət prosesində nitqi qavrayır, düşünür, dərk edir, mühakimə yürüdür.

Gözdən əil uşağın inkişafı onun həyat fəaliyyəti ilə bağlıdır. Uşağın inkişafının hər bir mərhələsinin özünəməxsus xüsusiyyətləri vardır. Ona görə də uşağın şəxsiyyəti, xüsusiyyəti və əqli fəaliyyəti kimi müxtəlif sahələrini öyrənmək (görmə, eşitmə, duyma, qavrama və s.) vacib bir məsələ kimi ön plana çəkilməlidir. Gözdən əil uşaqlarda idrak marağının əmələ gəlməsinin, inkişaf etməsinin və formalaşmasının obyektiv əsası, təlim-tərbiyənin elmi səviyyəsindən, vasitə və metodların düzgün seçilməsindən, onların tətbiqi yollarından asılıdır.

Gözdən əil uşaqlar üçün internat orta məktəbində təlim və tərbiyənin ənənəvi metodik sistemi, müasir tədris proqramlarında irəli sürürlən

məqsədlərə çatmağa imkan vermir. Gözdən əllil uşaqlarda təlimə maraq oyatmaq, onları fəallaşdırmaq, tərbiyə etmək müəllim-tərbiyəciden böyük pedaqoji ustalıq tələb edir. Belə uşaqların psixoloji xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi, vaxtında nəzərə alınması, dəqiq qiymətləndirilməsi, bu və digər fənnə olan marağın artırılması, inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.

Gözdən əllil uşaqlarla məktəbdə yaxşı təşkil edilmiş, düşünülmüş, əsaslandırılmış, təsirli iş aparmaq lazımdır. Bu işin formaları məktəb işinin formalarına uyğun gəlməlidir.

Gözdən əllil uşaqlarla işləyən müəllim uşaq psixologiyasını yaxşı bildikdə, təlim-tərbiyə işini düzgün təşkil edə bilir. O, uşaqların diqqətlərinin davamsızlığını, təfəkkürünün konkretliyini, iradələrinin zəifliyini, görmə-hərəki analizatorlara əsaslanmaq cəhdini, tez yorulmalarını hiss edir və təlim prosesində bu xüsusiyyətləri nəzərə alır.

Gözdən əllillər məktəbində təlim-tərbiyə üçün materialın həcmini, səviyyəsini və yollarını müəyyən edərkən, şagirdlərin yaş xüsusiyyətləri təlim-tərbiyə prosesində onların qabiliyyətləri diqqətlə nəzərə alınmalıdır, təlim-tərbiyə prosesində ardıcılıq və sistemlilik gözlənməlidir. Bu ardıcılıq nəticəsində təlimin məzmununa görə şagirdlərin bilik və bacarıqları müəyyənləşdirilir.

Məktəb təcrübəsi göstərir ki, gözdən əllil uşaqlarla ilk günlərdən düzgün təşkil olunmuş təlim-tərbiyə prosesində mücərrəd təfəkkür, məntiqi yaddaş, nitq kimi mürəkkəb idraki fəaliyyət formaları aparıcı rol oynamaya başlayır. Bu dövrdə gözdən əllil uşaqlarda şəxsiyyət keyfiyyətləri yaranır, əməyə, cəmiyyətə münasibət dəyişir. Uşaqlara eşitmə, hissətmə, lamışə və s. tədbirlər əsasında öz hərəkətlərini tənzimetmə vərdişləri aşılanır. Bəzən gündəlik həyatdakı çatışmazlıqlar üzündən uşaqlarda ağır iztirablar baş verir, bu da onlara pis təsir edir. Düzgün təşkil edilmiş tərbiyə sistemi bu cür mənfi halların aradan qaldırılmasına kömək göstərir.

Gözdən əllil uşaqın davranış xüsusiyyətləri və psixi fəaliyyəti, çox tələb olunan formaların inkişafına təsir göstərə bilmir. Ailədə və məktəbdə tərbiyə prosesində gözdən əllil uşaqlar bir sıra bacarıq və vərdişlər əldə edir, nəticədə onların hiss orqanları inkişaf etməyə başlayır. Korluğun törətdiyi mənfi hallar tədricən ləğv edilir və qarşılıqlı təsir göstərən bərabərləşdirici proseslər inkişaf etməyə başlayır. Tərbiyə prosesinin məzmunu, psixoloji yollar, metod və formalarla əlaqədar qurulmalı və düzgün istiqamətləndirilməlidir.

Obyektlərin vəziyyəti, istiqaməti, məsafəsi, iriliyi, forması, əşyaların hərəkəti və başqa məkan əlamətlərinin qiymətləndirilməsində, kor uşaqlar böyük çətinliklərə qarşılaşırlar, bu isə onların əsəb sisteminin pozulmasına səbəb olur.

Kor adamin hissiyyatı güclü olur, buna kompensator bacarığı deyirlər. Görmə cəhətdən qüsurlu uşaqlar spesifik xüsusiyyətə malik olduqlarından, onlara xüsusi təlim-tərbiyə ilə yanaşı, müalicə-profilaktik tədbirlər də tətbiq edilməlidir.

Ədəbiyyat

1. Abbasov M. Təlim-tərbiyə işində uşaqların yoxlanması. Bakı. 1978.
2. Qasımov S. Xüsusi məktəblərə uşaqların seçilməsinin bəzi xüsusiyyətləri. «Maarif», Bakı, 1996.
3. Kovalenko B.İ., Kovalenko N.B., Kuliskova N.İ. Tiflopedaqogika. M., 1975.

Особенности психического развития детей с проблемами зрения

Резюме

Знание особенностей психического развития детей с проблемами зрения помогает в их учебно – воспитательной работе и трудовой подготовке. Эта работа позволяет выявить компенсаторные возможности организма и определить формы и методы проводимой работы.

Features of mental development of children with problems of sight.

Summary

The knowledge of features of mental development of children with problems of sight helps in them study education operation and labour preparation. Thus operation allows to reveal compensatory possibilities of organism and methods of spent operation.

SİZİN KİTAB RƏFİNİZ

Bu yaxınlarda məktəbəqədər müəssisələrin tərbiyəçiləri və ibtidai sinif müəllimləri üçün adları aşağıda qeyd olunmuş elmi-metodik əsərlər çapdan çıxmışdır.

1. Müslüm Qəzənfərov,

Südabə Abdullayeva. «Məktəbəqədər təhsil müəssisələrində sadə riyazi təsəvvürlərin inkişafı üzrə məşğələlər» (iki cild). Elmir redaktoru M. Bayramov, «Nərgiz», Bakı, 2009. 438 səh.

2. Xalidə Məmmədova.

«Uşaq bağçalarında ekoloji tərbiyə. Elmi redaktoru prof. Y.Ş. Kərimov, «Çəşioğlu», Bakı, 2009, 130 səh.

3. Dilarə Dadaşzadə. «Kiçik qrupda fiziki mədəniyyət məşğələləri. Elmi redaktoru prof. Y.Ş. Kərimov, «Çəşioğlu», Bakı, 2009, 103 səh.

4. Təranə Sadıqova. «Uşaq bağçasının böyük qrupunda fiziki mədəniyyət məşğələləri. Elmi redaktoru prof. Y.Ş. Kərimov, «Nərgiz», Bakı, 2009, 159 səh.

5. Laləzar Cəfərova,

Xumara Səlimxanova,

Xalidə Məmmədova. «Müntəxəbat», elmi redaktoru prof. Y.Ş. Kərimov, «Çəşioğlu», Bakı, 2009, 306 səh.

6. Mircəfər Həsənov,

Cəmilə Bəhmənova. İbtidai siniflərdə fəal və interaktiv metodlardan istifadənin nəzəri və praktik məsələləri. Elmi redaktoru professor Ə. Ağayev. ADPU-nun mətbəəsi, Bakı 2009, 103 səh.

KƏND MƏKTƏBLƏRİNİN SOSİAL XÜSUSİYYƏTLƏRİ: REALLIQLAR, PROBLEMLƏR

VÜSALƏ VAHİDOVA,

Təhsil Problemləri İnstitutunun elmi işçisi



Təsadüfi deyil ki, BMT XXI əsri «Təhsil əsri» elan etmişdir. Yüksək intellektə malik insanın formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolü heç vaxt indiki qədər aktual olmamışdır. İctimai-siyasi, mədəni və sosial həyatın qloballaşlığı, informasiya texnologiyalarının rolunun arttığı müasir dövrdə ümumtəhsil məktəblərində müstəqil qərarlar qəbul etmək iqtidarında olan istedadlı şəxsiyyətlərin inkişafı üçün şərait yaradılmış olduqca vacibdir.

Azərbaycandakı ümumtəhsil müəssisələrinin böyük hissəsi kəndin payına düşür. Kənd məktəbi təhsilin sosialoji fəaliyyətini hərtərəfli əhatə edən sahədir. Kənd məktəbi xalqın mentalitetini daha dəqiq əks etdirir. Təhsilin bu sahəsi konservativ xarakter daşımaqla, ənənəvi üslubu qoruyur, milli dəyərlərin nəsillərdən-nəsillərlə ötürülməsini təmin edir.

Ümumiyyətlə, cəmiyyətin iqtisadi və sosial həyatında kənd məktəbinin rolü böyükdür. Kənd məktəbi regionda əsas sosial və maarifləndirici sistemdir. Şəhərdən fərqli olaraq kənddə uşaqlar yeganə təhsil ocağına, mədəni mərkəzə, inkişaf mərkəzinə bağlanırlar, çünki onların başqa seçimi yoxdur.

Şəhər məktəblərində oxuyan uşaqlar zəngin informasiyaya malik olurlar. Onların asudə vaxtlarını səmərəli keçirmələri üçün çoxlu dərsdənkənar təlim-tərbiyə müəssisələri, mərkəzlər, klublar, dərnəklər, var. Onlar rəngarəng əmək qabiliyyətli çoxsaylı insanları əhatə edir. Kənddə sosial infrostruktur, kommunal-məişət şəraiti şəhərdəkindən əsaslı şəkildə fərqlənir. Şəhərdə real şərait məktəblinin hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradır.

Kənddə əhalinin əsas məşğuliyyəti, gəlir mənbəyi kənd təsərrüfatıdır. Uşaqların inkişafında isə kənd məktəbi mühüm yer tutur, lakin məktəb şəxsiyyəti formalasdır yeganə mərkəz deyil. Şəxsiyyətin formalasmasına ailə, qonşuları, başqa yaşlılar təsir göstərir, nəzarət edirlər (3. s. 11).

Kəndlərdə informasiya mənbəyinin (internet, qəzet, jurnal və s.), azlığı asudə vaxtin səmərəli təşkili üçün təlim-tərbiyə mərkəzlərinin, (musiqi, rəqs,

rəsm dərnəkləri, klublar, idman kompleksləri və s.) olmaması şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşünün artmasına mane olan amillərdəndir.

Kənd məktəbinin inkişafı bilavasitə onun yerləşdiyi ərazidən də asılıdır. Müxtəlif ərazilərdə fəaliyyət göstərən kənd məktəbləri bir-birindən müəyyən dərəcədə fərqlənir. Ucqar kənd rayonlarında başqa maarifləndirici təşkilatlar, müəssisələr, sosial infrostrukturun olmaması şagirdlərin inkişafında çətinliklər yaradır. Şəhərə, rayon mərkəzlərinə daha yaxın kənd məktəblərində uşaqların inkişafı üçün az-çox sosial imkanlar olur. Belə kənd məktəbləri cəmiyyətin mədəni həyatına nisbətən yaxın olduğundan informasiya mənbələrindən, mədəniyyət obyektlərindən istifadə edə bilir.

Mövcud sənədlərdə qeyd edilir ki, kənd rayonlarında məktəb şəbəkəsi qurularkən məktəblər arasındaki məsafə 3 kilometrdən çox olduqda uşaqların nəqliyyatla daşınması təşkil edilməlidir. Uzun illərin müşahidəsi göstərdi ki, dərs ili boyu 3-4 km məsafəni gedib-gəlmək, şagirdlərin, xüsusilə ibtidai sinif şagirdlərinin sağlamlığına mənfi təsir göstərir (1). Son illər Heydər Əliyev Fondunun, Dünya Bankının, xarici təşkilatların təşəbbüsü ilə respublikamızın bir çox kəndlərində məktəblərin tikilməsi, şübhəsiz, problemin həllinə kömək göstərir.

Kənd şəraitində sosial problemləri aktuallaşdırın problemələr rəngarənddir: **Azkontinigentlilik, müəllimlərin fəaliyyətinin yaxşılaşdırılması üçün maddi və mədəni stimulun olmaması, kadr çatışmazlığı, kadrların ixtisasının artırılması və yenidən hazırlanması prosesinin effektiv olmaması, elmi-metodik və informasiya materiallarının yetərsizliyi**.

Əhalisi az olan kənd məktəblərində azkontinigentlilik əsas xüsusiyyətlərindəndir. Azkontinigentli məktəblərdə:

- Təhsil başqa məktəblərə nisbətən dövlətə baha başa gelir.
- Pedaqoji kadr çatışmamazlığı, paralel siniflərin olmaması üzündən müəllimlərin bir qismi ixtisasına uyğun olmayan fənnləri tədris etməyə yönəldilir.
- Müəyyən ixtisas üzrə bircə müəllimin olması onun özünün inkişafının qarşısını alır, təcrübə mübadiləsi və müəllimin təkmilləşdirilməsi öz yerini tapmir. Bu da məktəbdə müəllimlərin pedaqoji qabiliyyətlərinin artmasında mühüm rol oynayan metodbirəşmənin yaranmasına mane olur.
- Rəhbərlik işini direktor görür. O, ümumi rəhbərlikdən əlavə, gün ərzində fənnlərin tədrisinin təşkili ilə məşğul olmalı, sinifdən xaric işlərə, müəllimlərin metodik məşğələlərinə, təlim-tərbiyə prosesini, müəllimlərin valideynlərlə apardıqları işləri istiqamətləndirməli, maddi-təsərrüfat işlərinə nəzarət etməlidir və s. (4. s. 62).

Belə məktəblər, əsasən, ucqar, əlverişsiz coğrafi mövqedə yerləşən, miqrasiya axını çox, doğum səviyyəsi aşağı olan kəndlərdə fəaliyyət göstərir. Respublikamızın ucqar dağ rayonlarından olan Lerikin kəndlərində miqr-

siya nəticəsində əhalinin sayı xeyli azalıb. Elə məktəblər var ki, hər sinifdə 5-6 şagird oxuyur (2).

Digər statistik göstəriciyə nəzər salaq. Hazırda respublikamızda kontingenti 30-a qədər olan 11, 50-yə qədər olan 34, 100-ə qədər olan 264 məktəb mövcuddur. Belə məktəblər orta ümumtəhsil məktəblərinin 9,5%-ni təşkil edir (1). Şagirdlərin sayı az olan məktəblərdə onları hərtərəfli öyrənmək mümkün kündür. Uşağın hansı ailədən gəlməsi, psixoloji durumu, əhatəsində olduğu insanlar, dostları və s. haqqında məlumat toplamaq asan və əlverişlidir. Bacarıqlı müəllimlər belə şəraitdə şagirdlərə fərdi yanaşmaqla istedadlı şagirdləri aşkara çıxara, interaktiv təlim metodlarının ustalıqla tətbiqi nəticəsində yüksək təlim göstəriciləri əldə edə bilərlər.

Kənd məktəblərinin problemlərini tədqiq edərkən orada pedaqoji kadr çatışmazlığına da rast gəlirik. Respublikamızda pedaqoji kadrlara olan təlabatın 91,6% faizi kənd məktəbinin payına düşür. Kadr çatışmazlığı üzündən bu gün respublikamızın bir çox orta məktəbində xarici dil tədris edilmir. Bir çox məktəbdə isə bu və ya digər fənn qeyri-ixtisas sahibləri tərəfindən tədris olunur. İnformatika fənninin tədrisi sahəsində problemlər mövcuddur. Kadrları kənd yerlərindəki ümumtəhsil məktəblərində işləməyə həvəsləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetin 2004-cü ildə pedaqoji kadr təminatı üzrə «İnkişaf programı» təsdiq edib və 2006-ci ildə bu qərara əlavə və dəyişikliklər edilib ki, bu da kənd məktəblərinə kadr axınıni artırıb. Qərara əsasən respublikanın kənd rayonlarına kadrları həvəsləndirmək məqsədilə onlara bir çox güzəştlər edilmişdir (1).

Təlim-tərbiyə prosesində ənənəvi metodlardan istifadə kənd məktəblərində şagirdlər müəllim arasında fikir ayrılığına səbəb olur. Elmi-texniki tərəqqi, dünya təhsil sisteminə integrasiya, informasiya bolluğunun mövcudluğu təlim prosesində interaktiv təlim metodlarının tətbiqinə böyük zərurət yaradır, lakin kənd məktəblərinin çoxunda məktəbin maddi-texniki bazasının zəifliyi, müəllimlərin əksəriyyətinin təcrübəsizliyi buna imkan vermir (4. s.58). Bir çox müəllimlərdə yeni təfəkkür tərzi ləng formalasılır, onlar keçmişin təsirindən uzaqlaşa bilmir və nəticədə təlim prosesində müəllim-şagird münasibətlərində problemlər yaranır. Alman pedaqoqu A.Disterveqə görə, «günəş kainat üçün nə isə, müəllim də məktəb üçün elədir, o bütün maşını hərəkətə gətirən qüvvənin mənbəyidir. Müəllim bu maşına can və hərəkət verməyi bacarmazsa, o, durğunluqda paslanacaqdır. Məktəb işi bərabəd olan yerdə müəllim müqəssirdir, yaxşı olan yerdə müəllimə minnətdar olmaq lazımdır». A. Disterveq müəllimin hüququna və maddi vəziyyətinin yaxşılaşmasına da böyük əhəmiyyət verərək yazırı: «xalqın xösbəxtliyini, gözəl tərbiyəsini arzu edən şəxs müəllim haqqında düşünməlidir» (5. s. 175).

Bildiyimiz kimi, ibtidai təhsil orta məktəbin özülünü təşkil edir. Kənd məktəblərində ibtidai sınıf şagirdlərinin məktəbə adaptasiyasında yaranmış

çetinlikləri, kiçikyaşlıların məktəbə hazırlığının aşağı səviyyədə olması ilə izah etmək olar. Kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya istifadə üçün yararsız vəziyyətdə olması nəticəsində kiçikyaşlı uşaqların təlim-təbiyəsi birbaşa ailənin üzərinə düşür. Ailələrdə lazımi sosial-mədəni mühit yoxdursa, onun bu işin öhdəsindən nə dərəcədə gələcəyi məlumudur. Ailənin tərkibi, təkuşaqlılıq, çoxuşaqlılıq, boşanma halları, qohumluq əlaqələri, valideynlərin savadı, təhsili, ixtisası, mədəni-texniki hazırlığı, vəzifəsi, gəliri, ailənin maddi durumu və başqa faktorlar uşaqların təbiyəsi və təliminə güclü təsir göstərir (3. s. 11). Nəticədə uşaqlarda şagird-məkəb, şagird-müəllim, şagird-şagird arasında ünsiyət lazıminca formalaşır, məktəb, müəllim, sınıf və s. haqqında onların təsəvvürləri olmur. Bütün bunlar I sinifdə təlim prosesində şagirdlərin materialları mənimsəmələrində çetinliklər yaranan amillərdir. **Kənd məktəblərinin ibtidai sınıflarında təhsil alan şagirdlərin ailə vəziyyətinin öyrənilməsi** məqsədilə aparılmış anket sorğusunda «**Uşaqların təlimdəki müvəffəqiyyətsizliyinin səbəbini nədə görürsünüz?**» sualına aşağıdakı cavablar alınmışdır:

- Ailədə maddi tələbat ödənilmir.
- Məktəbin şəraiti lazımi səviyyədə deyil.
- Müəllimim hazırlıq səviyyəsi aşağıdır.
- Uşağın özünün oxumaq həvəsi yoxdur.

Valideynlərin böyük bir hissəsi uşaqlarının təlimdəki müvəffəqiyyətsizliyini ailədə maddi təlabatın ödənilməməsi ilə əlaqələndirmişlər. Deməli, şagirdlərin təlimdəki müvəffəqiyyətsizliyinin səbəblərini tək məktəbdə yox, həm də maddi durumu aşağı olan ailələrdə axtarmaq lazımdır.

Kənd məktəblərinin fəaliyyətini müəyyənləşdirəndə ona müsbət təsir göstərən faktorları da qeyd etməliyik. Kənd təsərrüfatı istehsalının əhatəsi, kənd təsərrüfatının spesifikasiyi və canlı təbiətin yaxınlığı ona təsir edən müsbət faktorlardandır. Kiçikyaşlı uşaqların ətraf mühitlə six əlaqəsi və bunun mənəvi təbiyədə ifadəsi, erkən yaşlardan onların kənd təsərrüfatı əməyinə cəlb olunması əməyə məhəbbəti şərtləndirən əsas amillərdəndir. Kənd həyatında mövcud olan çoxşaxəli qohumluq, böyüklərə hörmət, bir-birinə həm fiziki, həm də mənəvi kömək təbiyəvi təsirlər üçün başlıca meyardır.

Uşaqların canlı təbiətlə (heyvanlarla, quşlarla, bitkilərlə) birbaşa əlaqəsi təbiətə məhəbbəti stimullaşdırır. İlin bütün fəsillərində məktəblilərin canlı təbiətlə əlaqəsi onları həyat bilgisi, təbiətşünaslıq və digər təbiət fənlərini mükəmməl qavramaları təmin edir. Bu faktorlar təlim-təbiyə prosesinin effektivliyinə müsbət təsir göstərir; təlim və təbiyənin həyatla əlaqəsini genişləndirir və möhkəmləndirir; dərsin tərkibini və sınıfda nəfər məşğələləri konkret materiallarla zənginləşdirir; şagirdlərin peşəyönümü və əmək təlimi məsələlərinin həllinə kömək edir; kənd təsərrüfatının elmi əsası haqqında

dərin, geniş biliklərin formalaşmasına, şagirdlərin kiçik yaşlardan əmək fəaliyyətinə cəlb olumalarına geniş imkanlar yaradır.

Son illər şagird şəxsiyyətinin hərtərəfli inkişafı naminə Respublika Təhsil Nazirliyinin gördüyü işlər orta məktəb sisteminin uğurlu gələcəyinə cəmiyyətdə böyük inam yaradır. Qəbul olunmuş Ümumi Təhsil Konsepsiyası da təhsil sahəsinin hərtərəfli inkişafını, istər şəhər, istərsə də kənd məktəblərində pedaqoji prosesdə müəlim və şagirdlərin təlim fəaliyyətində demokratik prinsiplərin təmin olunmasını, keyfiyyətin yüksəldilməsini təmin edəcəkdir.

Kənd məktəblərində təhsil və tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq üçün görüləcək işin məzmunu kənd məktəblərini şəhər məktəbləri səviyyəsinə çatdırmaq deyil, kənd məktəblərinin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq təlim-tərbiyə prosesini yerli şəraitə uyğunlaşdırmaq yaxşı olardı.

Yuxarıda qeyd olunan prinsiplərə əsasən kənd məktəblərində təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbəqədər təhsil müəssisələrinin inkişafına da xüsusi diqqət yetirilərsə, yüksək təlim göstəricilərinə nail olmaq mümkündür, çünki, şəxsiyyətin təhsili məktəbəqədər dövrdən başlayır, məktəbdə genişlənir və bütün həyatı boyu onu müşayiət edir.

İstifadə olumuş Ədəbiyyat

1. «Azərbaycan müəllimi» qəzeti, 25 aprel, 2008.
2. «Bakı xəbər» qəzeti, 25 dekabr, 2007.
3. Kərimov Y.Ş. Pedaqoji tədqiqatlarda sosioloji metodlardan istifadə ARTPI-nin «Elmi əsərləri», 2008.
4. Наумов Н.Г. Особенности развития образования в сельской местности. М., 2000.
5. Rüstəmov F. Yeni dövrün pedaqogika tarxi. «Nurlan», Bakı, 2004.

Социальные особенности деревенских школ; факты и проблем

Резюме

В статье дано объяснение социальные особенности деревенских школ. Образовательные законы и проекты, служащие решению существующих проблем, были освещены в короткой форме.

Social characteristics of the village schools; realities and problems

Summary

Social characteristics of the village schools have been explained in the article. The educational laws and projects serving to the solution of the existing problems have been lightened in a short form.

**OXU DƏRSLƏRİNDE KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN
VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ**

MİRÇƏFƏR HƏSƏNOV,

AMİ-nin kafedra müdürü, pedaqoji elmlər namizədi, professor.



Vətənpərvərlik Azərbaycan xalqına xas olan ən müqəddəs milli mənəvi dəyəridir. Qədim dövrdən bu günədək azərbaycanlılar torpağa bağlılığı, vətənə sədaqəti ilə seçilmişlər.

Müstəqillik qazandığımız və müharibə şəraitində yaşadığımız indiki dövr təhsil müəssisələrində vətənpərvərliklə əlaqədar aparılan işlərin daha da gücləndirilməsini, daim diqqət mərkəzində saxlanması tələb edir. Məktəblərdə bu işlər kompleks şəkildə həm təlim prosesində həm sinifdən xaric və məktəbdən kənar tədbirlərlərdə, həm valideyn və ictimaiyyətlə görülən işlərdə əlaqəli şəkildə aparılmalı, biri digərini tamamlamalıdır.

Milli öndərimiz, bəşəriyyətin böyük oğlu H.Əliyev yetişən nəslin vətənpərvərlik təbiyəsini ən başlıca vəzifə hesab edirdi. Gənclərin birinci formundakı çıxışında o demişdir: «Gənclərimiz milli ruhda təbiyə olunmalıdır, bizim milli mənəvi dəyərlərimizin əsasında təbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmiş yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məshumdur... Vətənə sadıq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik». (Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. «Azərbaycan» nəşriyyatı, Bakı 1996, səh. 20).

H.Əliyevin bu çıxışı vətənpərvərlik təbiyəsi baxımından program sənədidir. O, ilk dəfə pedaqoq alımların indiyə qədər edə bilmədiyi bir işi gördü. Vətənpərvərlik təbiyəsinin mahiyyətini, məzmununu, əhatə dairəsini müəyyənləşdirdi. Pedaqoji tədqiqatlarda indiyə qədər vətənpərvərlik təbiyəsi, Vətəni sevmək, ona sadıq olmaq, onun inkişafı, qorunması üçün çalışmaq kimi izah edilirdi. H.Əliyev isə tariximizi, mənəvi dəyərlərimizi, dilimizi, dinimizi, milli ənənələrimizi bilməyi və milli ruhda böyüməyi də vətənpərvərlik təbiyəsinin tərkib hissəsi olduğunu göstərirdi.

Digər tərəfdən H.Əliyev ilk dəfə milli vətənpərvərlik anlayışının məzmununu müəyyənləşdirdi və göstərdi ki, «milli vətənpərvərlik prinsipi gərək körpədən başlanaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun».

H.Əliyev mənəvi təbiyənin formallaşmasında vətənpərvərlik təbiyəsini ən vacib, birinci dərəcəli vəzifə hesab edirdi. O, gənclərə üzünü tutaraq

deyirdi: «Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmağınızdır. Hər bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun Vətənə, xalqına, ölkəsinə, dövlətinə, sədaqət hər bir gəncin daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir. İnsan öz evini, övladlarını, ata, anasını, öz əmlakını, əşyasını qoruduğu kimi, hər bir gənc, hər bir azərbaycanlı, Azərbaycanın hər bir vətəndaşı da eyni zamanda öz doğma Azərbaycan torpağını, Azərbaycan Respublikasını qorumalı, göz bəbəyi kimi saxlamalıdır».

Ulu öndərin fikrincə cəmiyyətdə özünə layiqli yer tutmağın, daim yaşamağın əsas şərti, başlıca meyari şəxsiyyətin vətənpərvərlik tərbiyəsidir. Vətənpərvərlik tərbiyəsi insani ucaldan ona şərəf gətirən, onu vüqarlı edən milli mənəvi sərvətdir.

Göründüyü kimi, vətənpərvərlik tərbiyəsi çoxçalarla bir milli mənəvi dəyərdir. Şagirdlərin yaşı xüsusiyyətlərindən asılı olaraq bu çalarlar həm məzmun həm də formaca dəyişikliyə, təkmilləşməyə, dərinləşməyə və inkişafa məruz qalır. Bu proses həm nəzəri həm də əməli cəhətdən daha geniş xarakter daşıyır. Belə ki, şagirdlər sinifdən-sinfla keçidkən onların vətənpərvərlik haqqındaki bilikləri genişləndiyi kimi, vətənə xidmət göstərmələri üçün imkanları da çoxalır. Bu prosesdə sadəcə mürəkkəbə, asandan çətinə prinsipləri başlıca rol oynayır. Daha doğrusu, vətənpərvərlik tərbiyəsində bu prinsiplər nəzərə alınmasa işin səmərəsi o qədər də yüksək olmaz. Qeyd etmək lazımdır ki, oxu dərsliklərdə materialların seçilib yerləşdirilməsində bu prinsiplərə düzgün riayət olunmuş, şagirdlərin yaşı xüsusiyyətləri, idraki səviyyələri əsasən nəzərə alınmışdır.

Bəs kiçikyaşlı məktəblilərin vətənpərvərlik tərbiyəsi baxımından ibtidai siniflərdə müəllim hansı vəzifələri yerinə yetirməlidir? Professor A. Həsənovun tədqiqatlarında bu vəzifələr belə sadalanır:

- məktəblilərdə Azərbaycan demokratik dövlətinin müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad olunması, bazar iqtisadiyyatı şəraitində baş verən çətinlikləri aradan qaldırmaq uğrunda gedən mübarizədə bütün mənələrə sinə gərməyi, xalqımıza dərin məhəbbət və sədaqətlə xidmət etməyi tərbiyə etmək;
- şagirdlərə Vətən yolunda, onun gələcək inkişafı və tərrəqisi naminə hər cür zəhmətə və fədakarlığa hazır olmaq əzmi aşılamaq, onlarda vətənə sədaqət və məhəbbətin sözdə deyil, əməli işdə nümayiş etdirmək inamını tərbiyə etmək;
- gənc nəslə müstəqil Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında milli həmrəylilik, birlik, dostluq, qardaşlıq, Azərbaycanlılıq ruhu aşılamaq;
- şagirdlərdə kiçik yaşlardan milli iftixar, mərdlik və dövlətçilik hisslerinin möhkəmləndirmək.
- kiçikyaşlı məktəbliləri hər cür daxili və xarici düşmən qəsdindən, təxribat və mənəvi eybəcərliklərdən mərdliklə qorumaqla onlarda düşmənə nifşət hissini qüvvətləndirmək;
- kiçikyaşlı məktəbliləri Milli Orduya, erməni faşizminə müharibədə igidliklər göstərmiş Milli Qəhrəmanlara bu yolda şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımıza sonsuz ehtiram və məhəbbət ruhunda tərbiyə etmək və s.

Fikrimizcə, A. Həsənovun vətənpərvərlik tərbiyəsi ilə əlaqədar irəli sürdüyü bu vəzifələrin bir qismi yeniyetmə və gənclərə aiddir, çünkü onlar

kiçikyaşlı məktəblilərin əqli və fiziki imkanları xaricindədir. Kiçikyaşlı məktəblilər həm də psixoloji cəhətdən bunlara hazır deyildirlər.

İbtidai siniflərdə tədris olunan fənlərin və aparılan təbiyə işlərinin məzmununa və imkanlarına uyğun olaraq, o cümlədən, şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini nəzərə almaqla kiçikyaşlı məktəblilərin vətənpərvərlik təbiyəsinin qarşısında aşağıdakı vəzifələrin yerinə yetirilməsini məqsədə uyğun hesab edirik.

- şagirdlərə Vətənini sevmək və onunla fəxr etmək hissini aşılamaq;
- şagirdlərdə Vətənə sədaqət və onu qorumaq hissini təbiyə etmək;
- şagirdlərə Milli Ordumuza məhəbbət və düşmənə qarşı nifrət hissini aşılamaq;
- şagirdlərə milli həmrəylik hissini aşılamaq;
- şagirdlərə milli iftixar hissini aşılamaq.

Qeyd etmək lazımdır ki, müxtəlif başlıqlarda yer almışından asılı olmayaraq bəzi mövzuların tədrisində bu vəzifələrin bir neçəsi eyni vaxtda həyata keçirilsə bilər, çünki bu vəzifələrin hamısı vahid məqsədə xidmət etdiyi və bir-birilə üzvi şəkildə əlaqəli olduğu üçün birini digərindən təcrid etmək olmaz və bu heç mümkün də deyildir. Yəni düşmənə qarşı nifrətin özü milli orduya məhəbbət yaradır, Milli Orduya məhəbbət Vətəni qorumağa sövq edir, milli iftixar vətənə sadəqətlilik təbiyə edir və s.

Yuxarıda göstərilən bölgü baxımından «Oxu» dərsliklərindəki mətnləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.

Vətənini sevmək- onunla fəxr etmək

«Azad müstəqil Azərbaycan», «Vətən eşqi» (Z.Yaqub), «Milli dirçəliş günü», «Odalar yurdunun keçmişindən», «Dərbənd», «Dədə-Qorqud», «Danışan daşlar diyarı» (Z.Xəlil), «Naxçıvan», «Borçalı», «Bakı», «Gəncə», «Baba yurdu», «Naftalan əfsanəsi», «Mingəçevir», «Daşkəsən», «Qara qızıl», «Maye qızıl», «Arazim» (İ.Coşqun), «Ana yurdum» (X.R.Ulutürk), «Vətən» (H.Ziya), «Bakı, Təbriz, Ankara» (N.Sarachı), «Kosmonavтика generalı», «Şanlı 28 May», «Bizim ana Vətənimiz», «Bakıda», «Yanar dağ» (Ə.Səmədli), «Neft daşlarında», «Kəndimiz», «Dağlar gözəli», «Göy-göl» (F.Qoca), «Kür çayı», «Qartal balasının səhvii», «Hamısı mənimdir (M.Aslan), «Ana yurdumuz», «Bakı», «Qara qızıl», «Ana yurdum» (A.Şaiq).

Vətənə sədaqət - onu qorumaq

«Qeyrətli Xaqan», «Babəkin ilk qoçaqlığı» (Bərgüşad), «Babəkin qolları» (Ə.Kərim), «Şah İsmayıllı Xətai», «Barışiq olmayıacaq» (Ə.Səmədli), «Aman ayrılıq» (M.Şəhriyar), «Qarabağın cəsur qartalı», «Qarabağı vermərəm» (T.Bayram), «Vətən onu qoruyanındır», «9 May Qələbə günüdür».

Milli ordumuza məhəbbət və düşmənə qarşı nifrət hissi

«Şəhidlər xiyabanı», «Darıxan çiçək» (M.Namaz), «Bir qara parta boş qalıb» (R.Səmədov), «Qanlı çiçəklər», «Xocalı faciəsi», «Soyqırımı», «Diderginlər», «Azərbaycan generalları», «Üç oğul».

Milli həmrəylik

«Yeddi nar çubuğu» (L.Tolstoy), «Dost - dosta tən gərək», «Bizim gücümüz nədədir», «Vətən» (Q.İsabəyli), «Xaricdəki qardaşlarımız və yurddashlarımız», «Milli iftixar», «Böyük insan» (H.Əliyev), «Azərbaycan deyəndə» (T.Bayram), «Koroğlu», «Qaçaq Nəbi», «Fətəli xan», «Cavad xan», «Nəriman Nərimanov», «Ağsaqqal», «Mixaylo» (İ.Qasımov, H.Seyidbəyli),

«Hava döyüşü», «Azərbaycan Xalq Cümhuriyyəti», «Azərbaycan prezidenti», «Bayraqımız və gerbimiz», «Respublika günü», «Heydər baba».

Göründüyü kimi «Oxu» dərsliklərində vətəni sevmək və onunla fəxr etməklə bağlı qırxa qədər mətn verilmişdir. Bu mətnlərin bir qismi Azərbaycanın iri şəhərləri, gözəl yaşayış məskənləri, müəyyən bir hissəsi yurdumuzun tarixi keçmiş və müstəqilliyimiz, bir hissəsi isə təbii sərvətlərimizə həsr edilmiş bədii materiallar, şeir və nəşr nümunələridir.

Dərslik müəllifi (Y.Ş.Kərimov) mətnləri düzgün olaraq belə bir məntiqə əsasən seçmişdir ki, şagird vətəni sevmək və onunla fəxr etmək üçün onu yaxşı tanımlı, onun haqqında geniş məlumatə malik olmalıdır. Ona görə də «Oxu» dərsliklərində vətənpərvərliklə əlaqədar verilmiş mətnlərin sayı 1990-ci illərdə nəşr olunmuş «Oxu» dərsliklərindəki mətnlərin sayından təxminən otuz faiz çoxdur.

Digər tərəfdən bu mətnlər elmi, obyektiv və real gerçekliyi eks etdirməklə yanaşı, bədiilik, üslub əlvənlığı, emosioallığı canr xüsusiyyətləri, həcmi və dil xüsusiyyətlərinə görə ibtidai sinif şagirdlərinin yaşı və bilik səviyyəsinə əsasən uyğundur. Həm də «Oxu» dərsliklərində vətənpərvərliklə bağlı verilmiş mətnlər uşaqların təbiətinə arzu və istəklərinə uyğun real həyat həqiqətlərinin bədii təsviri olmaqla yanaşı mücərrədlikdən, ümumi təsvircilikdən uzaqdır.

Sual olunur. İbtidai sinif şagirdlərinin vətəni sevmələri və onunla fəxr etmələri üçün verilmiş mətnlər kifayətdirmi? Suala birmənali şəkildə cavab vermək, onu təsdiq və ya inkar etmək çətindir. Müəllimlərlə apardığımız sorğular nəticəsində müəyyən etdik ki, pedaqoji işçilər arasında da bu sahədə vahid fikir yoxdur. Sorğu nəticəsində onu da aşkar etdik ki, kifayət qədər pedaqoji təcrübəsi olan, fənlərarası əlaqədən, sinifdən xaric və məktəbdən kənar tədbirlərdən geniş şəkildə istifadə edən, qabaqcıl, novator müəllimlər mətnlərin say tərkibindən razıdır. Onların mövzú çatışmazlığından şikayətləri yoxdur. Vətənpərvərlik tərbiyəsinə kompleks şəkildə yanaşdıqları üçün onların əlində kifayət qədər imkan vardır.

Pedaqoji və metodik ustalığa kifayət qədər yiyələnməmiş təcrübəsiz müəllimlər isə materialın - mətnlərin azlığından narahatdırılar.

Unutmamaq lazımdır ki, dərslik müəllimə istiqamət verən, şagirdlərin təlim və tərbiyəsi üçün zəruri minimum tələbələri (program tələbələrini) həyata keçirən bir vəsaitdir. Əgər dərslikdə verilən materiallar müəllimi qane eləmirsə, onun müəyyən bir məqsədi həyata keçirməsinə imkan vermir, o, mütləq əlavə materiallara müraciət etməlidir, müxtəlif yollar axtarmalı, təşəbbüskarlıq göstərməlidir.

Təcrübə göstərir ki, ibtidai sinif şagirdləri vətənlə fəxr etmək anlayışını çox vaxt vətənin təbii sərvətləri, şəhərləri, dağları, çayları, faydalı qazıntıları, incəsənət abidələri və s. ilə fəxr etmək kimi başa düşür və elə də qəbul edirlər.

Bir nümunəyə diqqət yetirək. Müşahidə apardığımız 193 nömrəli məktəbdə sinif müəllimi A.Əliyeva yeni dərsin izahına sualla başladı. «Nəyə görə biz doğma Azərbaycanımızla fəxr edirik». Şagirdlər, əsasən, yuxarıda sadaladığımız dəyərləri nümunə göstərdilər.

Müəllim şagirdlərlə razılaşaraq göstərdi ki, siz çox düzgün deyirsiniz. Biz neftimizlə, Şirvanımızla, Qız qalamızla, Şah dağımızla bir sözə, təbii və mənəvi sərvətlərimizlə fəxr etməliyik, lakin Azərbaycan torpağının ən böyük sərvəti onun mənəvi abidəsi olan dahi şəxsiyyətləridir ki, biz onlarla həmişə

fəxr etmişik, indi də fəxr edirik, gələcəkdə də fəxr etməliyik. Azərbaycan torpağı Xaqani, Nizami, Nəsimi, Tusi kimi dahi şair və alimlər, Xətai, Cavanşir, Babək, N.Nərimanov, Cavad xan, M.Ə.Rəsulzadə kimi dövlət başçıları və sərkərdələr yetişdirmiştir.

XX əsrə isə Azərbaycan bəşəriyyətə Heydər Əliyev kimi dahi bir şəxsiyyət bəxş etmişdir ki, o, hamımızın əzizi, xalqımızın xilaskarı, dövlətimizin yaradıcısı, yaşadığımız bu xoşbəxt həyatı bize bəxş edən bir dahi, milli vüqarımız, inancımız, fəxrimizdir. Heydər Əliyev təkcə Azərbaycanlıların deyil, bütün Türk dünyasının fəxridir, bəşəriyyətin fəxridir.

Müəllim şagirdlərdə yüksək emosionallıq və motiv yaratdıqdan sonra yeni dərsin mövzusunu «Böyük insan» elan etdi və bildirdi ki, bu dərsdə ümummilli liderimiz Heydər Əliyevin xalqımız üçün gördüyü işlərlə, bu böyük şəxsiyyətlə yaxından tanış olacaqıq. Əvvəlcə müəllim ulu öndərin 85 illiyi ilə əlaqədar keçirilən tədbirlərdən, bayram şənliklərindən söz açdı və şagirdlərin bununla əlaqədar biliklərini genişləndirmək məqsədilə müşahidə apardı. Müəllim suallar vasitəsilə şagirdlərdən H.Əliyevin həyatı və fəaliyyəti ilə əlaqədar aldığı məlumatları yekunlaşdırıldı. (Məlum oldu ki, şagirdlərin H.Əliyev haqqında xeyli məlumat vardır).

Sonra müəllim «Böyük insan» mətnini ifadəli oxudu və şagirdlərə hissə-hissə oxutdurdu. Mətn üzrə sual-cavab apardıqdan sonra şaxələndirmə metodundan istifadə etməklə. «Biz Heydər Əliyevlə niyə fəxr edirik», «Heydər Əliyevin hansı mənəvi keyfiyyətləri sizin xoşunuza gəlir», «Xalqımız Heydər Əliyevi niyə ulu öndər adlandırır» kimi suallara şagirdlər (qruplar şəklində) ətraflı cavab verdilər.

Sorğunun nəticəsindən məlum oldu ki, şagirdlər Heydər Əliyevin mənəvi aləmini, vətənpərvərliyini, Azərbaycan xalqını dərindən sevməsini, tanınmış siyasetçi, böyük dövlət xadimi olduğunu, mərdliyini, iradəliyini, vüqarlılığını, qayğıkeşliliyini, uşaqları sevməsini, sadəliyini, zəka sahibi olmasını, fəxr etməyə layiq ən böyük Azərbaycanlı olduğunu xüsusiylə qeyd etmişlər.

Müəllim dərsi yekunlaşdırarkən şagirdlərin fikirlərini təsdiq etdi və göstərdi ki, siz çox düzgün qeyd etdiniz. Heydər Əliyevin ən çox sevdiyi xüsusiyyətlər mərdlik olmuşdur. O, Bakını, Azərbaycan torpağını çox sevmiş və həmişə fəxr etmişdir ki, Azərbaycanlıdır.

Biz Vətənimizlə həm də ona görə fəxr edirik ki, son yüzillikdə H. Aslanov, Ü.Hacıbəyov, S.Vurğun, H.Cavid, S.Bəhlulzadə, K.Kərimov, S.Rəhimov, Lütfüzadə, S.Rüstəm, C.Məmmədquluzadə və onlarla digər böyük şəxsiyyətlər, alim, şair və yazıçılar bize bəxş etmişdir.

Aparduğumuz müşahidələr göstərir ki, ibtidai sinif müəllimləri şagirdlərdə vətənsevərlik hissini gücləndirmək üçün onlara doğma torpağımızın füsünkar gözəlliyi, təbiəti haqqında daha çox məlumat verməyə çalışırlar. Ən xoşa gələn cəhət ondan ibarətdir ki, müəllimlər bu məsələyə xüsusi həssaslıq və məsuliyyətlə yanaşır, bütün pedaqoji - metodiki ustalıqlarından mahərətlə istifadə etməyə çalışır, əyanılıkdən, texniki - təlim vasitələrindən geniş şəkildə istifadə edirlər.

Digər tərəfdən onlar dərslikdə verilmiş mətni daha da genişləndirir, uşaqlara tanış olan faktlarla zənginləşdirirlər: məsələn, Bakıdakı 193 sayılı məktəbin sinif müəllimi B.Mehdiyeva III sinifdə «Bakı» mövzusunu tədris edərkən dərslikdə verilən mətni aşağıdakı hissələrə ayırdı və qruplar arasında bölüşdürdü.

1) Bakının yerləşdiyi ərazi; 2) Bakı neft şəhəridir; 3) Bakının kəndləri; 4) Neft daşları; 5) Bakı mədəniyyət mərkəzidir; 6) Bakı Azərbaycan Respublikasının paytaxtidır.

Qruplar hissələrə uyğun olaraq aşağıdakı kimi adlandırlı: «Abşeron», «Qara qızıl», «Suraxanı», «Xəzər», «İncəsənət», «Paytaxt».

Qruplar tədqiqat sualı haqqında məlumat hazırladılar. Təqdimetmə prosesində məlum oldu ki, şagirdlər dərslikdə verilən məlumatlarla kifayətlənməmiş, onları yeni faktlarla; Bakının yerləşdiyi ərazi, Abşeron yarandasında yerləşən kəndlər, qəsəbələr, Bakının mədəniyyət ocaqları haqqında ətraflı məlumata malik olduğunu göstərmişlər. Maraqlı cəhət bundan ibarətdir ki, şagirdlər Bakının inkişaf dinamikası, Bakıda gedən quruculuq işlərindən xəbərdardırlar.

Başqa bir nümunəyə diqqət yetirək. Bakı şəhərindəki 193 nömrəli məktəbin sinif müəllimi M.Bağirova «Naxçıvan» mövzusunu tədris edərkən dərslikdə verilmiş mətni xeyli genişləndirdi. Naxçıvan haqqında şagirdlərə daha ətraflı məlumat verir, müsahibə yolu ilə şagirdlərin Naxçıvan haqqındaki biliklərini genişləndirmək məqsədilə onları fəaliyyətə cəlb edir, onların fikirlərini dəqiqləşdirir, ümumiləşdirir və şagirdlərlə birlikdə yekun nəticəyə gəlir.

Dərsin gedişində məlum oldu ki, şagirdlərdən 6 nəfəri Naxçıvanda olub. Şagirdlərin hamisinin Naxçıvanın mineral suları (xüsusən «Badamlı» və «Sirab» suları) haqqında, Naxçıvan əhalisinin mənfur ermənilərə layiqli müqavimət göstərməsi, Naxçıvanın görkəmli yazıçıları (xüsusən C. Məmmədquluzadə və H.Cavid) haqqında müəyyən məlumatları vardır.

Müəllim Naxçıvandakı «Əshabi-Kəhf» mağarasının tarixi haqqında Qurani-Kərimdə bu mağara haqqında yazıldığı barədə məlumat verdi, indi həmin mağaranın müasir mədəniyyət kompleksinə çevrildiyi, oraya turistlərin ziyarətə gəldiyini xüsusi qeyd etdi.

Sonra müəllim Hüseyin Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsinin ulu öndərimiz H.Əliyevin təşəbbüskarlığı, səyi, əzmi və iradəsi nəticəsində mümkün olduğunu, Naxçıvanda görkəmli şairin əzəmətli məqbərə kompleksinin yaradıldığı haqqında məlumat verdi. Dərsin axırında müəllim şagirdlərə «Biz Naxçıvanla niyə fəxr edirik» mövzusunda evdə inşa yazmayı tapşırı.

Növbəti dərsdə nümunə üçün bir neçə şagirdin inşa yazısı dinlənildi. müzakirə prosesində şagirdlər öz əlavələrini etdilər. Bir şagird inşa yazısında göstərirdi ki, mən Naxçıvanla ona görə fəxr edir və onu sevirəm ki, mənim babam Naxçıvanda anadan olub. Müsahibə nəticəsində məlum oldu ki, şagirdin qohum babaları əslində Bakıda anadan olub. O, mənim babam Naxçıvanda anadan olub deyəndə ulu öndərimiz Heydər Əliyevi nəzərdə tutur.

Nəticə olaraq göstərmək lazımdır ki, şagirdlərin vətənpərvərlik tərbiyəsində «Oxu» dərsliklərində verilmiş materiallar çox mühüm rol oynayır və müəllimlər onlardan səmərəli şəkildə istifadə etdikdə bu sahədə yüksək müvəffəqiyyətlərə nail olurlar.

O, HƏM PEDAQOQ, HƏM DƏ ŞAİR İDİ

PƏRVİZ AXUNDBƏYLİ,

iqtisad elmləri namizədi,

EMİLİYA KƏRİMOVA,

pedaqoji elmlər namizədi



Yarım əsrlik məhsuldar və mənali həyatını xalq maarifinin inkişafına sərf edən, respublikamızda ibtidai təhsilin inkişafında yadda-qalan xidməti olan Mirzə Xosrov Axundzadə ibrətamız həyat yolu keçmişdir.

Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyun ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzəli Zeynalabdin oğlu (təxəllüsü «Aşıq») müəllim, şair gözəl zövqə malik musiqişünas kimi fəaliyyət göstərmiş, xalqımızın sevimli Cabbar Qaryağıdı oğlunun və başqa xanəndələrin musiqi müəllimi olmuşdur.

Şuşada «Qorodskoy» (keçmiş Nikolayski) məktəbində oxuyarkən atasını itirən Xosrov onun böyük övladı kimi ailənin ağırlığını öz üzərinə götürdü. Gənc Xosrov, 1906-ci ildə Şuşa «Qorodskoy» məktəbini qurtarib, dərs deməyə başladı.

O, 1913-1917-ci illərdə Şuşadakı 5 nömrəli məktəbdə, 1917-1920-ci illərdə «Qorodskoy» məktəbdə çalışmışdır. 1920-1922-ci illərdə Şuşada «Hacıyusifli-Zükür» məktəbində müdir və müəllim olmuş, 1922-1932-ci illərdə «Nərimaniyyə» və «Ünas» məktəblərində müəllimlik etmişdir.

Təbiəti etibarilə fitrətən müəllim və ictimaiyyatçı olan Xosrov müəllimi məktəbdəancaq oğlanların oxuması, qızların isə elm və tərbiyə feyzindən məhrum olması çox narahat edirdi. O, Şuşada mövhumatın qüvvətli olduğunu yaxşı göründü. Buna görə də Şuşada «Qız məktəbi»nin təşkilində iştirak edib, heç olmasa, bir neçə qadının oxumasını qərara almış və arzusuna çatmışdır.

Bununla yanaşı, Xosrov müəllim Şuşada savadsızların savadlandırılmasında mühüm işlər görmüşdür. O, 1936-1938-ci illərdə Şuşa rayonu üzrə «Çağırışçılar məntəqəsi»ndə müdir vəzifəsində işləmiş və çağırışçıları qısa müddətdə savadlandırmışdır. Xosrov Axundzadə müəllimliklə yanaşı, 1935-ci ildən bir neçə il şəhər kütləvi kitabxanasının müdürü olmuş, oxuları cəlb etmiş, onlarda kitaba məhəbbət hissi oyatmışdır. Xosrov müəllim 1932-ci ildən 1956-ci ildək Şuşada yeddiillik və orta məktəblərin I

və II siniflərində dərs demiş, təhsilin bünövrəsinin möhkəm qoyulması yolunda böyük qüvvə sərf etmişdir. Bu prosesdə o, öz metodik hazırlığı üzərində yorulmadan çalışıar, öyrədə-öyrədə özü də öyrənərdi. Qocaman müəllim metodik ədəbiyyatı həmişə diqqətlə izləyər, gənc müəllimlərə məsləhət verər, öz təcrübəsini öyrədərdi.

Onun yetişdirdiyi şagirdlər doğrudan da başqalarına nümunə olardı. Elə buna görə də məktəb direktorluğu ona I siniflərdə dərs götürməyi məsləhət görərdi.

Xosrov müəllimin elmi-pedaqoji fəaliyyəti (1945-1956) daha maraqlıdır. O, bu dövrdə bir sıra elmi-metodik əsərləri ilə müəllimlər arasında tanınır. Xosrov müəllim bu müddət ərzində Şuşada müəllim kütləsinə ibtidai təhsilin müxtəlif məsələlərinə dair mühazirə və məruzələr oxuyar, məsləhət verər, açıq dərs keçirər və öz təcrübəsini gənc müəllimlərə öyrədərdi.

Məktəblərin yaxşı işini öyrənib, geniş yaymaqdə böyük rol oynayan «Pedaqoji mühazirələr» in təşkilində Xosrov müəllimin də çox böyük xidməti olmuşdur. Onun məzmunlu açıq dərsləri, pedaqoji mühazirələrdəki məruzələri rayon qəzetlərində, pedaqoji mətbuatda işıqlandırılmışdır.

Xosrov müəllimin pedaqoji təcrübəsi ilə əlaqədar məqalələr şəxsi arxivində saxlanmaqdadır: «Tədris keyfiyyətinin yaxşılaşdırmaq yolları», «Əlisba dövrü», «Savad təlimi», «Yay dövründə I siniflər üçün hazırlıq işi», «Yazı işlərinin təshih və səhv'lərlə mübarizə yolları», «Sərfin tədrisi üsulu», «İki sinifdə dərs aparmaq üsuluna aid göstərişlər», «I-II siniflər üçün ana dili, hesab və Azərbaycan dili dərslərinə aid məramnamə», «İbtidai məktəbdə yazı növləri» və s. O, şagirdlərin yazılarında yol verilən səhv'lərin təshihində rastlaşdığı nöqsanlara (altından bir, yaxud iki ciziq çəkmək, üstündə doğrusunu yazmaq, çox zaman səhv sözün içərisində düzəliş aparmaq və s.) qarşı çıxır, belə düzəlişlərin uşaqları çıxılmaz vəziyyətdə qoyduğunu qeyd edirdi.

O göstərirdi ki, səhv'lərin düzəlməsində müxtəlif yollardan istifadə etmək lazımdır. Müəllim uşaqların səhv'lərini növünə görə hesaba almalı, imla səhv'lərinin altından ciziq çəkməli və dəftərin haşiyəsində sual işarəsi qoymalı, bununla da uşağın yazısındaki belə səhvi tapıb, düzəliş aparmasını təmin etməlidir. O, səhvə yol verən səbəbini şagirdlə müsahibə aparmağı, nə üçün həmin səhvə yol verdiyini anlamağı, səhvini düzəltməyə məcbur etməyi məsləhət görürdü.

Xosrov Axundzadə müəllimlərin qarşısında uşaqlarda əməyə həvəs, doğruluq, yoldaşlıq, mütəşəkkillik, intizam, öz işində məsuliyyət daşımaq və s. kimi gözəl sıfətlər tərbiyə etmək vəzifəsini qoyurdu. O, qeyd edirdi ki, ibtidai məktəbdə, xüsusilə I sinif şagirdlərini təlim və tərbiyə etməkdə müəllimin üzərinə böyük məsuliyyət düşür, müəllimdən böyük iş, bilik və pedaqoji ustalıq tələb olunur.

Xosrov Axundzadə göstərirdi ki, məktəbə gəlmiş 7 yaşlı uşaqlarla işləmək çox çətin olmaqla hər bir müəllimdən ustalıq tələb edir. Öz təcrübəsində belə qeyd edirdi:

- Mən uşaqları dərindən öyrəndikdən sonra onları sevdiyimi bürüze verməkə özümə dərin məhəbbət oyadıram.
- Tənəffüs vaxtı intizam vərdişini möhkəmlətmək üçün onlara ciddi nəzarət edirəm.
- İlk gündən sinif növbətçiləri işini ciddi qururam.
- Şagirdlərin və sinifin təmizliyinə son dərəcə dıqqət edirəm.
- Yay dövründə lazımlı olan əyani vasitələri əldə edir və ya hazırlayıram.
- Uşaqların dərsdən qalmaları və gecikməmələrinə ciddi nəzarət edir, bunun təhsilə böyük zərbə vurdugu onlara başa salırəm.

Ona görə də sinif curnalının davamiyyətə görə qeydlər aparılan qrafları aq qalır. Təsadüfən bir nəfər üzürlü səbəbdən bir neçə dəqiqə gecikərsə, yoldaşları «Bizim sinfin nümunəvi olmasına mane olma» deyə onu məzəmmət edirlər.

Xosrov müəllimə görə 7 yaşıları ev mühitindən ayırib, məktəb mühitinə alışdırmaq, onlara məktəbi sevdirmək üçün hazırlıq dövründə ciddi iş aparmaq lazımdır.

Xosrov Axundzadə yazar ki, şagirdləri gülər üzlə, nəvazişlə, mehriban ata-ana kimi qarşılıqla təlimin bünövrəsini inamlı qoymaq üçün onları hərtərəfli öyrənmək, onların uşaqlıq həyatına aid tərbiyəvi xarakter daşıyan iibrətamız səhbətlər etmək lazımdır.

O, bildirir ki, «Xoruz nağılı» uşaqlara tezdən durmağı, təmiz havada tənəffüs etməyi, «Pinti uşaq» nağılı onlara təmiz və səliqəli olmayı, «Dəcəl uşaq» hekayəsi onlara intizamlı, qayğıkeş, səmimi olmayı öyrədir.

O həmçinin məktəbə aid qaydaların öyrədilməsini, zəngin, tənəffüsün əhəmiyyətini şərh edir «Əlisba» kitabında hazırlıq dövrünə aid şəkillər üzərində səhbətlərin maraqlı təşkilini məsləhət görürdü.

Mirzə Xosrov o zamanlar üçün yeni olan partada əyləşməyi, qələmi tutmağı, mürəkkəbdən istifadə etməyi əyani olaraq göstərməyi lazım bilirdi. O, əvvəlcə hərflərin elementlərinin adların söyləyər, sonra yazı taxtasında üfiqi cizgilər çəki, onun üzərində elementləri yazdırardı. O, xatirələrində yazirdi: «Birinci ünsürü (elementi) yəni kiçik düz xətti şagirdlər düzgün yazmazlarsa, ikinci elementi yazdırıram. Şagirdlərin hamısı hərflərin ünsürlərinin adlarını əzbərdən bilirlər, məsələn, müəllim «N hərfinin tərkibi hansı ünsürlərdən əmələ gəlir?» sualını verdikdə şagird cavabında:

- N hərfi maili və aşağıdan dairələnən və onları ortadan birləşdirən düz xətdən əmələ gəlir» deyəcək. Bu qayda üzrə şagirdlər bütün hərflərin ünsürləri ilə tanış olduğundan dəftərdə hərfin nümunəsi verilirdi. Ona görə də şagirdlər yaxşı yazırdılar».

Xosrov müəllim rüblük plan üzrə şagirdlərə verdiyi yazı işlərindən əlavə yazı verər, nəticədə onların düzgün yazmaları sahəsində böyük müvəffəqiyətlər əldə edərdi.

Xosrov müəllimin dərs ilinin əvvəllerindən başlayaraq, axırına kimi gündəlik dərslərinə aid əyani vəsait, didaktik material olardı. Əynai vəsaitə ilə iş şagirdləri dərsə həvəsləndirir və dərsi uşağa sevdirərdi. Onun sinfında

uşaqların cürbəcür əl işləri (hərflərin və rəqəmlərin modelləri) olardı. O, dərsi əyani vəsaitsiz keçməzdi.

Xosrov Axundzadə əlyazmalarında qeyd etmişdi ki, şagirdlərin atanaları ilə iş aparmaqdə böyük tələbkarlıq göstəirdi. «Mən dərs ili boyunca bütün şagirdlərin evlərinə gedərək onların yaşadıqları şəraitlə, hətta yataqları, dərs öyrəndikləri otaq, guşə ilə tanış oluram. Görüşə gedərkən uşaqtan şikayətlənmərəm. Ev işlərinin uşaq tərəfindən icra olunub-olunmadığını yoxlaysıram. Mənim ata-anaya və uşaqa qayğıkeşliyim onlarda mənə hörmət və məhəbbəti artırır. Onlar mənim verdiyim pedaqqoji məsləhət və göstərişlərimi bir qanun kimi qəbul edirlər. Ata-ananın hörmətini qazanmaq təhsil işində xüsusi bir amildir.»

Şagirdlərin təlim-təbiyə işində ailələrin böyük rol oynadığını nəzərə alaraq, onlarla əlaqəni yaxşı təşkil edər, müəyyən vaxtlarda ailələrlə görüş təşkil edər, onları məktəbə çağırar, əlaçı uşaqların ailələrinə təşəkkür məktubu yazardı. Odur ki, I sinifdə dərs dediyi şagirdlərin çox hissəsi əlaçı olardı.

Xosrov müəllim öz müqəddəs sənətini odlu bir məhəbbətlə sevirdi. Onun sayəsində tədris etdiyi fənnin əsasını şagirdlərə didaktik əsaslar üzrə öyrətməyə səy edirdi. O, ömrünün axırınadək dərs dediyi I siniflərdə şagirdlərin yüksək nailiyyətlər əldə etmələri üçün, var qüvvəsi ilə çalışmışdır.

1956-ci ildə fəaliyyətinin 50 illiyi təntənəli şəkildə qeyd olunan Xosrov müəllim təqaüdə çıxır. O yazırı:

«Mən iki müxtəlif dövrün canlı şahidiyəm. İnqilabdan əvvəl müəllim əməyi qiymətləndirilmir, ona heç bir qayğı göstərilirdi. Mən öz xoşbəxtliyimi, qədr-qiyəmətimi ancaq aprel sosialist inqilabından sonra tapmışam. Bir də mən ona görə özümü xoşbəxt hesab edirəm ki, bu qoca vaxtında hökumətimiz mənə kifayət qədər təqaüd təyin etmişdir.»

Qocaman müəllimin bu sözləri gənc nəslin təbiyəsilə məşğul olan bütün müəllim və təbiyəçiləri öz sənətlərini daha dərindən sevməyə, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməyə ruhlandırır.

Xosrov Axundzadə 50 illik pedaqqoji fəaliyyətilə bərabər, böyük bir ədəbi yaradıcılıq dövrü də keçirmiştir. O, ədəbi yaradıcılığa gənc yaşlarından başlamışdır. Təxəllüsü Şaiq idi.

XIX əsrin qabaqcıl şairlərindən Xurşud Banu Natəvanın, xüssusilə şair pedaqqoj Mir Möhsün Nəvvabın və başqalarının gənc Xosrova böyük təsiri olmuşdur. Xosrov Şaiq öz xatiratında belə qeyd edir: «1906-ci ilin bahar fəslində Mir Möhsün Nəvvab məni mənzilinə çağırıldı. Mən içəri daxil oldum. Mənzilə bir çox şairlər gəlmışdılər. Nəvvab məni görən kimi:

- Bu bizim dərnəyin (Məclisi-fərəmuşanın) aktiv üzvü, Mirzəli Aşiqin oğlu və şair Savəri təxəllüsü daşıyan bir şəxsin nəvisidir. Oturanlar da məni səmimi qarşılıdilar. O, mənm həyəcanımı duyarəq bir pedaqqoj kimi mənə yanaşdı:

- Qardaşoğlu, sənin baban və atan şair olmuşlar. Aldığım məlumatə görə sən də şeir yazırsan. Mən istəyirəm ki, mərhum atanın yerində sən də gənc şair kimi bizim dərnəkdə üzv olaraq bizimlə bərabər çalışsan.

Səhəri gün bir neçə şerimi Nəvvabın yanına apardım. Mərhüm Nəvvabın bu qədər təvazökarlığı və nəcib təşəbbüsü mənim şeir ilə maraqlanmağımı və bu yolda ciddi çalışmağıma müəyyən bir yol açdı.»

Xosrov Şaiq həm heca, həm də əruz vəznində şeirlər, qəzəllər yazmış, eyni zamanda hekayə canrında da qələmini işlətmişdir. Onun 270-ə qədər bayatısı və 75 qoşması vardır.

Xosrov Şaiqin əsərlərində onun əməyə dərin məhəbbəti, vətənə və elinə tükənməz sevgisi, ən nəcib arzu və istəkləri tərənnüm edilmişdir.

Sevirəm səni Şuşa,

Şair məskəni Şuşa.

Cənnət yurdum, olsa da,

Çıxmaz yadımdan Şuşa.

Xosrov Axundzadənin ilk qəzəllərindən biri Məhəmmədağa Müctəhidzadənin 1909-cu ildə nəşr etdirdiyi «Riyazül-aşıqi»ndə çap olunmuşdur. 1913-cü ildə Mir Möhsün Nəvvabın yüzə qədər Qarabağ şairi haqqında məlumat verən «Təzkireyi-Nəvvab» kitabında dərc edilmiş Xosrov Şaiqin bir şerində Şuşa şəhərində maarif və mədəniyyətin inkişafından bəhs olunur. Müəllif bu şerində, ümumiyyətlə, xalqın, xüsusilə gənclərin maariflənməsi və savadlı olmasını arzulayaraq deyir:

Ey vətəndaşlar, gəlin elm əxz edib aqil olaq,

Qeyri-millətlər kimi kamil olaq.

Elmdən qeyri biziç çarə yoxdur, qardaşım

Şövq ilə təhsili elmə bağlanıb, qabil olaq.

Xosrov Şaiq «Nəsihətləri»ndə dostluğa qiymət qoymağı, doğru danışmağı, qəlbini qara olmamağı, başqasına paxılılıq etməməyi, ağıllı və fərasətli olmayı, özündən böyüyə hörmət etməyi, yersiz danışmamağı, xalqını sevməyi, rəftarlı olmayı qeyd etmişdir.

İnsansan əger səndə ləyaqət gərək olsun,

Layiq olan adəmdə sədaqət gərək olsun.

Qövli ilə felində gərəkdir ola sadıq,

Doğru danışıb düzlüyə adət gərək olsun.

Xosrov Şaiq, hər şeydən əvvəl, gənc nəslin lap uşaqlıqdan elm almağa, bilik öyrənməyə alışdırılmasını, eyni zamanda şagirdlərin dərindən biliyə yiylələnmələri üçün həmişə əla qiymət almalarının lazımlığını gösterir.

Gənclərə tövsiyəm olsun yadigar,

Eşidin, olarsız yəqin bəxtiyar.

Həmişə vaxtında məktəbə gedin.

Dərindən təhsilə məhəbbət edin,

Oxuyun diqqətlə, geri qalmayın,

Çalışın, əsla pis qiymət almayıñ.

Xosrov Şaiq göstərir ki, qabiliyyət və istedad insanın öz zatında olmalıdır. İnsanlar zəhməti sevməli və onu yaşayış üçün bir ayna hesab etməlidirlər. Həyatın mənasını cəmiyyətə, insanlığa xeyir verməkdir.

Xosrov Axundzadə eyni zamanda Qarabağın tarixçisi kimi də məşhurdur. Onun yaradıcılığı əsas etibarilə Qarabağın tarixi ilə əlaqədardır. O, Azərbaycanın qədim mədəniyyət mərkəzi, ana yurdu olan Şuşadan geniş bəhs edir. Onun Qarabağ, Şuşa haqqında dərin mənali əsərləri vardır. Bu əsərlərdən «Şuşanın çayı», «Qarabağın təsviri» poeması, «Cıdır düzüne gedərkən» adlı şeirləri və nəşr ilə yazmış olduğu «Qarabağın tarixi» əsərlərini göstərmək olar. O, bu əsərlərində Qarabağın ucsuz-bucaqsız bərəkətli çöllərini bir anlığa səyahətə çıxır və doğma torpağında yaşayıb yaratmış şairlərini, musiqişünaslarını, incəsənət ustalarını, ədiblərini, xəttatlarını, xanəndələrini və tibb işçilərini təsvir etməkdən əsla doymayaraq vətəninin yeni əməklə xarüqələr yaradan qəhrəman xalqının şanlı obrazını ürəklə təren-nüm edir. Xosrov Şaiq sovet dövründə yazdığı şeirlərini, qəzəllərini və hekayələrini müasir həyatla six əlaqələndirmişdir. Xosrov Şaiq göstərir ki, xəstələrə şəfa, ürəklərə dərman olan Qarabağ indi nə qədər gözəlləşmiş və nə qədər inkişaf edərək şöhrət qazanmışdır.

Xosrov Şaiq C.Məmmədquluzadə və Həmidə xanım, S.S.Axundov, Üzeyir Hacıbəyov, Mir Möhsün Nəvvab və s. görkəmli sənətkarlarla dost və tanış olub onlarla yaradıcılıq əlaqələri saxlamışdır. O, Mirzə Cəlil haqqında olan «Xatirələrim»də belə qeyd edir: «Mən uzun müddət Mirzə Cəlil Məmmədzadənin uşaqlarına öz evlərində dərs vermişəm. Onun həyat yoldaşı Həmidə xanım ziyali bir qadın idi, oğlanları və qızlarının təhsilinə böyük əhəmiyyət verərdi. O, evdə möhkəm qayda-qanun yaratmışdı. Uşaqlar dərsə aid göstərişlərimi həvəslə yerinə yetirirdilər. Mirzə Cəlil hər gün dərslərin gedişi haqqında məndən məlumat alardı».

Görkəmli ədib C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım «Molla Nəsrəddin» haqqında xatirələrində yazar:

«1919-cu il fevralın axırında Mirzə Cəlil «Anamın kitabı» əsərini yazüb qurtardı. Ondan xahiş etdim ki, əsərini oxusun, qulaq asım. Razi oldu. Gözəl bir ifadə ilə əsəri oxudu və mən böyük maraqla qulaq asdım. Pyes məndə böyük təsir buraxdı, bu anda hər şeyi unutmuşdum. İxtiyarsız olaraq gözlərim dolmuşdu. O, əsəri oxuyub qurtardıqdan sonra məni bürüyən həyəcan və təsirdən danişa bilmirdim. Mən əsəri təriflədim, ona təşəkkür etdim və əsərin üzünü köçürüb, özümdə saxlamaq üçün onu mənə verməsini rica etdim. Razi oldu. Uşaqlarımın müəllimi Mirzə Xosrov «Ölü'lər» və «Anamın kitabı», pyeslərinin üzünü köçürdü. Bu əlyazmalarını indiyədək saxlayıram». («İnqilab və mədəniyyət » curnalı, 1940, № 1).

Xosrov Şaiq ömrünün son günlərinədək şeir, qəzəllərini və «Pedaqoji» mülahizə və təcrübələrini böyük diqqət və həvəslə bir yerə toplamış, «Məcmueyi-əşar», «Qarabağın tarixi» əsərlərini tamamlamış, lakin 1960-ci il may ayının 10-da dünyasını dəyişdiyindən onlar şəxsi arxivində saxlanır.

GÖRKƏMLİ PEDAQOQ ALİM İSFƏNDİYAR VƏLİXANLI

FƏRRUX RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor



Günlər ayları, aylar illəri qovur, bir yandan dolan dünya, o biri yandan boşalır, nəsillər bir-birini əvəz edir. Millət isə yalnız sevdiyi insanları yaddaşında saxlayır. 100 il bundan əvvəl dünyaya gəlmış tanınmış pedaqoq-alim İsfəndiyar Vəlixanlı onu taniyanların yaddaşında humanist, qayğıkeş, ciddi və tələbkar müəllim, bacarıqlı təhsil təşkilatçısı, fakültə dekanı, yorulmaq bilmədən çalışıyan tədqiqatçı alim, mehriban ata və qohumcanlı insan kimi yaşayır.

İsfəndiyar Vəlixanlı 1909-cu ilin iyun ayının 3-də Şuşa şəhərində anadan olmuşdur. Şuşa o dövrdə Azərbaycanın təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Müxtəlif tipli məktəblər, xeyriyyə cəmiyyətləri fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, qəza məktəbi də ilk dəfə 1830-cu ilin 30 dekabrında məhz burada açılmışdı. 1917-1921-ci illərdə ibtidai təhsilini Şuşada alan İsfəndiyarın dünyagörüşünün formallaşmasında Şuşanın ədəbi-mədəni mühiti mühüm rol oynamış, müxtəlif elm və musiqi məclisləri onun həyat yolunun müəyyənləşdirilməsində əsas amilə çevrilmişdi. 1921-ci ildə İsfəndiyar Vəlixanlığının ailəsi Bakı şəhərinə köçür. O, 77 nömrəli məktəbin son sinfinə daxil olur. Atasının sağlamlıq imkanları məhdud olduğundan ailənin bütün ağırlığı onun çiyninə düşür. O, 1922-1924-cü illərdə fəhləlik etməli olur.

Həmin illərdə respublikada pedaqoji kadrlara, xüsusilə ibtidai sinif müəllimlərinə ciddi ehtiyac olduğundan pedaqoji kurslar təşkil edilirdi. Yaranmış əlverişli mühit İsfəndiyar Vəlixanlığının müəllim olmaq arzusunu reallaşdırıldı. Belə ki, o, 1924-cü ildə Bakı şəhərindəki tanınmış 18 nömrəli pedaqoji məktəbə daxil oldu. Burada o, Soltan Məcid Qənizadə, Acal bəy Səmədov, Ağa bəy İsrafilbəyli, Əli bəy Qasımkədə kimi dövrün məhsur müəllimlərindən mənəviyyat və əxlaq dərsi olaraq müəllimlik sənətinin incəliklərinə yiyələndi.

1928-ci ildə pedaqoji məktəbi bitirən İsfəndiyar Vəlixanlı Şəkinin Qudula ibtidai məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, kənd əhalisinin və uşaqların sevimlisinə çevrilmişdi. 1930-cu ildə ali pedaqoji təhsil almaq arzusu ilə Bakıya gələn İsfəndiyar Vəlixanlı V.I.Lenin adına Azərbaycan

Pedaqoji İnstytutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstytutu bitirdikdən sonra 1946-ci ilə kimi o, Saatlı, Sabirabad, Samux, Kürdəmir, Xaçmaz, Şəki və Bakının ayrı-ayrı rayonlarında müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin inspektoru vəzifələrində çalışmışdır.

İsfəndiyar Vəlixanlı 1946-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstytutunun aspiranturasına qəbul edilir. 1949-cu ildə aspiranturunu bitirdikdən sonra V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstytutunda əmək fəaliyyətinə başlayır. Pedaqogika kafedrasında laborant, müəllim, baş müəllim vəzifələrində çalışır. 1955-ci ildə prof. M.Muradxanovun rəhbərliyi ilə "Orta məktəbin 5-7-ci siniflərdə ev tapşırıqlarının verilməsi və yoxlanılması metodikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. Dissertasiya o zamanın görkəmli alimləri Əhməd Seyidov, prof. Boris Borisoviç Komarovski və prof. Abbasqulu Abbaszadə, İ.Gertsen adına Leninqrad Pedaqoji İnstytutunun professoru E.Qolant, prof. Ağaməmməd Abdullayev, dos. Aben Kərimov, dos. Əliş Həsənov tərəfindən yüksək qiymətləndirilmişdi.

Keçən əsrin 50-ci illərində Azərbaycan pedaqoji mətbuatında ev tapşırıqlarının verilməsi və yoxlanılması metodikası ilə bağlı ayrı-ayrı müəllimlərin yazıları işıq üzü görmüşdü. Bu sahədə ciddi problemlərin yaranması məlum olmuşdu. Həll olunmamış mübahisəli fikirlərin təhlili, ümumiləşdirilməsi və müəllimlərə praktik tövsiyələrin verilməsi İsfəndiyar müəllimin müdafiə etdiyi dissertasiyanın əsas qayəsini təşkil edirdi. 1957-ci ildə İsfəndiyar Vəlixanının çap etdirdiyi «Ev tapşırıqlarının verilməsi və yoxlanılması metodikası» müəllimlərin stolüstü kitabı oldu. Monoqrafiyada müəllif ev tapşırıqlarının aydın, düşündürücü olmasını əsaslandırır, onların növləri (şifahi, yazılı və əməli tapşırıqlar), norması, icrasına aid təlimatın verilməsi, sinif jurnalında və şagirdlərin gündəliklərində yazılması məsələləri izah edilir. Müəllifin fikrincə:

- 1) ev tapşırıqları məqsədəyənəlmiş olmalıdır, yəni müəllim tapşırıq verdiyi zaman qarşısına aydın məqsəd qoymalıdır;
- 2) verilən tapşırıqlar aydın və düşündürücü olmalıdır;
- 3) ev tapşırıqları növbənöv olmalı, yeknəsəq olmamalıdır;
- 4) ev tapşırıqları uşağın səviyyəsinə uyğun olmalı, yəni müəyyən norma, hədd çərçivəsində verilməlidir;
- 5) müəllim ev tapşırıqlarını verdiyi zaman onun icra olunması yollarına dair kifayət qədər izahat və təlimatlar verməlidir;
- 6) ev tapşırıqlarının nəticələri sinif jurnalı və şagird gündəliklərində aydın və səliqəli qeyd olunmalıdır.

Qabaqcıl müəllimlərin iş təcrübəsini ətraflı öyrənib ümumiləşdirən İsfəndiyar Vəlixanlı ev tapşırıqlarının icrasını yoxlayarkən 3 əsas tələbə (yoxlama

sistematiske olmalıdır, yoxlama hərtərəfli olmalıdır, yoxlama zamanı müəllim tələbkar olmalıdır) riayət etməyi vacib sayırdı. O, şagirdlərə müsbət əxlaqi sıfətlər aşılıamaq üçün səmərəli təşkil olunmuş ev tapşırıqlarını müəllimin əlində böyük vasitə hesab edərək yazırıdı: "Ev tapşırıqlarının üzərində işləmək prosesində şagird daim müəyyən çətinliklərə rast gəlir və bu çətinlikləri aradan qaldırmalı olur. Verilən tapşırıqları vaxtında yerinə yetirməyə səy edir. Bütün bunlar şagirdlərdə təlimə məsuliyyət hissi, möhkəm iradə, çətinlikləri aradan qaldırma bilmək, qətilik, iradı keyfiyyətlər təbiyə etməyə kömək edir. Ev tapşırıqları şagirdlərin diqqət və yaddasını təbiyə edir, onlarda təlimə maraq yaradır və ümumiyyətlə şagirdlərin psixi inkişafına kömək edir, lakin unudulmamalıdır ki, ev tapşırıqları yalnız düzgün təşkil edildikdə, metodik cəhətdən düzgün verildikdə, icrası üçün şagirdlər dürüst istiqamətləndirildikdə, onların icrası üzərində lazımı pedaqoji nəzarət qoyulduğda təlim və təbiyə işlərinə öz müsbət təsirini göstərir".

50-ci illərin sonu – 60-ci illərin əvvəllerində Respublikada ali təhsilli ibtidai sinif müəllimlərinin hazırlığı yeni təşkil olunmuş "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsində həyata keçirilməyə başlandı. Fakültəyə rəhbərlik qısa bir müddətdə prof. Şövqi Ağayevə, sonra isə ciddi, tələbkar, tələbələrə diqqət və qayğısı ilə tanınan böyük nüfuz sahibi İsfəndiyar Vəlixanlıya həvalə edildi. O dövrə ümumi təhsilin məzmununda aparılan islahatlar, üçillik ibtidai təhsilə keçilməsi pedaqoji ictimaiyyət arasında müxtəlif məzmunlu diskussiyalara səbəb olmuşdu. Müxtəlif səviyyələrdə keçirilən elmi-pedaqoji məclislər bir növ yaradıcı qüvvələrin, praktik müəllimlərin sınaq meydanına çevrilmişdi. Yeni proqramlar tərtib olunur, dərslik və dərs vəsaitləri hazırlanır, metodik tövsiyələr işlənilirdi. Məhz belə məclislərdə İsfəndiyar Vəlixanlı səlahiyyətli söz sahibi kimi yeni nəsil məktəb dərsliklərinin hazırlanmasına yaxından kömək göstərirdi, çünki o, bu sahədə tanınmış mütəxəssis olmaqla yanaşı, həm də Maarif Nazirliyində Elmi Metodik Şuranın sədri idi.

İsfəndiyar Vəlixanlı pedaqogikanın daha az işlənilən sahələrinə meyil göstərir, məktəb və müəllimlərin ehtiyaclarına uyğun tədqiqatlar aparır, araşdırımalarının nəticələrini pedaqoji ictimaiyyətə çatdırırıdı. Onun azkomplektli məktəblərdə təlimin təşkili, ev tapşırıqlarının verilməsi, uşağın təliminə valideynin köməyi, dərsin tipləri, yeni biliyin verilməsi və möhkəmləndirilməsi və digər problemlərlə bağlı fikir və mülahizələri bu gün də öz aktuallığını itirməmişdir.

Onun didaktik fikirləri pedaqoji mətbuatla yanaşı, həm də 1963 və 1966-ci illərdə çap edilmiş "İbtidai sinif müəllimlərinə kömək" məcmuəsində geniş əksini tapmışdır. Bu məcmuədə dövrün tanınmış ibtidai təhsil mütəxəssisləri-pedaqoqlar, Mərdan Muradxanov, Yusif Talibov, Soltansəlim Axundov, psixoloqlar Əkbər Bayramov, Əbdül Əlizadə, metodistlər Əziz Əfəndizadə,

sistematiske olmalıdır, yoxlama hərtərəfli olmalıdır, yoxlama zamanı müəllim tələbkar olmalıdır) riayət etməyi vacib sayırdı. O, şagirdlərə müsbət əxlaqi sıfətlər aşılamaq üçün səmərəli təşkil olunmuş ev tapşırıqlarını müəllimin əlində böyük vasitə hesab edərək yazırıdı: "Ev tapşırıqlarının üzərində işləmək prosesində şagird daim müəyyən çətinliklərə rast gəlir və bu çətinlikləri aradan qaldırmalı olur. Verilən tapşırıqları vaxtında yerinə yetirməyə səy edir. Bütün bunlar şagirdlərdə təlimə məsuliyyət hissi, möhkəm iradə, çətinlikləri aradan qaldıra bilmək, qətilik, iradi keyfiyyətlər təbiyə etməyə kömək edir. Ev tapşırıqları şagirdlərin diqqət və yaddaşını təbiyə edir, onlarda təlimə maraq yaradır və ümumiyyətlə şagirdlərin psixi inkişafına kömək edir, lakin unudulmamalıdır ki, ev tapşırıqları yalnız düzgün təşkil edildikdə, metodik cəhətdən düzgün verildikdə, icrası üçün şagirdlər dürüst istiqamətləndirildikdə, onların icrası üzərində lazımı pedaqoji nəzarət qoyulduqda təlim və təbiyə işlərinə öz müsbət təsirini göstərir".

50-ci illərin sonu – 60-ci illərin əvvəllərində Respublikada ali təhsilli ibtidai sinif müəllimlərinin hazırlığı yeni təşkil olunmuş "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsində həyata keçirilməyə başlandı. Fakültəyə rəhbərlik qısa bir müddətdə prof. Şövqi Ağayevə, sonra isə ciddi, tələbkar, tələbələrə diqqət və qayğısı ilə tanınan böyük nüfuz sahibi İsfəndiyar Vəlixanlıya həvalə edildi. O dövrə ümumi təhsilin məzmununda aparılan islahatlar, üçüllik ibtidai təhsilə keçilməsi pedaqoji ictimaiyyət arasında müxtəlif məzmunlu diskussiyalara səbəb olmuşdu. Müxtəlif səviyyələrdə keçirilən elmi-pedaqoji məclislər bir növ yaradıcı qüvvələrin, praktik müəllimlərin sınaq meydanına çevrilmişdi. Yeni proqramlar tərtib olunur, dərslik və dərs vəsaitləri hazırlanır, metodik tövsiyələr işlənilirdi. Məhz belə məclislərdə İsfəndiyar Vəlixanlı səlahiyyətli söz sahibi kimi yeni nəsil məktəb dərsliklərinin hazırlanmasına yaxından kömək göstərirdi, çünki o, bu sahədə tanınmış mütəxəssis olmaqla yanaşı, həm də Maarif Nazirliyində Elmi Metodik Şuranın sədri idi.

İsfəndiyar Vəlixanlı pedaqogikanın daha az işlənilən sahələrinə meyil göstərir, məktəb və müəllimlərin ehtiyaclarına uyğun tədqiqatlar aparır, araşdırımalarının nəticələrini pedaqoji ictimaiyyətə çatdırırıdı. Onun azkomplektli məktəblərdə təlimin təşkili, ev tapşırıqlarının verilməsi, uşağın təliminə valideynin köməyi, dərsin tipləri, yeni biliyin verilməsi və möhkəmləndirilməsi və digər problemlərlə bağlı fikir və mülahizələri bu gün də öz aktuallığını itirməmişdir.

Onun didaktik fikirləri pedaqoji mətbuatla yanaşı, həm də 1963 və 1966-ci illərdə çap edilmiş "İbtidai sinif müəllimlərinə kömək" məcmuəsində geniş əksini tapmışdır. Bu məcmuədə dövrün tanınmış ibtidai təhsil mütəxəssisləri-pedaqoqlar, Mərdan Muradxanov, Yusif Talibov, Soltansəlim Axundov, psixoloqlar Əkbər Bayramov, Əbdül Əlizadə, metodistlər Əziz Əfəndizadə,

isi, məktəbə və ailəyə kömək şuralarının işi, evlər idarəsinin nəzdindəki məhəllə valideyn komitəsinin işi) təhlil edilir, qabaqcıl təcrübə ümumiləşdirilir.

İsfəndiyar Vəlixanlı Pedaqoji İnstytut tələbələrinin pedaqoji praktikası», «Tələbələrin pedaqogika üzrə kurs işləri» kitabçalarının tərtibçilərindən biridir.

İsfəndiyar Vəlixanlı Ermənistanda da pedaqoji elmin nəzəri və praktik problemləri, müəllim hazırlığının yüksəldilməsi istiqamətləri ilə bağlı mühazirələr oxumuş, müəllimlərə metodik göstərişlər vermişdir. İsfəndiyar Vəlixanlı mahir pedaqoji təbliğatçı kimi həm Ümumittifaq «Bilik» Cəmiyyətinin, həm də Azərbaycan «Bilik» Cəmiyyətinin Bakı şəhər şöbəsi tərəfindən «Valideynlərin pedaqoji mərifəti» mövzusunda etdiyi məruzəyə görə diplomla mükafatlandırılmışdır.

İsfəndiyar Vəlixanlı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında olan alimlərdən biridir. Vaxtilə onun tələbəsi olmuş mərhum prof. Xəlil Fətəliyev öz müəllimini belə xatırlayırdı: «O, sözün həqiqi mənasında gözəl pedaqoq, pedaqogika elminin vurğunu idi. Uşaq və yeniyetmələrin, kiçikyaşlı məktəblilərin, təlim-tərbiyəsinin elmi-pedaqoji əsaslarını çox gözəl bilirdi. İsfəndiyar müəllim çox sadə, səmimi, gözəl qəlbə, müləyim təbiətə malik qayğıkeş bir insan idi. Qayğıkeş olduğu qədər də tələbkar və ciddi idi. Fakültədə təhsil alan tələbələrin hər birini yaxından tanırı, onların istedadlarını üzə çıxırmağa xüsusi fikir verirdi. Tələbələrin estetik mədəniyyətinin yüksəlməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırdı. Onun səyi, təşəbbüskarlığı nəticəsində fakültənin əyani şöbəsində təhsil alan 1000 nəfərədək tələbənin hər biri bədii özfəliyyətin müxtəlif formaları ilə əhatə olunmuşdu.

O, dekan kimi fakültədə təhsil alan tələbələrin ictimai iş və ictimai vəzifə aparmalarına, bu yolla onların təşkilatlılıq qabiliyyətlərinin formallaşmasına, tələbə özünüidarəsinə xüsusi fikir verirdi”.

1975-ci ildə amansız ölüm İsfəndiyar müəllimi sevimli tələbələrindən və əzizlərindən cismən ayırdı. Uzun sürən xəstəlikdən sonra o, haqq dünyasına qovuşdu. Ömrünün on ilini həsr etdiyi fakültədə İsfəndiyar müəlliminin əsasını qoyduğu ənənələr qorunub saxlanıldı.

Viktor Hüqo deyirdi ki, məşhur adam olmaq xoşbəxtlikdir, faydalı olmaq isə hər kəsin borcudur. İsfəndiyar Vəlixanlı sözün həqiqi mənasında həm məşhur, həm də xoşbəxt insan idi, çünki o, həyatının mənasını xalqa təmənnasız xidmətdə görürdü.

OXULARIN SUALLARINA CAVAB VERİRİK

Sual: «Yeni hərfin yalnız sözün əvvəlində təqdim olunması kifayətdirmi?»

Cavab: Yox. Dilimizdəki hər bir səs, fonem yanaşı gəldiyi səsin təsiri ilə müxtəlif cür səslənir. K səsinin dilimizə məxsus sözlərdə (*kitab, şəkil, Baki və s.*) *kü* kimi, alınma sözlərdə (*makaron, bak, kanal və s.*) *ka* kimi, səslənməsində fonemin mahiyyəti dərk olunur. Dilimizə məxsus *toqqa, çapqal* kimi sözlərin də birinci *q* səsi *ka* kimi səslənir. Azərbaycan dilindəki *təkər, şəkil, kəmər* və s. sözlərdə *k* səsi öz məxrəcində tələffüz olunduğu halda, *məktəb, çörək, ərik, kaklik* və s. sözlərdə yumşaq (novlu *y* samitinin kar qarşılığı hesab edilən *x¹* kimi) səslənir.

Alma, tala, taxıl sözlərində *l* səsi qalın (şərti olaraq) tələffüz olunduğu halda, *ölkə, bülbül, ələk* sözlərində incə tələffüz edilir. *Lalə* sözündə birinci *l* qalın, ikincisi incədir. Nə üçün? Birincidən sonra qalın sait, ikincidən sonra incə sait gəlir. *Lələ, lilli, lülə, Leyli* sözlərində bütün *l* səslərinin «incə» tələffüzü bunu sübut edir.

Sual: Kalliqrafik vərdişlərin aşılanmasına çox vaxtın itirilməsinə yol verməməkdən səhbət gedir. Kompyuterlərdən istifadənin hüsnxəti sıradan çıxarması fikri ilə razılaşmaq olarmı?

Cavab: Əlbəttə ki, yox. Bəzi «yenilikçilər» mahiyyətini anlamadıqları, bacarmadıqları şeylərə qarşı qeyri-elmi, məntiqsiz əksdurmlar söyləyirlər.

Bələ çıxır ki, təyyarə, maşınlar, atı, arabanı, başqa minikləri tamamilə sıradan çıxarmalıdır. Elektrik lampalarının olduğu şəraitdə neft lampası, fənər, çıraq, şam məhv edilməlidir. Ət maşını varken qiymakeşə, üzqırıxan maşını varken ülgüçə, ehtiyac qalmır və s. Kalliqrafiya bunların heç biri ilə müqayisə edilə bilməz. İnsan gözəl xətlə yazmağı bacarmalıdır ki, təyyarədə, dəmiryolunda, məşədə, çöldə arzularını başqasına yazılı şəkildə çatdırı bilsin. Həm də yazı elə olsun ki, oxuyan bir hərfin düzgün yazılmaması üzündən yaranan səhvlə qarşılaşmasın.

Zəmanəmizdə gözəl yazı rejiminin gözlənməsi son dərəcə vacibdir. Bəddi lövhələrin yazılıması, qravyura peşəsi də bunu tələb edir.

Sual: Ərifba təlimi dövründə nitq səslərinin düzgün tələffüzünü öyrətmək məqsədilə canlıların səslərini yamsılamaq olarmı?

Cavab: Savad təlimi dövrünün tələblərindən, nitqin səs mədəniyyətinin öyrədilməsindən bixəbər şəxslər heyvan səslərinin sinifdə gülüşə səbəb olacağından qorxurlar. Dünyanın hər yerində nitq səsi hər hansı canlinin (hətta cansızların) müvafiq səsi ilə təqdim edilir.

Sual: Bizə təqdim edilmiş I-II siniflər üçün tematik planlaşdırılmaya münasibətinizi bilmək istərdik.

Cavab: Müasir dərslik komplekslərinin təqdim olunduğu şəraitdə belə bir vəsaitə ehtiyac hiss edilmir. Dərslikdə, ona müvafiq iş dəftərində və müəllim üçün vəsaitdə hər bir dərsin, məşğələnin nömrəsi verilirsə, belə planlaşdırma lüzumsuz bir şeyə çevirilir.

Səriştəsizlik üzündən ciddi nöqsanlara yol verilmiş bu vəsait müəllimlərin fəaliyyətini daha da dolaşdırır.

**IV SINİF ÜÇÜN «İNFORMATİKA» DƏRSLİYİ VƏ ONUNLA
İŞLƏMƏYİN BƏZİ MƏSƏLƏLƏRİ**

NOVRUZ BƏŞIROV,
texnika elmləri namizədi, dosent



«İbtidai məktəb və məktəbəqədər tərbiyə» elmi-metodik jurnalının 2008-ci ildəki 1-ci və 3-cü nömrələrində müvafiq olaraq I və II siniflər üçün, eləcə də 2009-cu ildəki 3-cü nömrəsində III sinif üçün «İnformatika» dərsliyi təhlil olunmuş, onlarla işləməyin bəzi xüsusiyyətləri göstərilmişdir. Bu məqalədə isə IV sinfin «İnformatika» dərsliyi təhlil olunur.

IV sinifdə informatikanın tədrisinə həftədə bir saat olmaqla cəmi 32 saat vaxt ayrılmışdır. Tədris materialı beş fəsildən ibarətir.

Birinci fəsil əvvəlki siniflərdə əldə olunmuş biliklərin təkrarıdır. Birinci dərsdə insanların informasiyaları duyğu üzvləri (göz, qulaq, burun, dil və dəri) vasitəsilə almasından söhbət açılır və bunlara aid misallar göstərilir. Sonra informasiyanın mənimsənilməsi və informasiya mənbələri misallarla aydınlaşdırılır. Burada mövzular kiçikhəcmli olduğundan müəllimlər «İnformasiyaların təqdimolunma formaları» paraqrafını da birinci dərsdə təkrar etdirməlidirlər.

İkinci dərs «İnformasiyalarn saxlanılması», «İnformasiyanın emalı», «İnformasiya və bilik», «İnformasiyanın kodlaşdırılması», «Kompyuterlə davranış qaydaları» və «Kompyuterin tərkib hissələri» mövzuları təkrar etdirilməlidir. Bu paraqrafların sayı oxucuya çox görünə də, əslində təkrar ediləcək material hər mövzuda bir neçə cümlə olmaqla o qədər də çox deyildir.

«Model anlayışı» adlanan II fəsil iki paraqrafdan ibarətdir. İkinci fəslin materiallarını aşağıdakı kimi planlaşdırmaq məsləhətdir: model və model-ləşdirmə; modellərə aid misallar; modelləşdirmənin növləri; riyazi model-ləşdirmə; modelləşdirməyə aid misal həlli.

«Modellərə aid misallar» mövzusu isə dərsliyin 12 və 13-cü səhifələrin-dəki təlim materiallarına əsaslanmalıdır. Burada maraqlı materiallar var, lakin müəllim modelləşdirməyə aid digər həyatı misalların da gətirilməsinə və onların aydınlaşdırılmasına nail olmalıdır.

İkinci fəslin üçüncü mövzusu «Modelləşdirmənin növləri» paraqrafıdır. Bu mövzunun dərslikdəki yazılışında səhvən «Maddi modelləşdirmə» və

«İnformasiya modelləşdirilməsi» verilmişdir. Bu mövzunu tədris edəcək müəllimlər bilməlidirlər ki, dərslikdəki «Maddi modelləşdirmə» əslində fiziki modelləşdirmədir. Dərsliyin maddi modellər adlandırılan bu paraqrafında heykəl, insanın fiziki modeli, globus, Yer kürəsinin fiziki modeli, robot isə insanın fiziki modelidir.

Bir qədər sonra isə müəlliflər xəritələri, cədvəlləri, sxemləri və şəkilləri informasiya modelləşdirilməsi adlandırmışlar. Əslində «informasiya modelləşdirilməsi» anlayışı yoxdur.

Xəritə, şəkil də fiziki modeldir. İnsanın heykəli və şəkli də fiziki modellərdir. Hər bir model orijinalı müəyyən dərəcədə təsvir edərək onun haqqında informasiya verir. İfərət etməyən model yoxdur. Ona görə də «İnformasiya modelləşdirilməsi» anlayışı doğru deyil. İkinci fəsildəki «Riyazi modelləşdirmə» adlanan mövzuda dərslikdə heç bir məlumat yoxdur. Ona görə də riyazi modelləşdirməni IV sinif şagirdlərinin bilik səviyyəsinə uyğun aydınlaşdıracaq. Modelləşdirmə - ixtiyari bir obyekt və prosesin, riyazi düsturların köməyi ilə təsviridir. İbtidai sinif şagirdləri üçün obyekt, proses, riyazi təsvir kimi anlayışlar hələlik çətin qarvanılan və tam başa düşülməyən anlayış oduğundan biz riyaziyyatdakı ədədlərin təsviri üzərində model anlayışını verəcəyik, məsələn, 8 ədədini təsvir edək. Bu işi bir çox üsulla görmək olar.

$$8=5+3 \quad 8=6+2 \quad 8=7+1 \text{ və s.}$$

Deməli, biz elə ifadə yazmalıyıq ki, onun qiyməti hesablaşdırıldıqda bizə 8 ədədinin qiymətini versin. Həmin ifadələrin hamısını 8 ədədinin riyazi modeli adlandırmaq olar. Buradan aydın olur ki, hər hansı bir obyekt və ya hadisənin riyazi modelini bir neçə üsulla almaq olar. Əgər biz 8 ədədinin riyazi təsvirini(yəni modelini) 9-dan kiçik rəqəmlərlə almaq variantlarını sadalasaq, aşağıdakı nəticəyə gələ bilərik.

1+7=8	4+4=8	7+1=8
2+6=8	5+3=8	8+0=8
3+5=8	6+2=8	0+8=8

Müəllimlərimiz 8 ədədinin, 7 ədədinin və s. təsvirini də şagirdlərə öyrətməli və onlara aid ev tapşırığı verməlidir.

«Modelləşdirməyə aid misal həlli» mövzusunun tədrisi zamanı əvvəlki mövzuda həll edilmiş misalları başqa əməllər vasitəsilə yerinə yetirmələrini məsələt görürük, məsələn, biz əvvəlki dərsimizdə 8 ədədini yalnız toplama əməli vasitəsilə təsvir edirik. İndi isə onun toplama və çıxma əməlləri vasitəsilə 6 müxtəlif təsvirini verək.

5+5-2=8	16 - 9 +1=8	27 - 22+3=8
5+9 - 6 =8	2+13 - 7=8	17 - 11+2=8

Əlbəttə, 8 ədədinin təsvirini vurma və bölmə əməllərinin də iştirakı ilə vermək olar.

44: 11+2*2=8	15:5+3*2-1=8	24:4+12:13-2=8
--------------	--------------	----------------

«Budadylanın algoritmları ve onların blok-sxemaları» (sənəti 3-7), 100:2+5-8-14, və s. «Budadylanın tədrisi zamanı müallim algoritmın budadylanı sababını mövzusunuñun tədrisi zamanı müallim algoritmın budadylanı sababını sagirdalarə aydiñlaşdırmañ, onun blok-sxem şəkilində yazılışını göstərməli və sənərdə olara aid konkretnı misalların həlliəni keçməlidir. Budadylanın

tədris edilməli və müallim sonuncu sual və tapşırıqlardan elave, asagidakı İkinci mövzuya dərsliyin 34-35-ci sahifələrindekı materiallar asasında tədris edilməli və müallim sonuncu sual və tapşırıqlardan elave, asagidakı tədris edilməli və müallim sonuncu sual və tapşırıqlardan elave, asagidakı İkinci mövzuya dərsliyin 34-35-ci sahifələrindekı materiallar asasında

algoritm üçün məzə bu təqribərən istifadə edilir. Budadylanın algoritmları nəzariyəsiñin asasıñ təşkil edir. İnteraktivədən qurulan hər bir sagirdalarə yaxşı manisətəmək və zəbarətəmək lazımdır, qunki bu təqribərətəmək, algoritmaların blok-sxemələ dərilməsi üçün istifadə edilən təqribərətəmək, algoritmaların tədrisi zamanı dərsləndəkət matematiklərdən tam istifadə

Birinci mövzusunuñ tədrisi zamanı dərsləndəkət matematiklərdən tam istifadə

blok-sxemalarla təsvir; algoritmaların kompyuterde icrası.

algoritmalar və onların blok - sxemalarla təsvir; dövrü algoritmalar və onların algoritmalar, xətti algoritmaların blok və sxemalarla təsvir; budadylanın təqdim olunma formaları; algoritmın icragisi; algoritm və onların Burada algoritm analayıysi bir qəder də gəncləndirilir; algoritm və onların III sinfin «Injoriamak» dərsliyinin üçünə fəsilində söhbət adlı məsələ.

arasında «labəz», dörđüncü fəsil «Algoritm» adlanır. Algoritmalar həddində Fəsilin üçünçü parədarai «Göçəldər üzərinə emallarla etdirməyə galismışlar.

Müallimler kifayətli sagirdaların maniqidi düşünmə qabiliyyələrinin inkişaf üçün mühakimə qabiliyyəti qəder də yaxşı inkişaf etməmişdir. Ona görə də sagirdalar bu mövzunu yaxşı davraya bilmərlər, qunki onlardə maniqidi təyazi yazılışları vərillər. Mövzunun kifayət qəder açıqlanmasına baxmayaraq, yalanın mühakimələrən söhbət açılır, maniqidi mühakimələr iżəh edilir, onların Üçünçü fəsilin «Maniqidi emallar» adlanan ikinci parədarai döğru və tapşırıqları vərmelidir.

Bir fəsilənin tam dark edilməsinə nail olmalıdır. Bundara aid yazılı ev oldugundan, müallimlər dəha gəx misallarla səlt gəxliq və göçəldərlər misalların göstərilməsinə həsr olunmuşdur. Bundar dərsləndəkə bir qəder az bir fəsilənin göstərilməsinə həsr olunmalıdır. Bundara aid yazılı ev qəxəndərlərin qruplaşmasına, all gəxliq analayışının vərilməsinə və göçəldərlərin cəməntərəti, göçəldərlərin keşməsi analayışları vərillər. II hissəsi kompyuter üzərinə emallar»dır. Bu parədarai I hissəsimə göçəndən analayış, göçəndən «Maniqidi mühakimələr» adlanan üçünçü fəsilin I parədarai «Göçəldər artrımad olar.

Misallimlər misalların göx həll etdirməli və bunlara aid və tapşırıqların vermejidirlər. Sınıfın saviyəsiñden asılı olaraq misalların ağlıq dərəcəsinin inkişaf etdirir, ham də dedələrin müxtəlif təsvir üsullarını öyrədir. Belə misalların həlli həm sagirdaların düşünmə və hesablaması qabiliyyələrinə Müləmətli misalların göx həll etdirməli və bunlara aid və tapşırıqların inkişaf etdirir, ham də dedələrin müxtəlif təsvir üsullarını öyrədir. Misallimlər misalların göx həll etdirməli və bunlara aid və tapşırıqların vermejidirlər. Sınıfın saviyəsiñden asılı olaraq misalların ağlıq dərəcəsinin inkişaf etdirir, ham də dedələrin müxtəlif təsvir üsullarını öyrədir. Belə misalların həlli həm sagirdaların düşünmə və hesablaması qabiliyyələrinə

alqoritmlərin blok sxemlərinin qurulmasına aid sinfin səviyyəsinə uyğun ev tapşırığı da verilməlidir.

«Dövri alqoritmlər və onların blok-sxemlərlə təsviri» mövzusunun tədrisi zamanı müəllim təkrarlanan hadisəyə aid, həmçinin «Mağazadan oyuncaqların alınması» alqoritminə uyğun olaraq digər misallar göstərməlidir, məsələn, döşəməyə səpələnmiş IV sinif dərsliklərinin bir-bir kitab rəfisi nə yiğilması alqoritmi. Kitablari yiğan şəxs hər dəfə əyilib döşəmədən bir kitab götürüb rəfə qoymalıdır. Bu proses kitabların sayı qədər təkrar edilməlidir. Əgər şagirdlərin bilik səviyyəsi yüksəkdirsə, müəllim bir qədər də dərin gedərək söyləyə bilər ki, kitabların sayı cütdürsə, həmin kitablari rəfə iki-iki də yiğmaq olar, lakin bu alqoritm əvvəlkindən addımı ilə fərqlənir. (Əvvəlcə addım bir idi, indii isə ikidir). Qeyd edilməlidir ki, kitablar iki-iki götürülərək rəfə qoyulduğda vaxta iki qənaət edilir və iş daha tez yerinə yetirilir. Sonra müəllim həmin prosesin icra alqoritmini yazı taxtasında çəkərək şagirdlərə izah etməlidir. Dövri alqoritmlərin mahiyyəti şagirdlərə aydınlaşdırıldıqdan sonra digər misallar da göstərilməli və bunlara aid ev tapşırıqları verilməlidir, çünki, dərslikdənki çox azdır.

«Alqoritmlərin kompyuterdə icrası» adlanan sonuncu paraqrafda qeyd edilir ki, kompuyster sozlə alqoritmi xüsusi bir formada, yəni programlaşdırma dilində verməlidir. Müəllim şagirdlərə bildirməlidir ki, programlaşdırma dili yuxarı siniflərdə öyrədiləcək. Bundan sonra dərsliyin 49 və 50-ci səhifələrində verilmiş «kompyuterdə şəkil çəkən tisbağanın işi»nin izahı ilə tədrisi davam etdirmək lazımdır.

«Sadə mətn redaktoru» mövzusunun tədrisi zamanı Note Pad haqqında məlumat vermək lazımdır. Müəllim qeyd etməlidir ki, Note Pad mətn redaktoru Windows sisteminin daxilində olan redaktordur. Bu sistem ABŞ-da yaradıldığı üçün onun komandaları və izahat hissəsi ingilis dilindədir. Elə bu səbəbdən də Windows sisteminin mətn redaktoru (yəni mətnləri sinif şagirdlərinə keçməmək də olardı). Bu redaktorda Azərbaycan dilindəki «Ə», «Ö», «Ü», və s. Hərfələr olmadığından, Note Pad şagirdlər üçün maraqsız olacaqdır. Bu redaktor haqqında müəllimlər qısa məlumat verərək onun Windows sisteminin tərkib hissəsi olduğunu bildirməlidirlər.

«Word redaktoru haqqında məlumat» dərslikdə yoxdu, amma Note Pad redaktoru tədris edilərkən şagirdlərin «Müəllim, Note Pad redaktorunda azərbaycanca yazmaq olurmu?», «Müəllim, bəs hansı redaktorda azərbaycanca yazmaq olur?» və s. kimi suallarına məhz bu mövzunun tədrisi zamanı cavab verilir. Müəllim qeyd etməlidir ki, «Note Pad» dan fərqli olaraq Word redaktoru «Ofis Proqramları»na daxildir və onun tərkibinə dönyanın bir çox ölkələrinin əlisbasi əlavə edilmişdir. Ona görə də həmin ölkələr bu redaktorda öz dillərində yazı yaza bilirlər. Azərbaycan dilinin əlisbasi da onun tərkibində olduğundan, biz də həmin redaktorda öz admızı, familiyamızı, təvəllüdümüzü və s. yaza bilərik. Bunun üçün kompyuter displayının aşağı sağ küncündəki «EN» (yəni, English- ingilis)

ışarəsimi «AZ» (yani Azərbaycan) işarəsinə gəvirmək lazımdır. Müəllim bunu sıxır. Bu zaman orada kigik bir pəncəre əgirinə sol düyməsimi «EN» üzərinde bir dəfə sıxır. Azərbaycan dilində yazma ədəmi əslənərək sıxarılmışdır. Münəccim izah edir ki, rüyadılınə yaxınlığından istəyinə rəsəd edən fərziyyənin əsasını təsdiq etməlidir. Sonra lokal və global şəbəkələr və onların rəqdi izah edilməlidir.

«Intercet haqqında məlumat» mövzusunu nadir çamaşırları da avvalkı məqalilər dərsədə oldub dayadı ilə «copy» və «paste» komandalarının işini izah edir.

Kim tədris edir. Bu zaman müəllim səgirdiləri imkan verir ki, öz təcüməyi-hallarımlı yazılımda davam etsinər. Ozu işə səgirlərə xaxınləşdirən avvalkı kimyayıs etdirərək kəsib atdırıq cümləni yenidən bərpə etməkə səgirdi sevinidir. Daha sonra müəllim «Dö-cicə etmək», yerinə yetirmək» amri işlərini dədir. Şəhərin menasi və kompyuterin imkanları basa düşür. Müəllim bu yənədən işlərə dəvət etdir. Beləliklə, səgirdi ilə cümləni pozur «Undo» işə ouu bərpə edir. Xoxuna əlavət (gündə ouu ziyayale yazməsi). Sonra müəllim «Undo» amri işlərini dədir. Səgirdi işə əlavət qubulundakı dayarı vasitəsi kəsit. Bu iş səgirdin qaralıdır, sonra işə əlavət qubulundakı dayarı vasitəsi kəsit. Hər keçidin amrini ouun yazısı üzərinde izah edir. O, səgirdin sonuncu cümləsini seçir. Gurardiğimi bildirir. Müəllim ona yaxınlığı, «cat - inglés», kəsib atma zəməni səgirdi işə təcüməyi-hallarımdan bir abzas yazıb, müəllimə abzəsi «Word redaktöründə işləmək (cat, do, undo)» mövzusunu tədrisi əzəməyi-hallarımlı yazdıq gəlirəcəklər.

Kompyuterin kəsibatı, ondananda da kompyutere yazəsimiz. Səgirdə böyük həvəsle işə tapşırıq olaraq təcüməyi-hallı yazıldıq səhvalətini təqdim edir ki, gələn dərəcə hər kəs işə tapşırıq olaraq təcüməyi-hallı yazıldıq səhvalətini təqdim edir. Müəllim əlavə təcüməyi-hallı yazıldıq səhvalətini təqdim edir ki, ondananda da kompyutere yazəsimiz. Səgirdə böyük həvəsle işə tapşırıq olaraq təcüməyi-hallı yazıldıq səhvalətini təqdim edir ki, hər bir istənilən yazımı yazmadıq olar. Sonra müəllim səgirdilərə tapşırıq edir, hər biri lazımlı oldubəndən «AZ» işarəsimi sıxırıq. Bundan sonra klaviatordan uzaqlaşdırıq. Müəllim işə tapşırıq etdi ki, rüyadılınə yaxınlığından istəyinə rəsəd edən fərziyyənin əsasını təsdiq etməlidir. Sonra lokal və global şəbəkələr və onların rəqdi izah edilməlidir.